

Ağahüseyin Şükürov

ƏLİ TUDƏNİN YARADICILIQ YOLU



AĞAHÜSEYN ŞÜKÜROV

№ 333333333

ƏLİ TUDƏNİN
YARADICILIQ YOLU

Azərbaycan milli
kitabxanası

BAKİ – “ELM” – 2019

ELMİ REDAKTORDAN

*Elmi redaktor: Teymur Əhmədov
filologiya elmləri doktoru, professor*

*Rəyçilər: Almaz Əliqızı
filologiya elmləri doktoru, professor*

*Rafiq Yusifoğlu
filologiya elmləri doktoru, professor*

Redaktor: Nuran Məmmədhüseynli

Ağahüseyin Şükürov. *Əli Tudənin yaradıcılıq yolu.*
Bakı: "Elm", 2019, 184 səh.

ISBN 978-9952-523-18-8

Monoqrafiyada Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əli Tudənin həyatı, mühiti, poeziya və nəsri, demokratik fəaliyyəti, ədəbi düşüncə və mülahizələri, poetik sənətkarlığı ilk dəfə olaraq ətraflı təhlil olunmuşdur. Burada şairin şəxsi arxivində saxlanılan xatirələri, həyatının indiyədək geniş oxucu kütləsinə məlum olmayan məqamları da öz əksini tapmışdır.

Monoqrafiya ədəbiyyatşunaslar, təqnidçilərlə yanaşı ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.

© "Elm" nəşriyyatı, 2019

Əli Tudə Cavadzadə (1924-1996) müasir Azərbaycan şeirinin yaradıcılarından biridir. 72 illik ömrünün 50 ildən çoxunu milli poeziyanın inkişafına həsr etmişdir. Onun ilk şeiri – "Vətən nəgməsi" 1937-ci ilin yazında Bakıda "Yeni yol" qəzetində dərc olunmuşdur. Bakıda dünyaya göz açan, sovet ibtidai məktəbində 13 yaşında ikən vətənə ilk nəgməsini həsr edən Əli Cavadzadə əslən Cənubi Azərbaycan bölgəsində olduğuna görə "İranlı" adı ilə, necə deyərlər, sürgün olunur. Səkkiz ildən sonra İranda milli hökumətin mürtəce Qəvamü səltənə hökuməti tərəfindən dağıdılmasından sonra Şimali Azərbaycanda mühacirət həyatı keçirmiş, ömrünün sonunadək Bakıda yaşayıb yaratmışdır. Əli Tudə zəngin irs qoyub getmişdir.

XX əsrin 40-cı illərindən Əli Tudənin bədii yaradıcılığı ədəbi təqnidin nəzərini cəlb etmiş, dəyərli elmi məqalələrdə onun milli ədəbiyyatın zənginləşməsində xidmətlərindən bəhs edilmişdir. Xalq yazıçısı, akademik Mirzə İbrahimovun Əli Tudəni "Cənub ədəbiyyatı tarixində böyük xidmətləri olan" istedadlı şair kimi təqdim etməsi təsadüfi olmamışdır. Cənubda milli demokratik hərəkatın fədailərindən biri olan mübariz şairin yaradıcılığında, eləcə də publisistik əsərlərində Cənub mövzusu başlıca yer tutmuşdur.

Əli Tudə vətəndaş şair idi. Onun lirik-epik əsərlərində, poemalarında Cənubi Azərbaycan xalqının həyatı, azadlıq uğrunda mübarizəsi, gələcəyə inamı əksini tapmışdır. Doğma soydaşlarının taleyi onu həmişə düşündürmüştür. Gənclik illərində milli demokratik hərəkata qoşulmuş, ictimai fikrin və mədəniyyətin inkişafına xidmət etmişdir.

Ağahüseyin Şükürov Əli Tudənin yaradıcılıq yolunu ilk dəfə geniş, əhatəli tədqiq etməyi qarşısına məqsəd qoymuşdur.

Monoqrafiyada Əli Tudənin həyatı, mühiti, bədii yaradıcılığı diqqətlə izlənilmişdir. Onun çoxcəhətli ədəbi-ictimai fəaliyyəti səriştəli, dolğun təhlil edilmişdir. Əli Tudənin ömür yoluna və zəngin irlsinə dərin bələdlik tədqiqatçıya imkan vermişdir ki, bu sənət bahadırını əsərdə şair, yazıçı, publisist, ədəbiyyatşunas, tərcüməçi və naşir kimi təqdim etsin, onun istedad və zəhməti sayəsində milli ədəbiyyatımızın zənginləşməsində xidmətlərindən bəhs edə bilsin.

Monoqrafiya girişdən, üç fəsildən, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

Monoqrafiyanın birinci fəsli “Əli Tudənin həyatı və ədəbi-ictimai mühit” adlanır.

Tədqiqatçı burada Əli Tudənin ömür yolunu diqqətlə izləyir, onun Ərdəbildə, Təbrizdə və Bakıda mühacirət dövrü keçirdiyi mübarizə dolu ağır və şərəfli həyatı barədə dolğun təsəvvür yaradır.

Müəllif ikinci fəsli Əli Tudənin bədii yaradıcılığına həsr etmişdir. Burada şairin lirik şeirləri, poemaları, povest və hekayələri tədqiqata cəlb olunmuşdur.

Əli Tudə lirik şeirin ən gözəl nümunələrini yaratmış sənətkar şairdir. Onun lirikasında Azərbaycan torpağının təbii gözəlliyi, mərd, mübariz insanların mənəvi dünyası tərənnüm olunmuşdur.

Məlum olduğu kimi, Əli Tudə 1938-1946-cı illərdə, gənclik dövrünü Cənubi Azərbaycanda (Ərdəbil və Təbriz şəhərlərində) yaşamış, milli demokratik hərəkatda fəal iştirak etmişdir. İnqilabi mühit Əli Tudənin ilham pərisinin bəsiyi olmuş, onun dünyagörüşünün formalaşmasına ciddi təsir göstərmişdir.

İran irticasının fars şovinist siyasəti zülmü şəraitində qərinələr keçəsə də, dilini, adət-ənənəsini, milli dəyərlərini qoruyub saxlayan Cənubi azərbaycanlıların Şimali Azərbaycan xalqına ruhən möhkəm bağlılığı, hər cəhətdən oxşarlığı, doğmalığı Əli Tudənin yaradıcılığında da öz bədii ifadəsini tapmışdır. Vətəndaş şairin poeziyası ayrılıq, həsrət, intizar motivləri ilə süslənsə də, onun qəlbində, düşüncələrində Azərbaycan bütöv, Azərbaycan xalqı ayrılmaz olmuşdur.

Müəllif öz təhlilində səriştəli tədqiqatçı kimi bu birliliyin və bütövlüyün Əli Tudə şeirində - onun əlvan palitrasında tam, ayrılmaz təsvir olunduğunu müəyyən etmişdir.

Əli Tudənin Azərbaycanın təbii gözəlliyyinə həsr etdiyi al-əlvan, oynaq lirik şeirləri bütövlükde rəngarəng, zəngin ilməli xalını xatırladır. Burada o taylı-bu taylı bütöv Azərbaycanın ecazkar təbiətinin mənzərəsi sanki göz önünde canlanır. Əmək adamlarının sevinci və kədəri, mübarizə əzmi, həyat eşqi, Vətənə məhəbbətlə çırpinan ürək döyüntüsü aydın duyulur. Monoqrafiyada Əli Tudənin lirik şeirlərinin bədii dəyəri, ictimai məzmunu, oyatdığı nəcib duyğular dolğun şərh edilmişdir.

Əli Tudə doğma xalqının mübarizələrlə dolu həyatını, adət-ənənəsini, gün-güzəranını, azadlıq ideyalarını və tarixi keçmişini daha geniş lövhələrdə təsvir etmək üçün poema janrına müraciət etmişdir. Onun 50-dən çox poeması vardır ki, bu “poetik sərvət”, ədəbiyyatşunas alim Şamil Salmanov demişkən, öz əsas ruhu, öz qayəsi etibarılə, həm lirik forması ilə, həm də öz epik vüsəti ilə bıdır, vahiddir, bütöv bir poetik aləmdir.

Ağahüseyin Şükürov tədqiqata cəlb etdiyi poemalarda istedadlı şairin poetik imkanlardan istifadə edərək yaratdığı epik-lirik əsərlərin ideya-məzmunu, sənətkarlıq xüsusiyyətləri barədə müəyyən dərəcədə yetərli elmi fikir və

mülahizələrini söyləyir. Əli Tudənin şairlik qüdrəti ilə öz dövrünün poetik salnaməsini yaratmasını sübut etməyə çalışır.

“Məhbusların son sözü”, “Arazın o tayında”, “Mühabir qeyrəti”, “Hicran yolu”, “Ayrılmış sahillər” kimi bir sıra epik-lirik əsərlərində şair Cənubi Azərbaycan zəhmət-keşlərinin milli-azadlıq hərəkatı və sonrakı mühacirət dövrü həyatının canlı lövhələri, dözümü, mübarizəsi, sədaqəti və həyatsevərliyi bədii əksini tapmışdır. Zamanla six bağlı hadisələrin bədii təsviri olan canlı lövhələrlə sadə insanların mənəvi zənginliyi, dünyagörüşü, vətən sevgisi dolğun əks olunmuşdur.

Məlum olduğu kimi, Əli Tudə nəşr sahəsində də xidmət göstərmişdir. Onun dövri mətbuatda dərc etdirdiyi hekayələr, miniatürlər və povest “Tellərdə çırpınan həsrətlər” (1983), “Öz gözlərimlə” (1986), “Mənə elə baxma” (1990) kitablarında toplu halında nəşr olunmuşdur.

Ağahüseyin Şükürov “Əli Tudənin bədii yaradıcılığı” fəslinin üçüncü bölməsində onun povest və hekayələrini təhlil etmiş, əsərlərin ideya məzmununu və sənətkarlıq xüsusiyyətləri barədə söhbət açmışdır.

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı dövründə baş verən hadisələrin bədii təcəssümü olan povest və hekayələr tədqiqatçının inandırıcı dəlillərlə gəldiyi qənaətlərə görə, xatirə yönü, avtobioqrafik xarakterli nəşr əsərləridir.

“Vətən parçası” povestində, “Zindanda ağarmış saçlar”, “Yaşıl orkestr”, “Lent yazıları”, “Qaya əfsanəsi” və s. hekayələrində Əli Tudə müşahidə etdiyi, bəzən də bilavasitə iştirak etdiyi həyat hadisələrini, təəssürat, lirik duyu və düşüncələrini qələmə almışdır. Bu əsərlərdə şifahi xalq ədəbiyyatının güclü təsiri duyulur.

Əli Tudə ədəbi tənqid, ədəbiyyatşunaslıq və publisistika ilə ardıcıl məşğul olmamışdır. Buna baxmayaraq onun yeri gəldikcə, bu ədəbi janrlara müraciəti, yazdığı külli miqdarda müxtəlif məzmunlu “Məqalə”, “Rəy”, “Ön söz”, “Qeydlər”, “Uğurlu yol” onun ədəbi-tənqidli görüşlərini müəyyənləşdirməyə imkan vermişdir.

“Əli Tudənin ədəbi görüşləri” fəsli bu nöqtəyi-nəzərdən diqqətəlayiqdir. Burada şairin ədəbi-nəzəri görüşləri şərhini tapmışdır.

Ana dili, ana dilinin tədrisi, ana dilinin saflığının qorunması Əli Tudənin amalı olmuşdur. O, 1946-cı ildə Təbrizdə, milli hökumət tərəfindən Maarif Nazirliyində tədris şöbəsində işlədiyi müddətdə ana dilində dərsliklərin nəşrinin təşkiline rəhbərlik etmişdir. O, həm də ilk ana dili dərsliyinin müəlliflərindən biri olmuşdur.

Dil millətin varlığını müəyyən edir. İranın mürtəce hakim dairələri yüz illər boyu qədim Azərbaycan xalqına doğma dildə dərs keçməyi, qəzet, jurnal, kitab nəşr etməyi qadağan etmişdi. İctimai yerlərdə azərbaycanca danışmaq küfr sayılırdı. Onlar farslaşdırma siyasəti ilə milləti yox etmək isteyirdilər. Belə bir dövrdə demokratik fikirli vətənpərvər ziyahıların ana dili uğrunda mübarizəni özlərinə müqəddəs borc sayıb inadla mübarizə aparmaları təsadüfi deyildi.

Ağahüseyin Şükürov öz tədqiqatında Əli Tudənin yalnız “Mənim dilim” poemasında və bir sıra şeirlərində deyil, bütün məqalələrində, hətta çıxışlarında ana dilinin keşiyində durmasına aydınlıq getirmişdir. Eyni zamanda Əli Tudənin bədii yaradıcılığa münasibətini, ədəbi-nəzəri fikirlərini imkanı daxilində şərh etmişdir.

Monoqrafiya Əli Tudənin həyatına və yaradıcılığına həsr olunmuş ilk tədqiqat əsəridir. Ağahüseyin Şükürov

uzun illər şairin şəxsi arxivini, kitablarını, dövri mətbuatda dərc olunmuş məqalələri ilə yaxından tanış olmuş, onun zəngin irsini araşdırmış, diqqətəlayiq monoqrafik əsər yazmışdır.

“Əli Tudənin yaradıcılıq yolunu” əsərinin ictimai ədəbi dəyəri Cənubi Azərbaycanın görkəmli şairinin həyatı, ədəbi-ictimai mühiti və bədii yaradıcılığının yeni aspektdə işıqlandırılmasıdır. Milli-azadlıq mübarizəsinin təlatümlü şəraitində mətinləşən, xalq hərəkatının bağlarından qalxan Əli Tudənin poeziyası Cənubi Azərbaycan xalqının ağır, məşəqqətli həyatının və inqilabi mübarizəsinin əks-sədasi, salnaməsidir.

Ağahüseyin Şükürovun oxuculara təqdim olunan monoqrafiyası ictimai elmi əhəmiyyətli olaraq milli ədəbiyyatşunaslığın və ədəbiyyat tarixinin öyrənilməsində faydalı olacaqdır.

*Teymur Əhmədov,
filologiya elmləri doktoru,
professor*

GİRİŞ

İndiyədək Azərbaycan ədəbiyyatı, o cümlədən Cənubi Azərbaycan ədəbiyyatı barədə ümumi şəkildə, yaxud da ayrılıqda mühüm tədqiqatlar aparılmış, bir sıra elmi monoqrafiya və dərsliklər işıq üzü görmüş, görkəmli ədəbiyyatşunas, şair və yazıçıların əsərləri çap edilmişdir. Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə, ayrı-ayrı ədəbi simalarının istər bütövlükdə Azərbaycan, istərsə də ayrılıqda Cənubi Azərbaycan ədəbiyyatının inkişafındakı mövqelərinə aydınlıq gətirilmiş, həmçinin Cənubi Azərbaycanda folklor, ədəbi-mədəni proses, ədəbi-tarixi mühit, mədəniyyət və xalq sənəti, maarifçi ədəbiyyat, ədəbi portretlər və ədəbi əlaqələr araşdırılaraq elmi tədqiqatlarda öz əksini tapmışdır. (2; 15; 16; 17; 31; 44; 53; 61; 62; 68; 76; 77; 82; 83; 84; 85; 93; 111; 180).

Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də bütün ömrü boyu qəlbində azad Vətən arzusu yaşatmış Təbriz nisgilli şair Əli Tudədir. 1938-ci ildə Bakıdan “iranlı” adı ilə Cənuba sürgün edilmiş şair yeniyetməlik dövründən inqilabi hərəkata qoşulmuşdur. Cənubi Azərbaycanda ideoloqları Əbdülrhəim Talıbov Təbrizi və Hacı Zeynalabidin Marağalı olan Məşrutə inqilabının davamı - həmvətənlərimizin yenidən dirçəlməyə başlamış milli-azadlıq hərəkatında fəal mübariz kimi vuruşmuşdur. İranda əvvəl Tudə Partiyasının, sonra isə Demokrat Firqəsinin fəal üzvlərindən biri olan Əli Tudə təkcə şair kimi yox, həm də Azərbaycan Milli

hökumətinin dövlət qulluqçusu kimi ad-sən qazanmışdır; o, bir sıra dövlət qulluğunda çalışmaqla yanaşı Təbrizdə açılan ilk milli dövlət filarmoniyasının yaradıcısı və müdürü kimi də fəaliyyət göstərmişdir. Məhz elə bu zaman 22 yaşı Əlinin alovlu misraları ilə dolu kitabı Təbrizin milli mətbəəsində doğma Azərbaycan dilində çapa hazırlanmışdı.

Cənubi Azərbaycan ədəbi prosesinin fəal iştirakçısı olmuş Əli Tudə istər Şimalda, istərsə də Cənubda sevilə-sevilə oxunan ədəbiyyat fədaisi olmuşdur. Mübariz ruhlu poeziya şairin əsərlərinin canı, qanı, şah damarıdır. O, odlu-avlu dövrün əlamətdar yaradıcılıq hadisəsi sayılan inqilabi ruhlu şeirləri ilə xalqı hər an azadlıq uğrunda mübarizəyə ruhlandırmışdır.

Əli Tudə milli oyanış və milli özünüdərk prosesində qətiyyətli və mübariz bir gənc idi. O, inqilabi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olurdu. Azadlığa çağırış, müqəddəs vətən, doğma torpaq həsrəti onu rahat buraxmır, saf duyğularını kağıza köçürürdü. Onun hər bir şeiri haray, çağırış, mübarizə notları üzərində qurulmuşdu. Bu illərdə o, Ərdəbil və Təbrizdə nəşr olunan “Ziddi-faşist”, “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şairlər məclisi”nin almanaxlarında və digər mətbu nəşrlərdə müntəzəm olaraq alovlu şeirləri ilə çıxış edirdi. O, Cənubi Azərbaycanda Milli hökumətin qələbəsindən fərqliyənirdi. Burada başlamış yeni həyata dair silsilə şeirlər yazır, qurub-yaradan insanları tərənnüm edir, onların sevinc dolu duyğularını qələmə alırı.

Məhz milli-azadlıq hərəkatı qələbə caldıqdan sonra maarif nazirliyində şöbə müdürü vəzifəsində işləyən gənc Əli Tudə cənublu soydaşlarımız üçün azəri türkcəsində “Ana dili” dərsliyinin hazırlanmasında fəallıq göstərir.

O, İran tarixində ilk dəfə olaraq Milli Filarmoniya yaradır və bu filarmoniyanın həm ilk, həm də son müdürü olur.

Lakin cəmi bir ildən sonra – 1946-cı ildə İranda geniş vüsət almış milli-azadlıq hərəkatı düşmən qüvvələr tərəfindən boğulur. Seyid Cəfər Pişəvərinin başçılığı ilə xalqın qurub-yaratdığı Milli hökumət cəmi on iki ay yaşaya bilir. Cənublu soydaşlarımızın canı və qanı bahasına qurulmuş hökumət vəhşicəsinə şahın ordusu tərəfindən dağıdırılır, illərlə aparılan azadlıq mübarizəsinə son qoyulur. Əli Tudənin mətbəədə çapa hazırlanan birinci kitabı elə buradaca yandırılır. Tutulduğu zamanda isə heç bir sorğu-sual olunmadan öldürülməsi barədə xüsusi şah fərmanı verilir.

Öyin-başından barıt iyi gələn, səngərlərdə bir əlində silah, bir əlində qələm döyüşən azadlıq mücahidi, 22 yaşlı Əli Tudə 1946-cı ildə Milli hökumətin süqutundan sonra yenidən Bakıya dönməyə məcbur olmuşdur. Bununla da o, növbəti dəfə vətəndən-vətənə sürgün edilmiş, ömrü boyu qismətinə mühacirlik payı düşən şair doğma yurdunda həyatının son günündək ümumvətəndaş sənədi olmadan siyasi mühacir pasportu ilə yaşamaq məcburiyyətində qalmışdır.

Əminliklə deyə bilərik ki, bu gün onun bizə əbədi yadigar qoyub getdiyi ədəbi irsi, həyat fəlsəfəsi, azadlıq arzuları neçə-neçə tədqiqat işində öz əksini tapacaqdır.

Əli Tudə poeziyasında Vətən və ayrılıq motivləri üstünlük təşkil edir. O həm də Azərbaycan təbiətinin əsrarəngiz gözəlliklərini, insanın sevgi duyğularını vəsf edən xeyli sayda əsərlərin müəllifidir. Şair ana, Vətən, təbiət, məhəbbət, dostluq, birlik, azadlıq, insanpərvərlik kimi nəcib bəşəri duyğuları uşaqlar üçün yazdığını silsilə şeirlərində də nəzərə çarpdırılmışdır. Kitablarının əksəriyyəti

şerif və poemalardan ibarət olsa da Əli Tudə qələmini nəsrədə də müvəffəqiyətlə sınamışdır. “Tellərdə çırpınan həsrətlər” (1983) və “Mənə elə baxma” (1990) kitablarında ədibin povest və hekayələri, “Öz gözlərimlə” (1986) əsərində isə Cənubi Azərbaycanla bağlı xatirələrinin müəyyən bir qismi toplanmışdır. Şairin Milli hökumət dövründəki bir illik fəaliyyəti, yaradıcılığı və mübarizəsini eks etdirən, avtobiografik məlumat səciyyəsi daşıyan bu əsər oxucuya əhatəli bir tarixi bilgi verir. Göstərilən əsəri Cənubi Azərbaycan Milli hökumətinin tarixinin öyrənilməsində qiymətli mənbə kimi dəyərləndirmək olar.

Yaradıcılığında dil məsələlərinə böyük önəm vermiş şair ara-sıra ədəbiyyatşunaslıq məsələlərinə dətoxunmuşdur.

Əli Tudə bədii tərcümə ilə də məşgul olmuşdur. O, 1962-ci ildə Vilyam Şekspirin, 1963-cü ildə isə Rabindranat Taqorun “Seçilmiş əsərləri”ni dilimizə tərcümə etmişdir. Əli Tudə müxtəlif illərdə fars şairi Jalənin, gürcü Revaz Marqnaninin, türkmən Ata Atakanovun, qırğız Birikul Alibayevin şeirlərini doğma dilimizə çevirmişdir.

Təqdim olunan monoqrafiyada Əli Tudənin hayatı, mühiti, şeir və poemaları, povest və hekayələri əsas tədqiqat obyekti kimi götürülmüşdür. Tədqiqata həmçinin Əli Tudənin hayatı və fəaliyyəti, yaradıcılığı haqqında elmi, elmi-publisistik əsərlər, sənət, sənətkarlıq, poetika, sənət və həyat, istimai-siyasi hərəkatın bədii ədəbiyyata təsiri və s. məsələlərlə bağlı filoloq alımlarımızın bir sıra tədqiqat əsərlərində yer almış fikir və mülahizələr də daxil edilmişdir.

Vaxtilə Mirzə İbrahimov, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Hüseyin Abbaszadə, Balaş Azeroğlu, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Nəriman Həsənzadə, Hökumə

Billuri, Cabir Novruz, Mirvarid Dilbazi, Qılman İlkin, Teymur Əhmədov, Şamil Salmanov, Sabir Əmirov, Nəsim Rizvan, Mahmızər Mehdiyəyova və başqaları Əli Tudənin şəxsiyyəti və yaradıcılığı haqqında elmi, eləcə də elmi-publisistik məqalələrlə çıxış etmişlər.

Şairin 80 illik yubileyi münasibətilə Azərbaycan televiziyası “Əli Tudə” adlı televiziya filmi və ayrıca veriliş hazırlamışdır. Filmdə şairin həyat və yaradıcılığı barədə dəyərli fikirlər söylənilmiş, ekran əsəri Cənubi Azərbaycan milli demokratik ədəbiyyatının görkəmli nümayəndəsi Əli Tudə yaradıcılığının əsas məqamlarını eks etdirə bilmışdır.

2010-cu ildə tədqiqatçı Sona Xəyalın “Əli Tudə” kitabı çapdan çıxmışdır. Müəyyən vaxtlarda Əli Tudənin yeni işi üzü görmüş kitabları və anadan olmasının 60, 70, 75, 80, 85, 90 illiyi münasibətilə araşdırımlar aparılmış, qəzet və jurnallar, eləcə də internet saytları vasitəsilə geniş oxusu kütłəsinə çatdırılmışdır. Lakin həmin tədqiqatlarda Əli Tudənin həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı ilə bağlı problemlər sistemli şəkildə qələmə alınmamış, ədibin şeir və poemaları, povest və hekayələri, tənqidi məqalələri, dili və üslubu haqqında geniş elmi-nəzəri fikir söylənilməmişdir.

Oxuculara təqdim olunan monoqrafiya Əli Tudənin hayatı və yaradıcılığı haqqında ilk irihəcmli və əhatəli tədqiqat əsəridir. Bu mənada təqdim olunan elmi əsər Əli Tudənin siyasi xadim, şair və yazıçı, publisist, naşir, tərcüməçi və ədəbiyyatşunas kimi yaradıcılığının tədqiqinə həsr olunmuş təşəbbüs kimi dəyərləndirilməlidir.

Vaxtilə “Azərbaycan” (“İnqilab və mədəniyyət”) jurnalının səhifələrində mütəmadi olaraq çıxış edən Əli Tudənin “Cənub nəğmələri” adlanan ilk kitabı 1950-ci ildə

Bakıda çapdan çıxmışdır. Elə həmin ildə “Bakının işıqları”, daha sonra “Vətən sevgisi” (1951), “Məhbusların son sözü” (1952), “Şimal həsrəti” (1953), “Arazın o təyində” (1954), “Şeirlər” (1955), “Şairin düşüncələri” (1956), “Qartal” (1959), “Qəzəb” (1959), “Şairin kitabxanası” seriyasından “Əli Tudə” (1962), “Buludlar” (1964) və başqa şeir kitabları nəşr olunmuşdur. Nəşr illərinin ardıcılığına diqqət yetirsək, şairin necə məhsuldar bir yaradıcı şəxsiyyət olduğunu təsəvvür edə bilərik. Ədibin indiyədək 36 kitabı işıq üzü görmüşdür.

Hesab edirik ki, Əli Tudənin həyat yolu, yaradıcılığı bundan sonra da müxtəlif istiqamətli, əhatəli tədqiqat əsərlərində öz əksini tapmalıdır. Onun ədəbi irsi neçəneçə namizədlik və doktorluq işlərinin dolğun mövzusu ola bilər.

Əsərin yazılmışında əsas məqsəd şairin həyatı, o cümlədən uşaqlıq və gənclik illəri, həmçinin onu əhatə edən ədəbi-ictimai mühit, şair kimi yetişib formalaşmasında müəyyən rol oynamış başlıca amillər və s.-nin araşdırılması, eləcə də Əli Tudənin sistemli şəkildə bioqrafiyasını işləmək, bədii, publisistik əsərlərinin mövzu və ideya xüsusiyətlərini, bədii məziyyətlərini, Azərbaycanda milli-demokratik hərəkatın inkişafında xidmətlərini açıqlamaq, bunlara müasirlik baxımından qiymət verməkdən ibarətdir. Şairin həyatı, yaradıcılıq yolu, əsərləri ilə bağlı söylənilmiş fikir və mülahizələrə obyektiv münasibət bildirmək, yaradıcı bir şəxsiyyət kimi onu başqalarından fərqləndirən cəhətləri üzə çıxarmaq, bədii yaradıcılığını faktiki materiallar əsasında araşdırmaq əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Tədqiqatın elmi-nəzəri və metodoloji əsasını Firudin bəy Köçərli, Cəfər Xəndan, Mehdi Hüseyn, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Teymur Əhmədov, həmçinin Almaz Əliqızı, Əlizadə Əsgərli, Qulamrza Səbri Təbrizi və başqa ədəbiyyatşunas-tənqidçilərin Cənubi Azərbaycan ədəbiyyatı barədə fikirləri, ideya və mülahizələri təşkil edir. Həmçinin Mirəli Mənafi, Sabir Əmirov, Rəhim Əliyev, Vüqar Əhməd, İslam Qəribli, Nazim Rizvan, Məmmizər Mehdi bəyova, Esmira Fuad, Pərvanə Məmmədova və başqalarının Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı ədəbi-tənqidi əsərlərindən istifadə edilmişdir. Oxuculara təqdim olunan tədqiqat əsəri elmi-nəzəri və tarixi-müqayisəli metodlar əsasında aparılmışdır.

Əsərdə ilk dəfə olaraq Əli Tudənin həyatı, mühiti, poeziya və nəşr yaradıcılığı, publisistikası, həyatının başlıca qayəsini təşkil edən ictimai-demokratik fəaliyyəti, ədəbi düşüncə və mülahizələri, əsərlərinin bədii təsvir və ifadə vasitəleri, dil-üslub xüsusiyyətləri tədqiqata cəlb olunmuşdur. Elmi yenilik faktiki materiallarla yanaşı, həm də şairin şəxsi arxivində saxlanılan xatirələri, həyatının indiyədək geniş oxucu kütłəsinə məlum olmayan məqamlarının tədqiqata daxil edilməsi ilə elmi-tənqidi mülahizələrdə öz əksini tapmışdır.

Əsərdə Əli Tudə yaradıcılığında lirikanın yeri, onun ideya-məzmun problematikası, poetika məsələləri, xalq poeziyası və klassik poetik ənənələr, şairin bədii irsinin ümumbəşəri mahiyyəti, bədii təsir imkanları barədə yeni, orijinal araşdırırmalar yer almışdır. Tədqiqat işinin müvafiq fəsil və bölmələrində şairin zəngin poeziyasının, eləcə də nəşr əsərlərinin təhlili ön plana çəkilmişdir. Lazım gəldikcə müqayisələr, paralellər də aparılmışdır.

Göstərmək lazımdır ki, tədqiqat işi Əli Tudənin həyatı, mühiti, ictimai fəaliyyəti, şair, nasir, publisist və nəşir kimi ədəbi-bədii irsinin təhlilini verməklə, aşkarla çıxarılan yeni faktlar əsasında şairin yaradıcılığının araşdırılmasına yardımçı ola bilər. Əli Tudənin həyatı, mühiti, çoxşaxəli yaradıcılığı, ictimai-siyasi fəaliyyəti barədə fikirlərdən onunla bir dövrdə yaşayıb-yaratmış şəxsiyyətlərin ədəbi-bədii irsi barədə araşdırımlarda da yararlanmaq mümkündür.

Monoqrafiyada əhatə olunmuş materiallardan və onlar barədə elmi-nəzəri mülahizələrdən Cənubi Azərbaycan ədəbiyyatı haqqında tədqiqatların aparılmasında bir mənbə kimi istifadə etmək faydalı olar.

I FƏSİL

ƏLİ TUDƏNİN HƏYATI VƏ ƏDƏBİ-İCTİMAİ MÜHİT

1.1. Uşaqlıq illəri

Heyd 333325

Əli Tudənin babasının adı Cavad, atasının adı Ələmqulu olmuşdur. Ozamankı Tehran hakimiyyətinin səbatsızlığı ucbatından şahsevənlər Ərdəbilin Çanaxbulaq kəndinə tez-tez basqın edir, əhaliyə zülm verirdilər. XX əsrin ilk illərinə təsadüf edən növbəti basqınların birində Əli Tudənin atası təzəcə nişanlandığı anası Şahbəyimi, nənəsi Qəribi, xalası Gəlinxanımı götürüb Şimali Azərbaycana gəlir. Qəribə də olsa o vaxt o taydan bu taya gələnlərin çoxu özü üçün pasport almazmış. Ələmqulu kişi də o taya köç edən Əbdülzəy Qardaşyan oğlunun pasportunu alaraq həmin sənədlə bu tayda yaşamağa başlayır. Bakının neft mədənlərində fədakarlıqla işləyərək buruq ustalığına qədər yüksəlir.

1924-cü il yanvarın 31-də dünyaya göz açan Əliyə böyük əmisi Mirzəhüseynin adını qoymaq istəyirlər. Lakin qardaşının nakam taleyi Ələmqulunu bu fikrindən daşındırır və doğum haqqında şəhadətnamə alanda oğlunun adını Heydər yazdırır. Ev daxilində isə əmisinin adında bir az düzəliş edib balaca Əlini “Mirzəeli” deyə çağırırlar.

Nakam tale Əlini çox erkən yaşlarında gözüyaşlı qoyur: bir yaşı olanda atası cavan yaşlarında ikən dünyadan köçür. Onu bir neçə il anası Şahbəyim saxlayır. Elə Əlini də o, körpə yaşlarından bacısı Ağabacının qızı, Əlidən bir yaşı kiçik olan Sonaya ad eləyir. Əli Tudə bu hadisəni belə xatırlayır:

“Anam eyvandakı çarpayıda xəstə yatırıldı. O, Ağabacı xalamin qızı Sonanı yanına çağırıldı. Öz boynundakı qızıl medal-yonu açıb onun boynuna bağladı. Sonra ətrafına toplaşmış qohumların gözləri qarşısında:- Ağabacı! – dedi, - Sona mənim bu qəşəng oğlumundur! Hər ikisinin taleyini sənə tapşırıram... Bir neçə gündən sonra anam rəhmətə getdi.” (32) Həmin vaxt Əli beş yaşıñ içindəydi.

Bir müddətdən sonra xalasığıl Cənuba köçəndə Əlini də özləri ilə aparmaq istəyirlər. Lakin anasının anası – nənəsi Qərib: –Yox! Mənim nəvəm burda qalıb oxumalıdır, – deyərək nəvəsini onlara vermir. Elə o gündən Əli təkcə nənəsinin himayəsi altında yaşamağa başlayır.

Beləliklə, Qərib nənə balaca nəvəsinə yalnız atalıq və analıq etmir, həm də həyatda onun ilk müəlliminə çevrilir. “Bir zamanlar dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin öz dayəsindən xalq müdrikliyinin sırlarını öyrəndiyi kimi, körpə Əli də bir Simurq quşu kimi qanadlarını onun üzərinə gərərək hər cür ehtiyac və məhrumiyyətdən qorumağa çalışan nənəsi Qəribin tükənməz söz xəzinəsinin dinləyicilərindən” olur. (68, s.50) Qəlbi açıq, ehtiyac yarananda bir tikə halal çörəyini kasıb-kusubla bölüşən, yetim-yesirə həmişə əl tutmağa çalışan Qərib nənə Əlini korluq çəkməyə qoymur, onu əsl ağısaqqal nəsihəti ilə tərbiyə edirdi. Əliyə ata-ana yoxluğunun unutdurmağa çalışan nənə bütün əzab-əziyyətlərə qatlaşaraq kiçik nəvəsini halallıqla böyüdür, onu gözü-könlü tox etməyə səy göstərirdi. Belə bir ağbirçək ocağının halal süfrəsinin başında Əli əsl hikmət məktəbi keçdi, bütün öyüdləri öz tərtəmiz, pak beyninə hakk etdi. Görkəmli şair özünün “Ən uzun yol” (129, s.119-120) şeirində vurğuladığı kimi:

*Bəxtiyarlıq haqqında
Düşünsə də çox adam,*

*Dünyada bəxtiyardır
Könlü-gözü tox adam.*

Şairin həyata baxışının formalaşmasında nənəsinin təsiri apaydin duyuldu. Həmişə gözləri önünde Ağbirçək baxışı canlandı, bu baxışlardan sözülen şölə həyat yoluna işiq saçdı, ömrünü nurlandırdı. Qərib nənə gizlində gözünün yaşını qovurğa kimi töksə də, üzdə təbəssümü heç zaman əskilmədi. Yaşamaq uğrunda dişi ilə, dırnağı ilə mübarizə aparın, nəvəsini həyatın iti caynaqlarından qoruya-qoruya yaşayın, onu tay-tuşlarından heç nə ilə fərqlənməyə qoymayan nənə taleyinnəsib etdiyi bütün əzab-əziyyətlərə mərdliklə, kişi kimi sinə gərdi. Qismətinə düşənləri Allahın vadəri kimi qəbul elədi. Sonradan gələcəyin böyük şairi Əli Tudə “şükürnemət” nənəsi ilə bağlı xatirələrini “Mənim müdrik nənəm” şeirində (149, s.154-156) belə qələmə alacaqdı:

*Nənəmin dirriyi saz olanda da,
Sanki yük tutardı dili duadan.
Nənəmin ruzisi az olanda da,
Deyərdi Allahın evi abadan.*

*Kənd nəydi? Nemətlə dolu bir aləm,
Nənəmsə nə çolaq, nə kor deyildi.
Mənim müdrik nənəm, zəhmətkeş nənəm
Şükürnemət idi, nankor deyildi.*

...Şəhadətnamədə adı Heydər, soyadı isə Rzazadə yazılan balaca Əli 1931-ci ildə keçmiş Sovet küçəsindəki “Bədəlbəyin məktəbi” deyilən 1 nömrəli ümumtəhsil müəssisəsində oxumağa başlayır. Məktəblərinəcən iki tramvay dayanacağı olan yolu Əli piyada gedib-gəlir, çılgınlıqla dərsləri-nə davam edirdi. Bir dəfə məktəb yoldaşlarından biri sınıf

otağındaki pəncərənin şüşəsini sindirir. Müəllim şüşənin kim tərəfindən sindirildiğini sinif nümayəndəsi olan Əlidən bir neçə dəfə soruşa da o, “bilmirəm” cavabını alır. Əsəbiləşmiş sinif rəhbəri özündən ixtiyarsız olaraq Əlinin sıfətinə əryana möhkəm bir sillə vurur. Düzdür, müəllim dərhal bu hərəkətinə görə peşman olur. Lakin sonradan Əli Tuđə xatırlayır ki, “ancaq gec idi. Sillə öz işini görmüşdü. Mən heyrətdən geniş açılmış gözlərimlə Həmdulla müəllimə baxdım. Sanki sinif rəhbərinin saçı elə indi, mənim gözlərimin qabağında ağardı. Gözləri doldu...” (32) Əli evə qayıdır əhvalatı nənəsinə danışır. Qərib nənə səhəri gün məktəbə yollanır və sinif rəhbəri ilə görüşür. Müəllim əvvəlcə üzrxahlıq edir, sonra isə Əlinin intizamlı, tərbiyəli və əlaçı olduğunu xüsusi vurğulayaraq deyir: “Məni o yandırır ki, niyə belə şagird qorxaq olsun? Bu uşağın qarşısında hələ enişli-yoxuşlu həyat yolu var. O, cəsarətlə yaxşını təqdir, pisi isə tənqid etməlidir.” (32) Bu sözləri deyəndən sonra müəllim heç nə olmayıbmış kimi sevimli şagirdini dilə tutub sıfə aparmaq istəyir. Balaca Əli isə heç vəchlə razılaşır.

Qəlbə onsuz da siniq olan Əli bu olaydan möhkəmcə sarṣılır və bir də həmin məktəbə ayaq basmır. Bu dəfə Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qazamatın yanında yerləşən məktəbə girir. Həmdulla müəllimin silləsinin səsi onun qulaqlarında ömrü boyu yaxşını təqdir, pisi isə tənqid etmək kimi bir cəsarət siqnalına dönmüşdüsə, pəncərələri qazamatın həyətinə açılan məktəbdə oxuduğu müddətdə isə necə yaşamağı, azad, təmiz, mərd, nəcib, xeyirxah ömrün mənasını məhz burada öyrənir. Necə deyərlər, Əli bu həyətdə həm məktəb, həm də ki, həyat dərsi keçməli olur.

3-4-cü siniflərdə oxuyanda rəssamlığa böyük həvəsi yaranan Əli gördüyü, xoşuna gəldiyi şəkillərin, bəzən də küçənin ortasında dayanıb afişalardakı rəsmlərin üzünü köçürməyi çox sevirdi. Beşinci sinifdə ikən rəsm çəkməkdən dönüb ilk

dəfə şeir yazmağını isə belə xatırlayır: “...Heç özüm də bilmədim ki, ürəyimdə birdən-birə şeirə meyil necə oyandı. Qismətimə firça yox, qələm düşdü... Daha sonralar təbiət şeirləri yazanda düşündüm ki, sözün də rəngi var... İntəhası firçayla yox, qələmlə işləyən rəssama çevrilirik.” (32)

Altıncı sinifə keçəndə Əli bu təhsil ocağı ilə də vidalaşib 150 nömrəli məktəbə girir. Şəxsi mütaliəsi, ədəbiyyata olan güclü meyli müəllimi Firudin Vəlibəyovun nəzərindən yoxlanır. Səmimi, zəhmətkeş bir ziyanlı olan Firudin müəllimin qayığı ilə Əlinin yazıb-yaratmağa həvəsi və marağının günü-gündən yüksəlir; arabir şeir yazır. O, 1937-ci ilin yazında məktəbdə keçirilən bir müsamirədə valideynlər qarşısında “Yeni yol” qəzətində yenicə çap olunmuş “Vətən nəğməsi” adlı ilk şeirini oxuyur. Ədəbiyyat müəllimi F. Vəlibəyov səhnəyə çıxaraq əlaçı Əlini o ki var, tərifləyir və yetim olduğunu, kasibçılıqla böyüdüyünü bildirir. Əli səhnə qarşısında üst-başına ani nəzər yetirərək utandığından qıpqırmızı qızarır, sir-sifətini xəcalət təri bürüyür. Bunu duyan Firudin müəllim isə sözünü belə tamamlayır: “Lakin bu oğlanın gələcəyi zəngindir. O, ilhamlı ürəyinin şaqraq nəğmələri ilə təkcə kiçik bir zalı deyil, neçə-neçə salonu sevindirə biləcəkdir.” (32) Bu sözlərdən sonra Əli sanki yetimçiliyini unudur, ani olaraq qürur hissi keçirməyə başlayır. Elə həmin gündən də o, ovaxtkı Bakı Mərkəzi Pionerlər Evinə (indiki Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi - A.Ş.) gələrək sarayın nəzdində şair Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə üzv yazılır. “Dərnəyin ilk rəhbəri şair Osman Sarıvəlli idi. Ancaq bir az sonra dərnəyə şair İsmayılov Sultan başçılıq etdi. Bu dərnəyə Şixəli Qəhrəmanzadə (Qurbanov), Teymur Əlizadə (Elçin), İsmixan Rəhimov da gəlirdilər.” (32) İsmayılov Sultan dərnək üzvlərini şeir gecələrinə aparır, onun vasitəsilə uşaqlar Bakı radiosunda öz şeirlərini oxuyurdular. Məktəblilərin qələmə aldıqları təzə şeir və hekayələr

dərnəkdə müzakirə olunur, bəyənilən yazılar sonradan burada hazırlanan almanaxda dərc olunurdu. 1938-ci ildə Mərkəzi Pionerlər Evinin almanaxında “Oktyabr rayonu 150 nömrəli məktəbin yedinci sinif tələbəsi Heydər Rzazadə” imzası ilə Əlinin iki şeiri şəkli ilə birgə çap edilmişdir. Şairin ilk şeirləri məhz bu ad altında - Heydər Rzazadə imzası ilə işıq üzü görmüşdür. Qeyd edək ki, bu imza ilə hələ 1937-ci ildə onun “Sovet Konstitusiyası” şeiri “Kommunist”, “Vətən nəğməsi” şeiri isə “Yeni yol” qəzətlərində dərc edilmişdi.

1937-ci il keçmiş Sovet İttifaqının ərazisinə dəhşətli repressiya tufanı ilə gəlir. Necə deyərlər, ara qarışib məzhəb itir. Bu zaman Şimalda yaşayan cənublular da repressiyaya məruz qalırlar. Onların “günahı” Arazın o tayından gəlib bu tayda yasamaları idi. 16 yaşıdan yuxarı otaylı bütün kişiləri ucdantutma həbs edərək ya Sibirə, ya da İrana yatab göndərirdilər. 1938-ci ilin yazında 14 yaşlı Əlini də nənəsi ilə birgə İrana sürgün edirlər. Kiçik xalası isə iki uşaqla Bakıda qalır.

1.2. Təbriz dövrü

Nənəsi ilə Ənzəlidəki bir mehmanxanada müvəqqəti məskunlaşan yeniyetmə bir uşaq elə həmin vaxtdan da qəribliyin məngənəsinə düşür. Sonradan Əli Tudə bu qəribliyi nənəsinin timsalında mənalandıraraq belə qələmə alırıdı: “İndi nənəmin adı da Qərib idi, özü də! Yaziq nənəmə ad qoyan valideynləri bilməyiblər ki, onun iki oğlu, bir qızı, bir kürəkəni öz ömürlərini qəriblikdə başa vuracaqlar. Elə o zavallıların məzarları da qərib olacaq!..” (32)

Ənzəlidə arabir tilovunu, qarmağını və yeməyini kiçik həsis zənbilə yiğib balıq ovuna yollanan Əli dənizə baxaraq tez-tez düşünürdü: “Sanki şahə qalxmış dalğalar arasından məni

gənc yaşımdan azadlıq uğrunda döyüşə çağiran ana Vətənin səsini eşidirdim. Öz taleyimin aqibətini gördüm.” (32)

Xalası Gəlinxanım öz uşaqları ilə Bakıdan gələndən sonra onlar mehmanxanadan yiğisib yük maşını ilə Ərdəbilə yola düşürlər. Yolüstü Savalan dağını ilk dəfə görən Əli xatirələrində onu belə təsvir edir: “Sanki o dağ qüdsiyyət, ülviviyət, cəsarət mücəssəməsi idi. Bəli, sanki o dağ Vətənin səadəti yolunda canından keçən neçə-neçə qəhrəmanın birləşmiş nəhəng abidəsi idi. Nənəm qürurla mənə: -Savalan budur! - dedi. Sonra qəribə də olsa, damarları göyərən sağ əlini üzünə aparıb salavat çevirdi. Axı Savalan nənəmin gözlərində doğmadan doğma, əzizdən əziz, müqəddəsdən müqəddəs idi!” (32) Ərdəbildəki mehmanxanadan Əligili üzlərini ilk dəfə gördüyü dayıları Cavad və İbrahim gəlib aparırlar. Şeylərini arabaya yiğib Çanaxbulaga gəlirlər. Uzun ayrılıqdan sonra Əli “göbəkkəsdisi” Sona ilə də burada görüşür...

Yeniyetmə Əli Cənub kəndlilərinin ağır və məşəqqətli həyatına acayırdı. Bir dəfə o, bu qəbildən olan “Cütçü” şeiri ni yazır və ilk dəfə onu nənəsinə oxuyur. Bu şeirdə əkib-biçən, zəhmətə qatlaşan cütçünün ağır zəhmətindən danışılır. Şeirin sonunda isə qeyd olunur ki, əkinçinin minbir zəhmətlə hasılə gətirdiyi məhsulu zalim ağalar onun əlindən tutub alırlar. Şeirin mənası budur ki, əkinçilər olmasa acgöz ağalar acıdan ölər. Elə məhz buna görə də üsyan qaldırıb haqqını tələb etmək, “ağalıq qəsrini dağıtmək” lazımdır:

...Əgər istəsən ki, təmin olasan
Torpaqla, məhsulla, suyla, toxumla,
Xışi at... kotan tap, nəhəng bir kotan,
Qabaqca ağalıq qəsrini şumla!

Nənəsi məsləhət görür ki, bu şeiri daha başqa yerdə oxumasın, çünkü yerin də qulağı var. Əli isə cavabında: “Mənim

məbədim! İstəyir o daş-divarın qulağından başqa yumruğu da olsun. Cütçü gec-tez kimə işlədiyini, niyə işlədiyini başa düşəcək. Özünün ləyaqətinə də, cəsarətinə də, dəyanətinə də inanacaq. Onda ağalığın nə özü qalacaq, nə də ki, qəsri.” (32)- deyir.

Əli Miyana-Zəncan dəmir yolunda fəhləliyə başlayır. Ağır iş şəraitində çalışan fəhlələr dağ yarır, qaya çapır, daş daşıyırıdı. Bu zaman Əli bir şeir yazır və onu iş yoldaşlarına oxuyur:

*Sən silkin! Boynundan kəlmələri at,
Qandali da sindir, zənciri də qır!
Səsini inqilab nəğməsinə qat,
Öz səadətini öz əlinlə qur!*

O, bu iş yerində çox duruş gətirə bilmir. Qızıl Üzən çayının sahilində yerləşən digər bir iş yerinə gəlir; burada da dəmiryol çəkirlər. Fəhlələr düzülməz şəraitdə işləyirdilər. Əli yaxşı başa düşürdü ki, həm xaricdən İranın qapılarını döyən mühabibə alovları, həm də daxildə təlatümə gələn inqilab dalğaları tezliklə şahın laxlamış taxt-tacını qartopu kimi əridəcək. Zülm, acliq və rəzalət hər tərəfi bürümüştü. Hətta Azərbaycan kəndlərinə göndərilən Hacıbaba kimi ağaların özləri də acından ölürlər, onlar kəndlilərdən sanki sədəqə yığmaqla dolanırdılar.

Əli Tudə sonradan Astara-Ənzəli şose yolunun çəkilişində iştirak edir və yol çəkilib qurtarana qədər buradan ayrılmır. Ara-sıra şeir yazmasına da davam edir. Kükürd tərkibli “Sərdaba” bulağına yazılmış şeirdən çəmən ətrindən çox inqilab qoxusu gəlirdi:

*Zaman karvanını çəkib üstündən,
Quş qanadlı yellər səkib üstündən,
Daha ətaləti töküb üstündən
Özün öz suyunda yuyun, Sərdaba!..*

Haradansa kəndə latin qrafikasında çap olunmuş bir kitab - “Koroğlu” dastanı gəlib çıxmışdı. Uzun qış gecələrində kəndlilər çayxanaya yiğisar, Əli bu kitabı onlar üçün dənə-dənə oxuyardı. Təkcə cavanlar deyil, hətta yaşıllar da dastanın boylarını əzbər öyrənmişdilər. Gənclər özlərini Koroğlunun dəlilərinə bənzədər, yaşıllar isə Koroğlutək müdrik, təmkinli, vüqarlı olmağa çalışardılar.

Şeirlərinin ilk dinləyicisi olan Qərib nənə Əlinin yazdıqları haqda fikir və mülahizələrini, hətta iradlarını da bildirməkdən çəkinməz, bəzən lap yol da göstərərdi: “Sevgidən yazdığınış şeir budusa, mənim xoşuma gəlmədi. Dəftərini qatla, mənə qulaq as. Sənə bir sevgi rəvayəti danışım.” (32) Əli yaşıandan qabaq olan hadisələri elə qələmə alırdı ki, sanki onları öz gözlərilə görmüşdü. Çünkü onun Qərib nənə adlı dün-yagörmüş müəllimi vardı. Nənəsi barədə çeşidli xatirələrində yazırıdı: “Nənəm həm zəhmətkeş, həm də arif adam id. Arvadın göy damarlı ariq əlləri büzüşmiş payız yarpaqlarına bənzəyirdi. Sanki bu yarpaqlar payız sazağında nənəmin ömür ağacının zirvəsindən düşmüşdü. Ancaq bu yarpaq əllərdə bahar təravəti vardi. Bu əllər çörək bişirirdi, nehrə çalxayırdı, yun əyirirdi, hana qururdu. Toxuduğu xalçalarda dörd fəslin hüsnünü əks etdirirdi.” (32) “Müdrik nənəm sanki oxumamış filosof idi. Sinəsi hikmətlə doluydu. Mən nənəmdən çox şey öyrənmişəm... Savalan ətəyində yerləşən doğma kəndimiz Çanaxbulaqda bayatı, nağıl kitabı olmasa da, nənəm başdan-ayağa həm bayatı, həm də nağıl kitabı id. Mən kənddə yazdığını kövrək qanadlı şeirlərimi nənəmin hikmət dolu sözlərə naxışlayıb sənət dünyasına uçurardım... ” (32)

Əli ətraf kəndlərdə tez-tez yaranan narazılıqların şahidi olurdu. Özündəndeyən, “Güney təpədəki iri bir daşı səngər edib əmniyyələrlə vuruşan” Xanların varlılardan qoparıb aldığı taxilı kasıblara paylaması, bir müddət Tehranda yaşamış

Qorxmazın şah nökərləri ilə mübahisəsi və bu zaman bir ağanı vurub selə yixaraq “biz sizinçün nökər doğulmamışq” deməsi və s. bu kimi neçə-neçə iibrətamız həyat hadisələri gənc Əlinin gözləri qarşısında baş vermişdi. Əli Tudə bununla bağlı öz xatirələrində yazır: “Qorxmazın harın ağaya vurduğu yumruq Çilgəzidə (Savalan ətrafında kənd – A.Ş.) istismara endirilən ilk zərbə idi.” (32) O, bu münasibətlə 25 bəndlilik “Daşqın” şeirini yazar. Şair poetik vurgunu şeirin sonuncu bəndində belə verir:

*Gedin-deyir,-gedin, ancaq
Sabah bütün ağaları
Belə yuyub aparacaq
İngilabin dalğaları...*

Böyük arzularla yaşayan Əli Tudə daha o boyda kəndə sığa bilmir. Beləcə, o, Savalan ətəyində yerləşən əlvən mənzərəli Çanaxbulaq kəndindən ayrılmaga məcbur olur. Bu arada xalası da onu incik salır, deyiklisi Sonani başqa birisinə vermək fikrinə düşür.

Ə.Tudə 1944-cü ilin yayında Ərdəbilə yollanır. İran Xalq Partiyasının Ərdəbil Vilayət Komitəsinə gələrək partiya sıralarına keçmək istəyini bildirir. Onu partiyaya keçirməyə bir az tərəddüd edirlər. Əli şeir də yazdığını bildirdikdən sonra oradakıların xahişi ilə cibindən çıxardığı dəftərdən bir-iki şeir oxuyur. Vətənin gözəlliyindən, müqəddəsliyindən, istiqlalından, xalqın mübarizliyindən, hünərindən, azadlığından danışan şeirlər partiya üzvlərinin ürəyindən olur. Sədr başda olmaqla vilayət partiya komitəsinin digər üzvləri də zəmanət verməyə razılaşırlar. Pasportunu soruşanda isə o, sənədinin olmadığını bildirir. Bu zaman partiya üzvlərindən yaşılı bir kişi Əlinin təxəllüsünün “Tudə” yazılımasını təklif edir. Şair ona təxəllüsün necə verilməsini, pasport almasını belə xatırlayır: “Həmin yaşı

kişi “Axı Tudə xalq deməkdir. Şair də xalqın övladıdır.”- deyir və partiya üzvləri bu təkliflə razılaşırlar. “Mən partiya biletini əlimə alanda sandım ki, ovcumdağı kağız parçası deyil. Məni Vətənin azadlığı, xalqın səadəti uğrundakı döyüş firtinalarında irəliyə aparan nadir bir kompasdır.” (32) “Sicilli (pasport – A.Ş.) idarəsində işləyən partiyalı yoldaşlar mənə sicilli alırlar. Həmin sənəddə “Mirzəəli”nin “Mirzə”sini ixtisara salıb öz adımı Əli, “Ələmqulu”nun “Ələm”ini atıb atamın adını Qulu yazdırıdım. Familyamın isə əslini saxladım: Cavadzadə!.. Başa düşdüm ki, daha əvvəlki adam deyiləm. İndi Savalanlı günlərdən istəməz ayrılib qarşımıda açılan döyüş cəbhəsinin geniş, dərin, lakin tutqun üfüqlərində qartal qanadlarıyla uçmalıyam...” (32)

Bir gün Əli İran Xalq Partiyasının Ərdəbil Vilayət Komitəsi tərəfindən təşkil edilən, Ərdəbilin Çahargah meydənında yenicə başlayan inqilab nəfəsli izdihama qoşulur. Mitingçilər Vətənin istiqlaliyyətindən danışır, müxtəlif azadlıq şüarları səsləndirirlər. Əli də bu izdihamda coşqun ehtirasla Vətən həsrətilə dolu şeirlərini oxuyur.

Əlinin döyüş yolu da məhz elə bu qaynar izdihamın içərisində başlanır. Sonralar “Ərdəbil” (133, s.88-91) adlı şeirində yazar:

*Mən kiməm? Parlayan taclara qənim!
Təbriz bir qolumdur, sənsə bir qolum...
Sənin dar küçəndən başlanmış mənim
Üfüqlərdən geniş bu döyüş yolum.*

Həmin günlərdə Sovet İttifaqının Ərdəbildəki konsulu Mirzə Məmmədov onu yanına çağırır. Konsul Əlinin Təbrizdə buraxılan “Vətən yolunda” qəzetində dərc edilmiş “Stalin” şeirini ona göstərib tərifləyir. 1944-cü ildə işıq üzü görmüş bu şeir Əli Tudənin Cənubi Azərbaycanda çap olunmuş ilk bədii əsəri olur.

Konsulun təklifi ilə Ə.Tudə elə o gündən komitədə işləməyə başlayır. İş yoldaşlarıyla birgə tez-tez piyada olaraq uzaq kəndlərə gedir, kütlələr arasında inqilabi iş aparır, onları mübarizəyə çağıran şeirlər oxuyur, palçıq daxmalarda gecələməli olur. Bəzən hər addımda belə həyatı təhlükə altında olsa da tutduğu yoldan geri çəkilmir. Tez-tez kəndlərdəki partiya üzvlərinin ya mülkədarın, ya da kəndxudanın odlu silahıyla vəhşicəsinə öldürülüyü anlarda keçirdiyi həyəcanlar, təlaşlar, iztirablar əvəzinə yeni-yeni məslək dostları qazanır. Mitinqlərin ardi-arası kəsilmədiyi günlərdə Əli qələm dostları ilə birgə xitabət kürsüsündən insanlara mübarizə, azadlıq, səadət yolu göstərən şeirlərini oxuyur. O, xalqın qüdrətinə, azadlığın bəhərinə, doğma Vətənin gələcəyinə bütün varlığı ilə inanırdı. Məhz bu inamdan doğan arzularını öz yeni şeirlərində eks etdirməyə çalışırdı. Onun azadlıq arzulu şeirləri Ərdəbildə çıxan “Yumruq”, “Ziddi-faşist”, “Cövdət”, Təbrizdə buraxılan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfqəq” məcəlləsində çap edilirdi.

Ərdəbil Vilayət Partiya Komitəsinin nəzdində şairlərin məclisi yaradılmışdı. “Bu məclisin məşğələlərində İbrahim Zakir, Balaş Azəroğlu, Muxtar Dadaşzadə, Qulamhüseyn Səbri, Ələkbər Səyyah, Teymur Haşimi, Fəxrəddin Nuri, Murtəza Pir də iştirak edirdilər.” (32) Əli Tudə məclisin fəal üzvlərindən biri idi. Burada oxunub bəyənilən şeirlər “Ziddi-faşist” qəzetində çap olunurdu. Arabir seçilmiş şeirlərdən ibarət kitablar da buraxılırdı. Kitabların nəşri Əli Tudəyə tapşırıldığından günün çox hissəsini mətbəədə keçirirdi. O, həvəslə kitab çapı ilə məşğul olur, bu zaman naşırliyin sirlərinə yiyələnir. Təşkilatlılıq işi də görən Əli komitə sədrinin təklifi ilə Sakin Gülsən adlı yaşlı bir şairi, eləcə də Azərbaycan dilində yazan bir sıra şair və yazıçıları məclisə dəvət edir.

Əli Tudə partiyadakı məsləkdaşlarını belə xatırlayır: “Vilayət partiya təşkilatında fəaliyyət göstərən bəzi yoldaşları unutmaq olmur. Nüsretulla Həbib-İlahi “Cövdət” qəzətində işləsə də bir ayağı komitədə idi. O, gözəl natiq idi... Dəllək Məzlumi sanki partianın çaparı idi, Qəribandan gərib Çəşmə başından çıxardı. Kəffəş Əli ayaqqabılarımızı pulsuz yamayardı, əkkas Xanbaba şəklimizi pulsuz çəkərdi. Dərzi Binabi paltarlarını pulsuz tikərdi. Dəllək Vəlinin dükanı həmişə yiğnaqlı olardı. Əjdər ilə Qulamhüseyn sanki təşkilatın qoşa əli idi... Təbrizdən Ərdəbilə kino gətirən Həsən öz xərcilə Ərdəbildə balaca bir kinoteatr da açmışdı.” (32)

Əli Tudə 1945-ci ilin may ayında ilk dəfə Təbrizə gedir. Bu, “Vətən yolunda” qəzetinin Ərdəbil şairlərini dəvət etməsi ilə baş tutur. Təbriz şəhərinin mərkəzi xiyabanında yerləşən “Vətən yolunda” qəzetinin redaksiyasında Sovet Azərbaycanının tanınmış söz ustalarından Mirzə İbrahimov, Rza Quliyev, Cəfər Xəndan, İsrafil Nəzərov, Ənvər Məmmədxanlı, Əvəz Sadiq, Qulam Məmmədli, Qılman Musayev (İlkin), Seyfəddin Abbasov (Dağlı) ilə görüşən Ə.Tudə Ərdəbil şairləri ilə birgə “Şairlər məclisi”nin növbəti məşğələsində iştirak edir. Təbriz şairləri ilə yaxından tanış olur. Təbriz haqqında ilk şeirini də məhz bu zaman yazır. Bu görüşlərdəki canlı, mənalı, faydalı müzakirələr, mülahizələr və mübahisələr şairin ədəbi həyatında dərin iz buraxır.

1945-ci il sentyabrın 3-də Cənubda Azərbaycan Demokratik Firqəsi (ADF) yaradılır. İran Xalq Partiyasının Ərdəbil vilayətindəki üzvləri bu firqənin üzvləri ilə birləşirlər. Əli də birincilər sırasında olur. Həmin ərəfədə vilayət partiya komitəsində kəndlərə silah göndərilməsi məsəlesi müzakirə olunur və Əli müəyyən səbəblərdən istəməsə də Çanaxbulğa silah aparılması məhz ona tapşırılır.

Şah nökərlərinin zülmündən dada gəlmiş kənd firqəcilerinə silah paylanır. Həmin günlərdə silahlı fədailər şəhəri mühəsirəyə almışdır. Kəndlərdə isə əmniyyələrin özbaşınlığına son qoyulmuşdu. Hərəkat geniş vüsət almışdı. Hər yerde bayram əhval-ruhiyyəsi vardi, azərbaycanlılar yeni hökumət yaradırdılar. Ə.Tudə o günləri belə xatırlayır: “Elə həmin həyəcanlı saatlarda Təbrizdə Azərbaycan Milli hökuməti qurulması xəbəri gəldi. Biz “Cövdət” mətbəəsinə gedib bu xəbəri hamiya elan atdik. Sonra “Səfəvi” dəbiristanında (orta məktəb – A.Ş.) mitinq çağırıb Milli hökumətin qurulmasını alqışladıq. Mən də mitinqdə yeni yazdığını “Təzə dövran” şeirini oxudum.” (32) Şah əsgərləri qanlı toqquşmlara qatılmadan silahlarını firqəçilərə təhvıl verirlər. Beləliklə, bütün Ərdəbil vilayəti Milli hökumətin etibarlı döyüş səngərlərindən birinə çevrilir. 1945-ci ilin 12 dekabrında yaradılan Milli hökumət coşqunluqla geniş fəaliyyətə başlayır. Məmləkətdə hüquq da, vicdan da, dil də, sənət də, sevgi də azad idi.

Bu azadlıq mübarizəsinin tarixi isə bir əsr dən də çox əvvələ gedib çıxır. Məhz elə ““Türkmənçay müqaviləsi”ndən (1828) sonra Azərbaycan torpağının İran və Rusiya imperiyasının təcavüzkarlığı nəticəsində parçalanması xalqımızın böyük faciəsinə səbəb olmuşdur. Vətənimizin Cənubi Azərbaycan adlandırdığımız ərazisində 30 milyondan çox soydaşımızın İran diktatura rejimi əsarətində yaşamağa məhkum edilməsi də məhz bu vaxtdan başlamışdır. Lakin Cənubi Azərbaycanda yaşayan soydaşlarımız dilini, mədəniyyətini, milli dəyərlərini yasaq etmiş, tanımamış fars şovinist həkimiyyəti ilə barışmamış, hətta təzyiq, təqib və siyasi sür-günlərdən qorxmadan azadlıq uğrunda mübarizə aparmış, silaha sarılmışlar. Ümumxalq qəzəbi, əsarətə və zülmə qarşı kin-küdürət zaman-zaman tügyan etmiş, Səttarxan, Şeyx

Məhəmməd Xiyabani hərəkatında yenilməzliyini sübut etmişdir.” (28, s.3) Burada bir məqamı xüsusi qeyd etmək yərinə düşür ki, “...Azərbaycanın Rusiya və İran kimi müxtəlif ictimai-siyasi mövqeyə malik dövlətlər arasında bölüşdürülməsi və sonrakı tarixi proseslər bu və ya digər dərəcədə xalqın siyasi-mədəni həyatında fərqli cəhətlər yaratsa da onun ədəbi-bədii təfəkkürünü kəskin hədlərlə parçalaya bilməmişdir. Əksinə, bu ədəbi təfəkkür nəinki öz bütövlüyünü saxlamış, hətta bir-birinə qovuşaraq da zəngin, daha qüdrətli olmuş, bütöv Azərbaycan sərvətinə çevrilmişdir.” (2, s.149)

“Çox səciyyəvi cəhət budur ki, Ə. Tudə Cənub hadisələrindən bir şair olaraq təsirlənmir, özü də Cənubda yeni milli mədəni quruculuq, mədəni təşəkkül prosesində fəal iştirak edir.” (103, s. 5) İnqilabın qələbəsindən sonra Əli Tudə Ərdəbildə şair İbrahim Zakir və Rəsul Abdullahi ilə birlikdə bir müddət fədailər qərargahında çalışır. İş üçün dəfələrlə ADF Ərdəbil Vilayət Komitəsinin sədri Həsən Cövdətin yanına getsə də müsbət bir nəticə hasil olmur. Bu ərafədə Ərdəbildəki sovet konsulxanasına çağırılan Əli Tudəyə bir teleqram təqdim edilir. “Vətən yolunda” qəzetinin redaksiyasından gələn telegramda onu Təbrizə dəvət edirdilər. O, Sərabı, Şiblini keçərək Təbrizə gəlir. Bu zaman şəhərin kinoteatrlarında (o boyda Ərdəbildə kinoteatr yox idi) iki bədii film – “Arşın mal alan” və “Bağdad oğrusu” ingilis filmi nümayiş etdirilirdi. Bilet tapmaq çətin olsa da, dostu ilə “Arşın mal alan” filminə baxa bilirlər. Əli Tudə gecəni “Bahar” məhmanxanasında qalıb səhəri Milli Məclisə gedir. Oradan maarif nazirliyinin sərəncamına göndərilən Əli Tudə tezliklə burada tədris şöbəsinin müdürü təyin olunur. Ə.Tudə xatırlayır: “İş otağım Təbrizin yarasıqlı xiyabanlarından birində yerləşən böyük, qaynar bir mətbəədə yerləşirdi. Bu mətbəədə yalnız Azərbaycan dilində dərsliklər çap olunurdu.” (32) Gənc

sair burada ətraf kənd, qəsəbə və şəhərlərdən dərsliklər almaqdan ötrü gələn nümayəndləri qəbul edirdi. Əli doğma ana dilində yenicə işıq üzü görmüş kitabları çörək qədər müqəddəs hesab edərək yazırıdı: “Maşının ağızından çıxan, rəngi əməlli-başlı qurumayan, qatları tamam açılmayan anadilli kitablar isti təndirdən qoparılan sarıbuğda çörəyi qədər şirin, əziz, müqəd-dəs idi.” (32) Təbrizdəki qələm dostları hər axşam mehmanxanaya şairin yanına gəlirdilər. Ərdəbildən tez-tez şair dostları İbrahim Zakirlə Ələkbər Səyyah da onun qonağı olurdular. Onlar əvvəlcə Təbrizə Milli hökumətin tapşırığı ilə satirik jurnal buraxmağa gəlmişdilər. Hər gün birlikdə “Vətən yolunda” qəzeti redaksiyasında nahar edər, redaksiya işçilərilə yaradıcılıq söhbətləri aparardılar. Ələkbər Ərdəbildə “Ziddi-faşist” qəzetiñə satirik şeirlər yazardı. Zakir təzə jurnal üçün şeir yazmış, Ələkbər isə şəkil çəkmişdi. Nədənsə jurnalın çapı baş tutmur. Qələm dostları Ərdəbilə qayıdırılar. Sonralar Əli Tuđə “Sən indi hardasan” poemasını mehriban, xeyirxah, sadiq dost olan Ələkbərin həyatına həsr edir. Filarmoniyanın fəaliyyəti dövründə Ə.Tuđə həm də məşhur kamança ifaçısı kimi tanınan Ələkbəri Milli orkestrə dəvət etmişdir.

Ə.Tuđə şair-alim Cəfər Xəndanın sədrlik etdiyi “Şairlər məclisi” adlanan ədəbi dərnəyin ən cavan və fəal üzvlərinindən biri idi. 1945-ci ildə Təbrizdə “Vətən yolunda” qəzeti yanında təsis edilən ““Şairlər məclisi” təkcə Təbrizdə deyil, Tehran, Ərdəbil, Mərənd, Sərab və Urmiyada, Cənubi Azərbaycanın və İranın digər şəhərlərində Azərbaycan dilində yazış-yaradan 40-dan artıq yaziçini birləşdirirdi.” (83, s.104) Bu məclis öz fəaliyyəti dövründə Cənub ədəbi prosesinin formallaşmasında əhəmiyyətli rol oynamışdır.

Burada Cənubi Azərbaycan şairlərindən Kaşif (şah cəlladları onu öz evinin qabağında güllələyiblər), Məmmədbağır Niknam (məclisin binasının qarşısında qətlə yetirilib),

Sədi Yüzbəndi (Qaradağ kəndlərində iş apardığı vaxt başını bədənindən ayırib Təbrizə gətiriblər) və başqaları, eləcə də keçmiş sovet ordusu sıralarında Azərbaycan SSR-dən gəlmış tanımmış şair və yazıçılardan Ənvər Məmmədxanlı, Qılmən Musayev (İlkin), Əvəz Sadıq, Seyfəddin Abbasov (Dağlı), qocaman jurnalistlərdən Rza Quliyev, Qulam Məmmədli, İsrafil Nəzərov da iştirak edirdilər. Ə.Tuđə yazır: “Biz hər məşgələdə əbədi söz ustadımız Məhəmməd Füzulinin bir qəzəlini səbrlə, diqqətlə, heyrətlə təhlil edirdik. Sonra növbə ilə şeirlərimizi oxuyub rəy söyleyirdik. Bu rəy sorğusunda Şimaldan gəlmiş qələm sahibləri də öz fikirlərini bildirirdilər. Bəyənilmiş şeirlərhəm “Şairlər məclisi”nin məcmuəsində, həm də “Vətən yolunda” qəzetində dərc olunurdu.” (32)

O vaxt Cənubi Azərbaycan ədəbiyyatında nəşr, dramaturgiya, təqnid yox dərəcəsində idi. Şeir xalqın şüurunda inqilabi fikirləri işıqlandırmaqdə sənətin yeganə çırığı idi. Ona görə də şeirə daha çox üstünlük verirdilər. Ə.Tuđənin “Şairlər məclisi”ndə iştirak edən Şimal yazıçıları haqqında da xatirələri mövcuddur. O, Azərbaycanın görkəmli yaziçisi Mirzə İbrahimovu ilk dəfə Təbrizdəki “Şairlər məclisi”ndə gördüğünü qeyd edir və şeirləri ilə tanışlığını öz xatirələrində belə qələmə alır: “Bir gün küçədə “Vətən yolunda” qəzətinin təzə nömrəsini alıb arasını açanda bir poema gördüm. Poema Mirzə İbrahimovun idi. Doğrusu, gözlərimə inanmadım. Mən onun pyeslərini, hekayələrini, məqalələrini oxumuşdum, şeirin sırlarını dərindən bələd olduğunu da bilirdim. Amma şeir yazmağından xəbərim yox idi. Sən demə, o, ədəbiyyata şeirlə gəlibmiş... “Nakam məhəbbət” povesti hissə-hissə “Vətən yolunda” qəzetində Əjdəroğlu imzası ilə çıxırdı. ...O zaman Təbrizdə Mirzə İbrahimovu tanımayanlar çox idi. Lakin Əjdəroğlunu (M.İbrahimovun) daha çox çap

olunduğu imza -A.Ş.) tanımayan yox idi.” (32) Ə.Tudə sonralar bu hadisəni nəzmə çəkmiş, “Əjdər oğlu” adlanan 20 bənddən ibarət həmin şeiri “Seçilmiş əsərləri”ndə çap etdirmişdir. (127, s.220)

Milli hökumət başqa sahələrdə olduğu kimi ədəbiyyat aləmində də misilsiz tədbirlər gördü. Təbrizdə “Şairlər və yazıçılar” cəmiyyəti təsis edildi. Gözəl bir imarət həmişəlik cəmiyyətin ixtiyarına verildi. Cəmiyyətin iclasları vaxtlı-vaxtında keçirilir, təzə əsərlər geniş müzakirə olunur, rəhbər xadimlərlə mütəşəkkil görüşlər keçirilirdi. Xüsusilə Seyid Cəfər Pişəvəri ilə olan görüşlər möhtəşəmliyi ilə seçilirdi. Əli Tudə rəhbərlə ilk görüşünü belə xatırlayır: “Keçirdiyimiz növbəti iclasların birində S.C.Pişəvəri dedi: -Bir dəfə Təbrizə qulaq asanda (radio nəzərdə tutulur – A.Ş.) bir şeir dinlədim... Xoşuma gəldi. Bu, Əli Tudənin “May səhəri” şeiri idi. Özü buradadır mı? - Mən dərhal ayağa qalxıb: -Bəli, burdayam yoldaş Pişəvəri, - dedim... Milli hökumətin başçısı S.C.Pişəvəri ilə elə cəmiyyətin iclaslarından birində beləcə tanış oldum.” (32) İşinin çox olmasına baxmayaraq o, cəmiyyətin işi ilə də yaxından maraqlanırdı. Hökumətin rəhbəri oxunan əsərlərə diqqətlə qulaq asır, suallara dəqiq cavablar verir, təkliflərə qəti rəylərini bildirirdi. Sonra özü də cəmiyyət üzvlərinə suallar, təkliflər, məsləhətlər verirdi... S.C.Pişəvəri həm məşhur inqilabçı, həm görkəmli ictimai-siyasi xadim, həm də təcrübəli söz ustası idi. Hələ saysızhesabsız məqalələri bir yana qalsın, o, neçə-neçə dərin məzmunlu bədii əsərin müəllifi idi...

1946-ci ilin ayında sovet qoşunları İran ərazilərindən çıxırlar. Onlarla birgə azərbaycanlı şair və yazıçılar da Cənubu tərk edirlər. Yola düşməzdən əvvəl “Vətən yolunda” qəzetiin redaksiyasında onlarla unudulmaz vida mərasimi keçirilir. Görüşdə Aşıq Hüseyin Cavanın tüğyana gələn sazi göy gurultusu kimi bütün binanı lərzəyə getirir.

Səhərisi günü Sovet Mədəniyyət Evində faşizm üzərində qələbənin bir illiyinə həsr olunmuş iclas keçirilir. Qeyd edək ki, Mədəniyyət evi Gülüstan bağında yerləşirdi. Azərbaycan xalq inqilabı qələbə çalandan sonra milli qəhrəman Səttarxanın heykəlini harada qoymaq məsələsi ortaya çıxmışdı. Müzakirə ediləndə Gülüstan bağı ən gözəl ünvan sayılmışdı. Bu bağda ölməz sərkərdənin büstünün açılışında Milli hökumətin baş naziri S.C.Pişəvəri unudulmaz qəhrəmana hörmət və məhəbbətlə dolu nitq ilə çıxış etmiş, şairlər Sərdara həsr etdikləri hərarətli şeirlərini oxumuşlar...

Iclasda Əli Tudə elə həmin gün yazdığı “May səhəri” şeirini oxuyur. Ertəsi gün Təbriz radiosu da bu şeiri səsləndirir. Şeir “Azərbaycan” qəzetinin 1946-cı il 5-ci nömrəsinin ilk səhifələrində dərc edilir.

Bu hadisədən bir neçə gün sonra Əli Tudə Milli Məclisə dəvət olunur. Burada deyilir ki, Milli hökumət Maarif Nazirliyinin nəzdində Təbriz Dövlət Filarmoniyası təsis etmək fikrindədir. Filarmoniya müdirliliyinə isə Ə.Tudənin təyin olunması məsləhət görülür. Bununla razılaşan Ə.Tudə maarif naziri olan şair Məhəmməd Birriyanın yanına gəlir, mədəniyyət ocağının məqsəd və məramını birlikdə aydınlaşdırırlar.

1946-ci ilin yazında Azərbaycan milli hökuməti İran tarixində ilk dəfə olaraq Təbrizdə Azərbaycan Dövlət Filarmoniyası açılması barədə qərar verir. Bu yeni sənət ocağına 22 yaşlı Əlini müdir təyin edirlər. Təbriz Azərbaycan Dövlət Filarmoniyasının Səttarxan xiyabanındaki Firdovsi mədrəsəsinin binasında yerləşdirilməsi qərara alınır. Dörd aylıq hazırlıqdan sonra Əli əvvəlcə binanı təmir etdirərək yararlı hala salır. Eləcə də səhnəyə çıxacaq xanəndələrin, sazəndələrin, rəqqasələrin, aşıqların, nəzarətçilərin, xidmətçilərin istifadə edəcəkləri milli Azərbaycan geyimləri,

çəkmələr, başmaqlar, çustlar tikdirir. Təbrizdə tanınan və tanınmayan oxuyanların, çalğıçıların, oynayanların sorağına düşüb onları yeni yaranmış sənət ocağına dəvət edir.

Hələ filarmoniya fəaliyyətə başlamazdan qabaq xanəndə Sahib Ruhı (Şükürov), Ərdəbildən sazəndə Seyfi, Yəhya, İsmayıł, Ələkbər, Yədulla bu sənət ocağında doğma xalqa xidmət etmək məqsədilə Tehrandan Təbrizə gəlirlər. Onlar hələ rəsmi açılışdan əvvəl – iyun ayının 12-də Təbriz Dövlət Darülfünununun təməlqoyma mərasimində konsert programı ilə çıxış edirlər. Əli Tudə bu hadisəni mənalandıraraq aşağıdakı kimi qələmə almışdır: “Bünövrəyə ilk təməl daşlarını S.C.Pişəvəri qoysu. Bu mənzərədən ilhamla gələn Milli orkestr Azərbaycan Milli hökumətinin sürüdunu (himn-A.Ş.) ləyaqətlə ifa etdi. Sanki o ehtişamlı sürüdün əks-sədəsi Səhəndin, Büzgüşün, Savalanın zirvələrinə düşdü. Sonra Muğanın ucsuz-bucaqsız qoynuna səpələndi. Dalğa-dalğa axıb Arazın coşqun sularına qarışdı. Axı bu qədim ürfan şəhəri olan Təbrizin hikmətlə dolu sinəsində yalnız daş-torpaqla ucaldılacaq bir darülfünun binasının özülü qoyulmurdu. Neçə-neçə möcüzələr yaradacaq elmlərin qapılara geniş yollar açılırdı. Azad Vətənin xoşbəxt övladları bu elmlərlə silahlanıb insanların səadəti uğrunda səfalətlə, cəhalətlə, ətalətlə döyüşəcəkdirələ.”(32)

İsti yay günlərindən birində Bakıdan filarmoniyaya bədii cəhətdən rəhbərlik etmək üçün bəstəkar Hacı Xanməmmədov gəlir. Əli ilə elə ilk görüşdəcə dostlaşırlar. “Muleyli” mahnısı da məhz bu günlərdə yaranır; onun musiqisini H.Xanməmmədov, sözlərini isə Əli Tudə yazırlar.

Rəssam Əsgər Zarepurun ustalıqla çəkdiyi şəkillərlə bəzədilmiş filarmoniyanın açılışı sentyabrın 2-də baş tutur. Əvvəlcə fırqənin MK sədri Seyid Cəfər Pişəvəri alovlu nitq söyləyir. Sonra bəstəkar Hacı Xanməmmədovun müşayiəti

ilə möhtəşəm konsert olur. Azərbaycan himni səslənəndə isə “...ön sıradə əyləşən Amerika, İngiltərə, Fransa, Türkiyə, İraq... konsulları ...ayağa durmalı oldular. Bəli, himn səslənəndə biz var olurduq! Bu hadisəni – filarmoniyanın açılışını bütün Təbriz sevincə qarşılıdı...” (32) Sanki muğamatı təzədən yaratmış olan, lakin yaşı ötdüyünə, eləcə də xəstəliyinə görə daha oxumayan Əbülhəsən xan İqbal da bu tarixi mərasimə dəvət edilənlər sırasında olur. Qeyd etmək yerinə düşür ki, sonradan filarmoniya rəhbərliyi tərəfindən kollektivlə məşhur xanəndənin görüşü və yaddaqalan bir konsert təşkil edilir. Əli Tudənin rəhbərliyi ilə Əbülhəsən xan İqbal həmin konsertdən yığılan pulla Tehrana müalicəyə göndərilir. Bu, məşhur xanəndə ilə Ə.Tudənin son görüşü olur...

Açılış mərasimində qavalçalar Mahmudağa Fərnəm, Aşıq Hüseyn Cavanın başçılıq etdiyi aşıqlar ansamblı (kollektivə Aşıq Ələsgər, Aşıq Qulu, Aşıq Hüseyn, Aşıq Ələddin, Aşıq Qulamrza və başqaları daxil idilər), gənc xanəndələrdən Kəklik, Raziyə, Puran, Fatma və Zümrüdün çıxışları, Ələsgər Rizvan, Səməd Dəbbəğ və Hidayət Məmmədzadənin oxuduqları “Qarabağ şikəstəsi”, Böyük İbadinin, Qulamhüseyn xanın, İsmayıł Tığın ifa etdikləri “Dəştı”, Şahib Ruhinin (Şükürovun) oxuduğu segah, şairə Mədinə Gülgünün bacısı Rəfiqənin də rəqqasə kimi üzv olduğu rəqs ansamblının oynadığı “Yallı” rəqsi salondakıların hərarətli alqış sədaları ilə müşayiət olundu. Burada xüsusi qeyd etmək lazımdır ki, ən böyük dəstəsi xalq çalğı alətləri orkestri olan filarmoniyanın unudulmaz xidmətlərindən biri də sazçı qızlar ansamblının yaradılması idi. Burada Naidə, İsmət, Hökümə, Məryəm, Səhər və başqa xanımlar çıxış edirdilər. Onu da xatırlatmaq yerinə düşür ki, o zamanlar sovet mədəniyyət evində coşqun həvəslə fəaliyyət göstərən gənc və istedadlı bəstəkar Cahangir Cahangirovun Milli orkestrin yaranması,

formlaşması və fəaliyyətində unudulmaz əməyi olmuşdur. O, Azərbaycan Milli hökumətinin sürüdunu (himnini - A.Ş.) yaratmış, “Fədailər marşı”ni bəstələmiş, “Təbrizim” mahnısını nota salmışdı. Hər üç musiqi əsərinin sözləri Mirmehdi Etimadındır. Sonralar Ə.Tudənin “Arazın o tayında” poemasından vəcdə gələn C.Cahangirov məşhur “Arazın o tayında” adlı simfonik poemasını yazır. Dinləyicilər tərəfindən hərarətlə qarşılanan bu musiqi əsəri sonradan SSRİ-nin dövlət mükafatına layiq görülür. Filarmoniya Milli hökumətin geniş fəaliyyət sahəsində bir sənət meydanına bənzəyirdi. Həmin meydan xalq hakimiyyətinin mübariz, xeyirxah, diqqətəşayan əməllərini öz şəffaf aynasında əks etdirirdi.

Bir dəfə konsertdə iştirak edən əcnəbilər, xüsusilə fransalı qonaqlar Azərbaycan musiqisinə heyran olduqlarını bildirmişdilər. Səyyar konsertlərə də böyük üstünlük verən filarmoniya kollektivi Urmiya, Mərənd, Zəncan, Marağa, Sərab, Ərdəbil, Miyana və Astarada qastrollarda olmuşdu. Bölgələrdən də istedadlıları seçib kollektivə gətirildilər. Bir dəfə Ərdəbildə konsert zamanı şəhər sakini Molla Xəlil İşraqının Rübəbə adlı qızı səhnəyə çıxaraq mahnı oxuyur və alqışlar qazanır. Qızın atasından icazə istəyirlər ki, onu Təbriz şəhərinə – filarmoniyaya gətirsinlər, atası razılaşır. Şah sərbazlarının doğma Azərbaycana qəfil hücumu nəticəsində isə bu həqiqətə dönəcək qərar pozulur. Lakin “Haq çapar, yerin tapar”-deyib babalarımız. İllər keçəndən sonra, mühacirət zamanı Əli Tudə Rübəbə xanım Muradova ilə Şimali Azərbaycanda görüşürlər. Ə.Tudə istedadlı nəğməkarımız, “ilk baharda yalqız bənövşəni andıran” (129, s.111) Rübəbə Muradova haqqında “Doğma səs” adlı lirik poema yazır və bu əsərdə yuxarıda qeyd olunan əhvalatı da qələmə alır.

Milli hökumət tərəfindən sənət ustalarına layiqli maaş təyin olunmuşdu. Lakin onlar toyılarda və digər el şənliklərində də iştirak edir, xalq kütlələrinin mədəni maariflənməsi

işinə xidmət göstərirdilər. Bu işə Şimaldan gələn musiqi kollektivləri də yardımçı olur, filarmoniya sahnəsində tez-tez çıxış edirdilər.

Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin əməkdaşı Rza Azəri ADF-nin Səttarxan bayraqlı Təbriz şəhər komitəsinin orqanı “Demokrat” məcəlləsinin 1325-ci ilin (1946) aban ayında 3-cü nömrəsində “Filarmoniya, ya milli orkestr” məqaləsilə çıxış etdi. “Azərbaycan” qəzetinin isə hər nömrəsində filarmoniyanın növbəti konserti haqqında məlumat dərc olunurdu. Qəzet yazırırdı: “Milli orkestrdə 200 nəfərə qədər aktrisa, aktyor, muziçi və işçi vardır. Milli orkestri idarə edən hörmətli sənətkar Hacı Xanməmmədovdur. Onun ümumi müdürü cavan, istedadlı şairimiz ağayı Əli Tudədir. Bədii rəhbəri isə ağayı Həsən Yzzaridir.” (“Azərbaycan” qəzeti, nömrə 24(313), II dövrə, 1325-ci il (1946), 10 mehr, 4 şənbə”). “Milli orkestrdə təntənəli bir konsert” (“Azərbaycan” qəzeti, nömrə 31(320), II dövrə, 1325-(1946), 18 mehr, 5 şənbə), “Cümə günü milli orkestrdə” (“Azərbaycan” qəzeti, 51(340), II dövrə, 1325-ci il, 12 aban, 1 şənbə) məqalələri ilə bərabər “Azərbaycan” qəzeti özünün 1946-ci il 10-cu (oktyabr) nömrəsinin 4 sahifəsini bütünlükə Təbriz Filarmoniyasının fəaliyyətinə həsr etmişdi. (32)

Beləliklə, Təbriz Filarmoniyası cəmi dörd ay yaşasa da, bu qısa müddətdə o, Əli Tudənin öz sözlərilə desək, düz dörd qərinənin işini görə bildi...

Təbrizdə çap olunan mətbuat nəşrlərində yalnız “Azərbaycan” qəzetinin qonorarı var idi. Başqa mətbuat orqanları hələ müəllif haqqı verməyə qadir deyildi. Çünkü o vaxtadək Təbrizdə ana dilində bu qədər qəzet, jurnal, kitab çıxmamışdı. Qədim Odlar yurdunun mətbuat tarixindəki bu misilsiz nailiyyətləri mədəniyyət sahəsində Milli hökumətin qələbəsi, mübariz xalqın bayramı, söz ustalarının fərəhi idi.

“Azərbaycan” qəzeti Təbrizdə nəşrə başladığı gündən geniş oxucu kütlələrinin dərin hüsn-rəğbətini qazandı. Əgər Demokrat fırqəsinin mərkəzi komitəsi bir qərargah idisə, “Azərbaycan” qəzeti redaksiyası da mühüm postlardan birinə çəvrilmişdi. Qəzet bütün bölgələrə yayılır, fəhlələri, kəndliləri, ziyalıları mübarizəyə ruhlandırdı. Yazarlar gözəl imkan qazanmışdılar. “Maarifpərvər ziyalılar mətbuataya həqir münasibəti aradan qaldırmaq, qəzet və jurnalala kütlələrdə mənəvi tələbat hissi oyatmaq üçün hər vasitədən istifadə edirdilər.” (27, s. 5)

Əli Tudə bu qəzetlə yaxından əlaqə saxlayır, vaxtaşırı olaraq redaksiyaya gedir, şeirlərini təqdim edirdi. Qəzetenin redaktoru Fəthi Xoşginabi ilə yaradıcılıq əlaqələrindən doğan səmimi münasibət yaranmışdı. Əli Tudənin S.C.Pişəvəriyə həsr etdiyi “Bayraqdar” şeiri ilk dəfə məhz “Azərbaycan” qəzetenin səhifələrində çap olunmuşdu. Şairin o ağır günlərdə yazdığı “Günəş”, “Bura Azərbaycandır”, “Vətən çağırışı”, “And”, “Yaxşıdır” və s. şeirləri də bu qəzətdə dərc edilmişdir.

Milli hökumətin ixtisasca jurnalist olan Baş prokuroru Firudin İbrahimı Ə.Tudənin “Azərbaycan” qəzətində çıxan şeirlərini bəyəndiyini ona bildirmişdi. Bu həmin Firudin İbrahimı idi ki, şah qoşunu Təbriz üstə yeriyəndə - Milli hökumətin süqutundan sonra Azərbaycan xalqının qatilinə çəvrilən Məhəmmədrza şah onu Təbrizdə dar ağaçından asdırmışdır.

“Şairlər və yazıçılar” cəmiyyəti bütün sənət övladlarının müdrik anası idi. Söz ustaları bu görüşlərdə bir-birilə fikir mübadiləsi edir, yaradıcılıq planlarından danışır, bədii öhdəliklər götürürdülər. İlk aylarda cəmiyyətin səksənə yaxın üzvü olsa da, onun sıraları getdikcə genişlənirdi. Cəmiyyət bir ordu qərargahını, qələmə sarılan üzvlər isə sənət əsərlərini

xatırladırdı. Bu fədakar əsgərlər gündüzlər xidmət etdikləri təşkilat, idarə və müəssisələrdə öz öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirir, gecələr isə günün tələblərinə cavab verən tutarlı əsərlər yaradırdılar. Azadlıq döyüşçülərinin hücum zamanı oxuduqları nəğmələr şahın qanlı faciələr törədən amansız əzab və işgəncələrinə, çürümüş taxt-tacın əsarət gətirən ehtirasla dolu tamahlarına qəzəb atışları yağıdırırdı...

Cəmiyyətin üzvlərinə mövzu seçməkdə uzun-uzadı axtarış aparmaq, xəyalalı dalmaq, götür-qoy eləmək lazım deyildi. Onların əsərlərinin başlıqlarını yeni ictimai-siyasi qu-ruluşun özü diktə edirdi. Təzə yazılan sənət nümunələrində Milli hökumətin zəhmətkeş xalqa əvəzsiz bəxş etdiyi gözəl nemətlərin hamısı ucdantutma razılıqla, həvəslə, məhəbbətlə tərənnüm olunurdu. Beləliklə də təzə dövranın öz yeni realist ədəbiyyatı yaranırdı. Bu ədəbiyyat mübarizələrdə boy ata-ata formalaşırdı. İndi kamillik dövrünü yaşayan mübariz, humanist, demokratik ədəbiyyatımızın sərhədlər aşan əzəmətli səsi o hərarətli əsərlərin doğma əks-sədasıdır.

İran yazıçılarının Tehranda keçirilən 1-ci qurultayında iştirak edən məşhur tənqidçi, ədəbiyyatşunas, tərcüməçi Məmməd Arif Dadaşzadə Təbrizə gəlir, onunla sovet mədəniyyət evində görüş keçirilir. Görüş zamanı Əli “Günəş” məcəlləsində dərc edilmiş “Günəş” şeirini oxuyur. Şair bu hadisəni belə xatırlayır: “...Arabir gözlərimi şeirdən çəkib Məmməd Arif Dadaşzadəyə baxırdım. Təbiətcə sakit, məhrəban, həlim bir insan olan M.Arifin qayğılı gözləri sevincdən dolmuşdu.” (32)

Əli Tudə Məmmədəli Məhzunun Səttarxan xiyabanındakı züruf dükənинə tez-tez gedərdi. O, zarafatla buranı “Qəzəl dükəni” adlandırırdı. Sonradan M.Məhzun dükəni buraxıb “Şairlər və yazıçılar cəmiyyəti”ndə katib vəzifəsində işləmişdi. Həmin dövrdə Ə.Tudə şairlərdən Mirmehdi Etimad,

Balaş Azəroğlu, Məhəmməd Biriya, jurnalist, natiq Mirrəhim Bilayi ilə birgə müxtəlif tədbirlərdə iştirak etmişlər. Büttün bu görüşlər Əli Tudənin həyat və yaradıcılığında özünəməxsus şəkildə dərin bir iz qoya bildi.

Lakin bu sevincli günlərin ömrü cəmi bir il çəkir. 1946-cı il dekabrın 12-də şahın ordusu Azərbaycana soxulur. “Azərbaycan türklərinin qanına yerikləyən Pəhləvi rejiminin at oynatdığı” (64) günlər başlayır. “Beləliklə, ... Milli hökumətin rəhbərliyilə yeni bir dövr başlamış Azərbaycanda bir il ərzində görülmüş bütün işlər məhv edildi: minlərlə adam sorğu-sualsız küçələrdə öldürüldü: fədai başçıları, zabitlər, partiya üzvləri edam olundular. İran hökumətinin qoşunları tərəfindən Azərbaycanda 25 minə yaxın adam məhv edildi. Noyabr ayının axılarından başlayaraq 50 mindən artıq nəfəri olan qoşun 50-yə qədər təyyarə, 174 top, 3 minə yaxın ağır pułemyot və başqa silahlarla üç istiqamətdə Azərbaycan üzərinə hücumua başladı.” (29, s. 336-337)

Bununla da Milli hökumət zoraklıqla dağıdıldı. “1946-cı ilin dekabrında Güney Azərbaycan Milli hökumətinin məğlubiyətə uğraması, milli-demokratik hərəkatın zor və qan gücünə susdurulması bu hərəkatın acı və kədərli bir mərhələsi olmuşdur.” (92, s.39) Lakin Milli hökumət mövcud olduğu bir il müdətində, əgər belə demək mümkünsə, dərya qədər iş görməyə müvəffəq olmuşdu. “Amerikanın nüfuzlu “Nyu York tayms” qəzeti 1946-cı il nömrələrinin birində yazdı ki, Təbriz şəhəri özünün 3 min illik tarixi ərzində keçmədiyi ictimai-mədəni-iqtisadi tərəqqi yolunu bir ildə keçdi.” (32)

1.3. Bakı həyatı

Hökumət üzvlərinin çoxu, o cümlədən, Əli Tudə də onlarla birgə Naxçıvandan - Culfa rayonu ərazisindən Sovet

Azərbaycanına keçirilər. Beləliklə, hələ yeddinci sinifdə oxuduğu zaman Bakıdan “iranlı” adı ilə Cənuba sürgün olunmuş Əli Tudə Təbrizdə də rahat yaşaya bilmədi. Taleyin acı qisməti burada da onu yaxaladı. Gah səngərdə, gah kütlə arasında, gah da kürsülərdə eşidilən səsini boğmaq istədilər. İl-lərlə apardığı azadlıq mübarizəsinə son qoymağə çalışıldılar. Təbrizdə, Ərdəbildə, Tehranda qazandığı məsləkdaşlarından, eloğlularından, təzəcə isinişib doğmalaşlığı insanlardan, bu yurdun gözəlliklərindən ayrılməq onun üçün çox ağır idi. Cənubda yaşadığı bu yeddi-səkkiz il onun gəncliyini əlindən aldı. Bir vaxtlar Bakıda keçirdiyi, “zəhərə batırılmış badam içində” (18, s.4) oxşayan uşaqlığı zorla əlindən alındığı kimi. Lakin bu qovgalar bir üzü həmişə sərt olmuş həyatının silinməz məqamlarına dönərək mübarizələrdə bərkiliyib mətinləşmiş bir insanın əbədi yaşayacaq məsləkinə çevrildi. Qədim vətən torpağının bu üzündə də xoş gün görmək ona nəsib olmadı. Bu da bir tale yazısı imiş. Əvvəlcədən düzülüb-qoşulmuş, heç vaxt da pozulmayacaq və sonu xeyirlə qurtarası bir tale yazısı...

Amma əzab-əziyyətlə dolu məşəqqətli günlər, qarşılarına çıxan bütün bu məhrumiyyət və təqiblərə baxmayaraq, Əli Tudə də, digər ədiblərimiz də qələmi yerə qoymayaraq doğma Vətənin sonrakı taleyini düşündülər. Qısa müddətdə çap olunan “B.Azəroğlunun “Şeirlər” (1948), “Savalan” (1949), M.Gülgünün “Təbrizin baharı” (1950), Ə.Tudənin “Cənub nəğmələri” (1950), İ.Zakirin “Mənim andım” (1950), H.Billurinin “Mənim arzum” (1949) kitablarında və sonralar yazılmış bir sıra bədii əsərlərində Cənubi Azərbaycan zəhmətkeşlərinin həyatında cəmi bir neçə il ərzində baş vermiş bütün bu hadisələr, müvəqqəti məglubiyyətin adam larda doğurduğu acı kədər hissəleri, “gələcək gün”ə inam öz bədii inikasını tapmışdır.” (83, s.106)

Ə.Tudə 12 dekabr 1946-cı ildə gecə hələ Naxçıvanda ikən xeyalında məşhur “Mən nə gətirdim” şeirini yazır. Şeirin əks-sədası haqqında şair xatırlayır: “Tehran zindanından qaçıb Bakıya gələn məslək yoldaşım Əli Aton mənə dedi ki, bu şeir Tehran zindanlarına sorğu-sualsız daxil oldu. Ankaradan qayıdan şair Rəfiq Zəka dedi ki, bu şeir Ankara məcəllələrinin səhifələrində minnətsiz-xahişsiz məskən saldı. Bakı məcəllələri bu haqda iftixarla yazdı. Bu şeir gedib Vəşinqtona da çıxmışdı. Bu haqda mənə 1970-ci illərdə Amerikada olmuş tələbəlik dostum, məşhur ictimai xadim Vəli Məmmədov danışdı...” (32) Doğrudan da tez bir zamanda “Bu şeir həm də Vətəndən Vətənə mühacirət edən eyni taleli şairlərimizin poetik manifestinə çevrilmişdir.” (1, s.8)

1946-cı ilin dekabrında yenidən Bakıya qayıdan Əli Tudə növbəti dəfə mühacir həyati yaşamalı olur. Əlbəttə, Vətəndən kənarda, yaxud doğma vətəndə mühacir kimi yaşamaq və yaratmaq çox çətindir. Çünkü yaradıcı insanın “...ruhu və qələmi azad olmaq üçün onun başı üstündə azad Vətən göyləri, ayağı altında azad Vətən torpağı olmalıdır. İnsanın gücü də, qüdrəti də Vətən torpağındadır. Vətəndən uzaq düşən adam budağından qopmuş yarpaq kimidir. Bağsız küləklər onu qabağına qatib hara istəsə apara bilər.” (9, s.5) Siyasi mühacirlər - Ə.Tudə və Fəthi Xoşginabi qısa müddətdə “Yaşıl bağ”da bir otaqda qalırlar. Sonradan Əli İçərişəhərdə bir otağa köçür. Elə bu ərəfədə Azərbaycan SSR Yaziçılar İttifaqının sədri Səməd Vurğun bir gün gənc şairlə görüşərək onu bağırına basır. Görüş zamanı Əli Tudə Cənubdakı dəhşətli hadisələrdən danışır. Şair öz xatırılardında yazır ki, S.Vurğun “söhbət zamanı o taydakı döyüş günlərində yazdığınış şeirlərin hərarətli misralarından əzbər deyirdi. Mən onsuz da işi başından aşan məşhur şairin gənc demokratik ədəbiyyatımızın taleyini qayğıyla izlədiyinə heyran qaldım.” (32)

...Bir dəfə Yaziçılar İttifaqının Natəvan klubunda keçirilən ədəbi-bədii gecədə bir-birinin ardından Cənub və Şimal şairləri şeir deyirlər. Ə.Tudə də “Mən nə gətirdim” şeirini söyləyir. Bu zaman gənc şair Əli Tudə Məmməd Səid Orubbadi ilə görüşüb tanış olur, yazıçı Əliyə “əsil şairsən” deyir. Həmin vaxt “İnqilab və mədəniyyət” jurnalının baş redaktoru Mehdi Hüseyn də Əli Tudə ilə görüşür. Görkəmlı yazıçı sonradan Əli Tudənin şeirlərini alıb jurnalda çap etdirir.

Bakıda İran konsulxanası fəaliyyət göstərdiyinə görə, bu taya keçən şairlər ehtiyatlanaraq mətbuat səhifələrində öz əsərlərini başqa imzalarla çap etdirirdilər. Əli Tudə də şeirlərini bir müddət C.Səbri imzası ilə (burada “C.” hərfi “Cavadvadə” mənasındadır – A.Ş.) çap etdirir. İran konsulxanası Bakıdan köçüb gedəndən sonra isə hamı yenə öz əvvəlki imzasını bərpa edir.

...Bir gün Cənubdan gəlmiş şair və yazıçıları Səməd Vurğun yanına çağırır. Məclisdə o taydan gəlmiş Məhəmməd Biriya, İbrahim Zakir, Fəthi Xoşginabi, Əli Tudə, Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Billuri və Jalə iştirak edirlər. Balaş Azəroğlu həmin görüşü belə xatırlayır: “Bir də məclisdə o zaman “İnqilab və mədəniyyət” adı ilə nəşr olunan jurnalın redaktoru Mehdi Hüseyn və İttifaqın (Yaziçılar İttifaqı) nəzərdə tutulur - A.Ş.) katibi Əhməd Cəmil iştirak edirdi. S.Vurğun hamı ilə tək-tək salamlaşandan sonra vətənimizə işgalçılardan tarix boyu hücumundan, xalqımızın yadəllilərə qarşı mübarizəsindən danışaraq söhbəti bu günü müzə gətirib çıxardı: “Dünən düşmənə qarşı silahlı mübarizə edən siz fədai yazıçıların indi vəzifəsi budur ki, silahı qələmələ əvəz etsin. Siz heç vaxt ruhdan düşməyin, qələmi yerə qoymaq olmaz. İndi sizin düşmənə qarşı mübarizəniz yeni forma alır. Bizim qəzet və jurnallarımızın qapısı sizin üzünüzə açıqdır. Yazın, çap etdirək. Kitablarınızın da nəşrinə

kömək edərik."...Axırda S.Vurğun əlavə etdi ki, belə qərara gəlmişik ki, Azəroğlu İttifaqın orqanı olan jurnalda, Əli Tudə "Ədəbiyyat qəzeti"ndə işləsinlər... Hami iclasın sonunda S.Vurguna öz razılığını bildirdi." (8)

Beləliklə, Cənubi Azərbaycandan Şimali Azərbaycana gələndən sonra da öz məsləkindən dönməyən Əli Tudə "sözün qüdrətindən və ecazkarlığından yapışaraq yerləri və göyləri ucaldan, bu inamla da xalqının azadlıq mübarizəsini, müstəqillik ruhunu bütün dünyaya poetik bir dillə əzx edən misraların müəllifinə çevrilir. Bu misralara Vətən, yurd həsrəti də, munis, məlhəm duyğularla yoğrulan sevgi də, insanı dərdin əlindən alan xoş bir ümid də, gələcəyə inam da, həyatın dərd üzündən danişan böyük kədər də qarışır." (72, s. 8)

Böyük ədəbiyyatşunas-tənqidçi M.C.Cəfərin redaktorluğu ilə nəşr olunan "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi vəzifəsinə işə düzələn Əli Tudə burada görkəmli şair və yazıçılarla yaxından ünsiyyətdə olur. O, yazıçı Yusif Əzimzadə ilə dostlaşır. Bir vaxtlar ədəbiyyat dərnəyinin rəhbəri olmuş İsmayıllı Soltanla da təsadüfən burada rastlaşır. Vaxtilə bir dərnəyin üzvləri olmuş Əli Tudə ilə Hüseyin Abbaszadəni uzun illərin ayrılığından sonra məhz İsmayıllı Soltan görüşdürür. Gənc şair Ə.Tudə xalq yazıçısı İlyas Əfəndiyevlə Yaziçilar İttifaqında görüşüb tanış olurlar. 1948-ci ildə görkəmli yazıçı İ.Əfəndiyevin qələmə aldığı "Əli Tudə" məqaləsi "Kommunist" qəzetində dərc edilir. Sonralar Ə.Tudə həmin məqalə ilə bağlı öz qeydlərində yazır: "İlyas Əfəndiyev keçdiyim həyat yolunda, döyüş yolunda, sənət yolunda əlvan boyalarla məharətlə təsvir etmişdi." (32) Görkəmli yazıçı bu məqalədə gənc şairin yaradıcılıq yoluunu əhəmiyyətli dərəcədə işıqlandırmışdı.

1947-ci ilin isti yay günlərinin birində Əli Tudə həmişə piyada gəzməyə üstünlük verən S.C.Pişəvəri ilə küçədə rastlaşır. Həmin ərəfədə Yaziçilar İttifaqında inqilab fədaisinə

dövlət tərəfindən bir otaq verilmişdi. O, burada 1941-1945-ci illərdə Cənubi Azərbaycanda təlatümə gəlmış milli azadlıq dalğalarının unudulmaz lövhələrini qələmə alırdı. Sən demə, bu, rəhbərlə son görüş imiş... Meşələrdə hərbi təlim keçən döyüşçülərə baş çəkib qayıdan S.C.Pişəvərinin olduğu maşın erməni sürücü tərəfindən qəzaya salınır... Əməliyyat olunan rəhbər gözlərini əbədi yumur. Bütün ömrünü doğma Vətəninin səadəti uğrunda mübarizəyə həsr edən S.C.Pişəvərini Buzovna qəsəbəsində dəfn edirlər, sonradan isə onun mürqəddəs nəşri Fəxri Xiyabana köçürürlər... Qeyd etmək yerinə düşür ki, inqilab, döyüş, iş, sonra mühacirət vaxtında ali təhsil almağa qoymasa da Əli Tudə sonradan Azərbaycan Dövlət Universitetinə məhz S.C.Pişəvərinin tövsiyəsi ilə daxil olmuş və bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdi.

"Ədəbiyyat qəzeti"ndə işlədiyi günlərin birində Ə.Tudə icazə alıb Gəncəyə əmisi, dərzi Qulamla görüşə gedir. O, burada təsadüfən Mikayıllı Rəfili ilə görüşüb Təbrizdən söhbət açırlar. Məhz elə bu zaman şairin "Gəncə" və "Göy göl" şeirləri yaranır.

1948-ci ilin iyun ayında İbrahim Zakir, Mədinə Gülgün, Balaş Azəroğlu ilə birlikdə Şuşada Yaziçilar İttifaqının istirahət evində dincələn Əli Tudə həmin günlərdə "Yaşayanlar görəcəkdir", "Qartal", "İsa bulağı" və Qarabağ aid bir sıra digər şeirlərini yazar. Həmin şeirlər sentyabr ayında "Ədəbiyyat qəzeti"ndə nəşr edilir. "İnqilab və mədəniyyət" jurnalında çap olunan "Bakinin işıqları" şeirini bəyənib kabinetində ucadan oxuyan S.Vurğun Əli Tudənin şeirinə münasibətini gözəl bənzətmə ilə bildirir: "Bu vəzn (13-lük heca – A.Ş.) sakit səhrada gedən dəvə karvanının ləngərli avazını xatırladır." (32)

Əli Tudənin evində saxlanılan saralılmış arxiv vərəqlərinin səhifələrində şairin Mərkəzi Komitənin katibi Həsən Həsənov, akademik Heydər Hüseynov, dekan Cəfər Xəndan,

müəllimləri Mikayıl Rəfili, Əli Sultanlı, yaziçi və şairlərdən Süleyman Rüstəm, Əli Vəliyev, Əbülhəsən, Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza, Məmməd Rahim, Məhəmməd Biriya, Abbas Pənahi (Makulu), Hüseyin Abbaszadə, Sabit Rəhman, Əhməd Cəmil, Seyfəddin Dağlı, Tələt Əyyubov, Böyükağa Qasimzadə, Balaş Azəroğlu, Mədinə Gülgün, Əliağa Kürçaylı, İslam Səfərli və başqaları ilə bağlı unudulmaz xatirələri də yer alıb. Bu görüşlər şairin yaradıcılığına əhəmiyyətli təsirini göstərmişdir.

1948-ci ildə Gürcüstan yazıçılarının plenumunda iştirak edən gənc şair Tbilisi şəhərində Kür çayına baxa-baxa düşünür: "...kaş Azərbaycanın ortasından keçən Araz da Tbilisinin ortasından keçən Kürə bənzəyəydi. Adam istədiyi zaman bu taydan o taya, o taydan bu taya maneəsiz keçə biləydi." (32)

Əli Tudə 1950-ci ilin yayında Aşıq Hüseyin Cavanın təkidilə evlənmək qərarına gəlir. Aşıq gənc şairin əvvəldən tənqidçi Usta İbrahimin qızı, Kürdəmirdə məktəbdə dərs hissə müdürü işləyən Şəfiqəni məsləhət görür. Aşıqın təklifilə qız Bakıya gəlir, Əli ilə görüşürlər. Aşıq Hüseyin Cavan və şairin əmisinin qaynı Kərəm elçiliyə gedirlər. Atası artıq həyatdan köçmüş olan qızın anası Umnisə xanımdan razılıq alırlar. Onu da qeyd etmək yerinə düşür ki, məhz bu zaman - toyə hazırlıq ərefəsində iş elə gətirir ki, Əlinin hələ Tebrizdə Sovet-İran Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən çapa hazırlanmış, ancaq məlum səbəblərdən elə mətbəədəcə yandırılmış "Cənub nəğmələri" adlı ilk kitabı Bakıda nəşr olunur. Ürəyi Cənub həsrətilə, qohum-əqrəba üçün çirpinan şairin 1950-ci ilin yayında keçirilən toyuna yalnız yoldaşları, dostları, tanışları yığışır. Həm pulsuz, həm də hədiyyəsiz keçən toyu Aşıq Hüseyin Cavan və Sahib Şükürov təmənnasız olaraq idarə edirlər.

1950-ci ilin dekabr ayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı ongünüyündə iştirak edən Ə. Tuđ iranlı mühacirlərlə görüşmək fikrinə düşür. Lakin buna müyəssər olmayan şair xatirələrində yazır: "Siyasi mühacir olduğu muza görə, sovet inzibati orqanlarında qeydiyyata alınmaq üçün Balaş Azəroğlunu, Mədinə Gülgünü, Jaləni və məni kiçik bir avtobusa mindirdilər. Erməni yazarı Markar Davtyanı bizə bələdçi verdilər. Geri qayıdanda isə bizi yazarı Əvəz Sadığa tapşırıdlar. Bizə Moskvada yaşayan İran siyasi mühacirlərilə görüşə icazə verilmədi." (32) Azərbaycan ədəbiyyatı ongünüyü İttifaqlar evinin Sütunlu salonunda təntənə ilə açılır, Səməd Vurğun çıxış edir. Tədbir keçirilən ərefədə məşhur rus şairi Pavel Antakolski Əli Tuđənin şeirləri ilə tanış olur, onların bir qismını rus dilinə tərcümə edir.

Yalnız 1947-ci ildə ali təhsil almaq imkanı yaranmış Əli Tuđə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirir. "Azərnəşr"ə redaktor vəzifəsinə göndərilir. Bu ərefədə gənc ailə sahibi olan Əli yaşayış şəraitini qismən yaxşılaşdırır - yaşadığı birotaqlı evə bitişik əlavə bir otaq da tikir. Bundan sonra Gəncədə yaşayan əmisini də gətiririb öz yanında saxlayır. Stalin ölümdən sonra isə əmisi Vətən həsrətinə dözmür, Cənuba yollanır. Deyirlər ki, elə Ənzəlidə gəmidən düşcək həbs olunan əmisini Tehrana aparırlar. Bunu eşidən Cavad ahil yaşı atasını zindandan çıxarıb evinə apara bilir. Tehranda oğlunun yanında yaşamaq istəməyən kişi doğma kəndi Çanaxbulağa gedir və orada da əbədi olaraq gözlərini yumur.

Azərbaycan Demokratik Fırqəsinin Mərkəzi Komitəsi Ə.Tuđəni Bakı Ali Partiya Məktəbinə oxumağa göndərir. Gənc şair gecə də, gündüz də oxuyur və işləyirdi. Yazlarını evdə Şəfiqə xanım makinada yazır, uşaqa da baxırıdı. Şəfiqə

xanım şairin həddən artıq işləməyindən narahat olardı. Çünkü Əli Tudə istirahətinə fikir verən deyildi. Beləliklə də o, tezliklə xəstələnir və Partiya məktəbində təhsilini yarımcıq qoyaraq müalicəyə başlayır. 1956-cı ilin yayında otaylı həkim Cavad Təqdisi ilə Latviyaya, Liepaya şəhərində yerləşən sənatoriyaya müalicəyə gedir. Dauqava çayının sahillərini gəzərkən çaya baxa-baxa "Çay daşları" adlı şeirini yazır, Latviyanın valehedici təbiətinə bir neçə şeir həsr edir. Leninqradda Ermitaj muzeyini gəzərkən isə hətta Ərdəbildəki Şeyx Səfi məqbərəsindən gətirilmiş nadir əşyalara da rast gələrək kövrəlir...

Sonradan Azərbaycan Yaziçılar Cəmiyyətinin sədri və zifəsinə təyin edilən Əli Tudə 1952-1962-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Azərbaycan Demokratik Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi şöbə müdürü vəzifələrində işləyir. Respublika və ümumittifaq əhəmiyyətli müxtəlif tədbirlərdə müntəzəm olaraq iştirak edən Ə.Tudə bundan sonra ta ömrünün sonunadək bütün qüvvəsini yaradıcılığa həsr edir.

1958-ci ildən SSRİ Yaziçılar İttifaqının üzvü olmuş şair Əmək veterani (1986), Əməkdar incəsənət xadimi (1987) fəxri adlarını almış, 1946-cı ilin baharında Milli hökumətin Milli Məclisi tərəfindən siyasi, ictimai və ədəbi fəaliyyətinə görə "21 Azər", 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir. Anadan olmasının 60 illiyi münasibətlə şairə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı verilmişdir. 1960-cı ildən Azərbaycan Yaziçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir.

Beləliklə, orta məktəb illərində Bakıdan başlanan yaradıcılıq yolu, erkən gənclik çağında Təbriz ədəbi mühiti, sonradan yenə qaynar Bakı ədəbi həyatı Əli Tudənin həqiqi vətənpərvər ziyanlı, sevilən şair və yazıçı, maarifçi, naşir, publisist kimi yetişməsində mühüm rol oynamışdır.

Əli Tudə yarım əsrənən çox siyasi mühacir damğası altında yaşamalı olmuşdur. Bütün həyatı qaçqaça-qovhaqovda, qadağalarda keçmiş şair illərlə gah Şimalda, gah da Cənubda məskunlaşaraq ömrü boyu ağır mühacir həyatı sürmüş və bu həyatı "ayrılıq imtahani" adlandırmışdır. Şair bununla bağlı "Zindanda ağarmış saçlar" xatirə-hekayəsində yazırı: "Həyatın saysız-hesabsız imtahanları vardır. Bu imtahanlar içərisində mühacirət-ayrılıq imtahanıdır. Belə ciddi imtahanda mühacirin Vətənə də, xalqa da, əqidəyə də münasibəti dönə-dönə yoxlanılır. Daha doğrusu, mühacirin ürəyində yaxşı-yaman nə varsa, hamısı onun davranışında, baxışında, söhbətində açıq-aydın duyulur. Mühacirət həm mərd, həm də namərd sıfətləri doğru-düzgün əks etdirən böyük həqiqət güzgüstdür!" (148, s.220) Bəli, bu həqiqət güzgündə Əli Tudə mərd sıfətilə necə də möhtəşəm göründü! Ədəbiyyatşunas-alim Elman Quliyev şairi ideyaları uğrunda parlayan günəşə bənzədir: "Əli Tudənin Vətən birliyi, azadlıq ideyaları, tarixi haqsızlığa qarşı kəskin etirazı, yüksək ideyali yaradıcılığı, sözün həqiqi mənasında, öz sözlərilə desək, "böyük həqiqət güzgüsü"dür. Şairin poeziyası daha çox öz təleyinin bədii əksinə çevrildiyindən, bu sənətdə ayrılıq, həsrət, nisgil motivləri öz aydın təzahürünü tapır. Əli Tudənin çoxsahəli yaradıcılığında Vətənin tarixi keçmiş, bugünkü problemləri, onun gələcək həyatı ən yüksək fəlsəfi deyim tərzində ifadə olunur. Buna görə də sanki o, bir sənətkar, əsl vətəndaş kimi öz idealları yolunda əriyən şama bənzəyir. Lakin bu vəziyyətdə şair öz ideallarına işiq bəxş etdiyindən şamdan çox günəşi xatırladır." (65, s.5)

O tayda da, bu tayda da yaşadığı illərdə şair Vətənin azadlığı və bütövlüyü uğrunda aparılan ideyalara sadıq qalmış, qəlbini həmişə belə müqəddəs amallarla döyünmüş və ömrü boyu öz yaradıcılığında nə isə axtarmışdır. Mühacir şair Almas İldirimişla bağlı deyilən aşağıdakı fikri elə Əli Tudəyə də şamil etmək olar:

O, “...Azərbaycanın yaralarına sanki məlhəm axtarır. Şair (Almas İldirim nəzərdə tutulur – A.Ş.) bu məlhəmi şeirlərində tapır və Vətənin, müstəqil, azad, hürr yaşamasına bütün varlığı ilə inanır.” (113, s.13) Əli Tuda də istədiyini məhz elə şeirlərində tapmışdı.

Lakin o, Təbrizdə olduğu kimi, Bakıda da sakit dayana bil-mədi. Xalqını, millətini həmişəlik azad görmək arzusu onu rahat buraxmadı. Son nəfəsinədək Vətən həsrəti ilə dolu ürəyi xalqın müstəqilliyi və azadlığı üçün döyündü. Bu yolda yorulmadan mübarizə apardı. Üzdən həmişə şən, qayğısız, gülərzür görünsə də, ömrünün axırına qədər içində “Azərbaycan” adlı bir həsrət və nisgil gəzdirdi.

Saf ürəyi həmişə azad Vətən duyğuları ilə çırpinan Əli Tuda Təbrizə necə getmişdi, Bakıya da elə dönmüşdü - əlleri boş, ürəyi dərya kimi daima çağlar və dolu. Niyyəti də gündüz kimi aydın idi. Daima xalqına bağlı olmuş, bütün ömrünü məhz azadlıq, bütövlük ideyaları uğrunda sərf etmiş şairi heç bir vasitə öz məsləkindən döndərə bilməmişdir. Doğma Vətənini azad görmək arzusundan, məqsədindən döndərməkmi olardı? Bütün çıxışları cəsarət tələb edən, həmişə təqiblərə məruz qalan, hər anı belə təhlükədə olan, lakin müqəddəs bir amala qulluq edən bir insan, Vətən oğlu heç inadından, bu müqəddəs yoldan dönərdimi? Nəyə gərək idi ucuz şan-şöhrət, imperiya cəlladlarının qarşısında əyilmək, alçalmaq və bunun müqabilində də cah-cəlal içində yaşamaq?! Yalnız “torpağını öpəndə əyilən” şair ömrü boyu heç kəsə əyilmədi, vicdanı da Savalanın qarıtək təmiz qaldı. Xalqın şairi Vətən həsrətilə dünyadan köcdü. Və nə vaxtsa həmvətənlərinin azadlığa qovuşacaqları, firavan yaşayacaqları ümidi ilə gözlərini əbədi yumdu. Şair heç vaxt heç kimdən heç nə ummadı.

Azərbaycan mühacir ədəbiyyatının mücahidisi Ə.Tudə 1996-cı il fevralın 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Şairin vəfatı ilə bağlı “Azərbaycan” rəsmi dövlət qəzetində nekroloq verilmişdir. (7, s. 4)

II FƏSİL

ƏLİ TUDƏNİN BƏDİİ YARADICILIĞI

2.1. Lirik şeirləri

Əli Tuda böyük bir xalqın, şimallı-cənublu Azərbaycanın istiqlal şairidir. Çünkü o, ömrü boyu azadlıq və istiqlal ideyaları ilə yaşamış və yorulub-usanmaq bilmədən ömrünü şam kimi bu müqəddəs yolda əritmişdir. Həyatı məhrumiy-yətlərdə, qadağalarda, qaçhaqaç-qovhaqovda keçən şairin, demək olar ki, bütün yaradıcılığı belə bir xətt üzrə keçir: bir-birindən ayrı düşmüş, doğma torpaqları düşmən əli ilə parçalanmış qardaşların əzəli birlik və əbədi qovuşmaq arzusu! İlahi, görəsən bundan ağır dərd, bundan ağır kədər varmıdır ki, öz doğma dədə-baba torpağına illərlə həsrət qalasan, kimsə sənin yolunun üstündə tikanlı məftillərlə dayana, iki qardaşın bir-birinin ocağına gediş-gelişinə qadağa qoyula! Bu ayrılığı dilinə gətirəni danışmağa da qoymayalar. Büttöv bir xalqa az qala bütün keçmişini yavaş-yavaş unutduralar. Belə bir tale, ömrü boyu yollar ayrıcında dayanıb qalmaq, bir çoxları kimi onun da bəxtinə yazılibmiş...

Əli Tuda bədii yaradıcılığa şeirlə başlamış, ilk şeiri hələ Bakıda, yeddinci sinifdə oxuduğu zaman -13 yaşında ikən çap olunmuşdu. 1937-ci ilin repressiya dalğası bu kiçik ailənin də qapısını döyəndə - “iranlı” adı ilə Cənuba sürgün olunanda Əli 14 yaşın içindəydi – qəlbində təzə-təzə sevgi duyguları baş qaldırmışdı; o, doğma ocağına, sevimli məktəblərinə, füsunkar Bakıya vurulmuşdu. Qəlbində doğma Vətənə -

onun hər bir daşına-torpağına məhəbbət oyanmışdı. Elə bu ilhamla da bədii yaradıcılığa başlayaraq məktəbin radio qovşağında, divar qəzetiндə tez-tez şeirləri ilə çıxış edirdi. Lakin amansız tale uşaq qəlbinə hakim kəsilərək onu didərgin hala saldı. Yeniyetmə çağlarında döyüşlərə atıldı, Vətənin azadlıq mübarizəsinə qosuldu. “Bütün varlığı, yaradıcılığı həyat eşqindən, mübarizədən ibarət olan Əli Tudənin ömrü döyüşlərdə keçmişdir. O heç vaxt sakit bir duracaq, başını soxub gizlədəcək xəndək axtarmırıdı. Şair bayrağını yüksək tutan şərəfli əsgər kimi həmişə döyüşlərin ön cərgəsində oldu və orada mərd-mərdanə dayandı.” (13, s.14)

Şeirlərdə **azadlıq duyğularını** qələmə alaraq millətin istiqlalı uğrunda canı ilə, qanı ilə mücadilə apardı. O, yaxşı bilirdi ki, “Vətənin bütövlüyü yalnız əxlaqi-estetik keyfiyyət deyildir, o, hər şeydən əvvəl milli tarixi vicdanı oyatmaq və özünəqayıdır. Ciddi, ağır istiqlalçılıq borc və vəzifəsi dünya-bəşər tarixində şərəfli yer tutmaq, yaşamaq haqqı və əzmidir.” (41, s.108) Və belə bir borc və vəzifə ilə azad Azərbaycan naminə heç kimdən, heç nədən qorxub-çəkinmədi:

*O qaldırsın deyə büyük belini
Başından keçmədi yetən yolunda.
Kimi ayağını, kimi əlini,
Mən başımı qoydum Vətən yolunda!*

Bəli, Əli Tudə Vətən yolunda məhz başını qoymuşdu. Qandan-qovğadan, ölüm-itimdən, işgancə və əzabdan qorxmayan döyüş ruhlu bir əsgər kimi! Axı bu mübarizənin od-alovunu, hər an baş verə biləcək qəfil ölümü gözlərinə almışdı. Bilirdi ki, nə vaxtsa imperiya cəlladlarının qılincına tuş gələ bilər - axı neçə-neçə qəhrəmanlarımız, mərd, qorxu

bilməyən Azərbaycan oğulları zaman-zaman düşmən əllərilə qətlə yetirilmişdi. Tarix boyu Azərbaycanın başına nə oyunlar açılmışdı, nələr gətirilməmişdi bu xalqın başına?! Əli Tudə də belə bir yolla mətin mübarizələrdən keçmişdi. İllər uzunu doğmalarına, əzizlərinə həsrət qalan siyasi mühacir bütün varlığı ilə xalqına bağlı idi. Bütün ömrünü gah silah, gah da söz mübarizəsinə həsr etmişdi. Coxlarının qorxu-ürkündən, tuthatutdan öz canını qorumaqdan ötrü ağızını açıb bir kəlmə belə danışa bilmədiyi dövrədə gənc Əli şah rejiminə qarşı çıxmış, ağızından od-alov püskürə-püskürə gah səngərdə, gah da kütlə içərisində vuruşmuşdu: əlində silah, dilində “Vətən” kəlməsi. Təsadüfi deyildir ki, “kəskin siyasi mövzular şairi” Əli Tudənin şeirləri “qəzəb və nifrət, kədər və ümidi dolu” bir poeziya təsiri bağışlayır. (181, s.3)

Əli Tudə xalqın tarixini gözəl bilirdi, bütün olayları özünün idrak süzgəcindən keçirirdi:

*Neçə-neçə ölkəyə
Neçə pay verən qismət,
Azərbaycandan heç nə
Əsirgəməmiş fəqət.
Ona görə də yadın
Gözü bu yerdə olub.
Dostluğu məqsədinin
Üstündə pərdə olub.*

Coxları zaman-zaman Azərbaycanı dost adlandırmış, lakin həmişə də öz mənfur məqsədlərinə müvafiq olaraq hərəkət etmişlər. Ölkəmizi didib-parçalamaqla sərvətlərini talan etməyə, düşünən beyinlərini məhv etməyə çalışmışlar. Müəyyən qədər öz məqsədlərinə çatsalar da xalqın azadlıq əzmini qırmağı bacarmamış, istiqlal savaşına atılmış mərd mücahidləri tamamilə məhv edə bilməmişlər. Daha sonralar

dərk etmişik ki, özlərini guya mehriban, səmimi, qayğıkeş göstərmış “dost”larımız, əslində, bizim ala gözlərimizə aşiq deyilmişlər. Məqsəd var-dövlətimizi talan etmək, təbii sərvətlərimizə yiyelek etmək imiş. Yoxsa 1941-1945-ci illər müharibəsində cəbhəyə tələb olunan neftin 90 faizini əzmkarlıqla, qanı bahasına ödəyən Azərbaycanın üzərinə 1990-ci ilin 20 yanvarında ordu yeridilməzdi. 1945-ci ildə Cənubda başlanan azadlıq mübarizəsi sonda qan içində boğulmazdı. 1992-ci ilin 26 fevralında Xocalı qətləməni baş verməzdı. Hansını sadalayaq, hansını dəfələrlə, təkrarən yada salaq? Axı yüz illərlə “qardaş” olmuşduq, bir süfrədə çörək kəsmişdik! Bütün bunlar artıq tarix səhnəsindən silinmiş SSRİ adlı bir dövlətin əsas silahının - iflasa uğramış sovet ideologiyasının, eləcə də şah üsuli-idarəsinin və erməni fitnə-fəsadının açıq-aydın təzahürü idi.

Əli Tədə bütün bunları gözəl bilirdi. O, Cənubda milli-azadlıq hərəkatının qəddarcasına boğulmasını öz gözlərilə görmüşdü:

*Onda bir illik cəlal
İtirirdi ömrünü.
Min doqquz yüz qırx altı
Bitirirdi ömrünü.
Şah qoşunu tanklarla
Dolacaqdı şəhərə... (163, s.54)*

Yarım əsrlik bir zaman keçəndən sonra yenə oxşar mənzərə yaranmış və şair bu məqsədlə yazmışdı:

*... Min doqquz yüz doxsandi...
Güllələr qadın da,
Uşağı da odladı.
Tanklar meyidlər üstdən
Irəliyə adladı. (149, s.54)*

Ona görə də bütün bu barbarlığı, insanlığa qarşı soyqırım siyasəti yeridən düşmən qüvvələrin hərəkətini öz gözləri ilə görən və heç vədə məsləkindən dönməyən şair millətinin istiqlal savaşından geri çəkilmədi. Cənubda şah rejiminə qarşı çıxaraq canını oda atdı-milli azadlıq hərəkatının başlıca simalarından birinə çevrildi. O, açıq-açığına xalqı mübarizəyə səsləyir, bu azadlıq mücadiləsinin ön sıralarında mətin addımlarla irəliyirdi: həm qələmi ilə, həm də ki, bükkülmüş yumruğuyla! Öz üsyankar və mübariz ruhlu şeirləri ilə Azərbaycan poeziyasında siyasi lirikanın gözəl nümunələrini yaradan Əli Tədə hayqırırdı:

*Min yara vursa da elimə düşmən,
Yenə qərq olacaq selimə düşmən.
Düşəcək, yəqin ki, əlimə düşmən,
Ömrünün qətlinə fərman vermişəm.*

Şair haqlı olaraq düşmənə ölüm diləyirdi; axı haqq-ədalət, tarixin mizan-tərzisi, zəmanənin ləngəri nə vaxtsa öz axarına, öz səmtinə düşməlidir. Onun heç kimlə heç bir qəsd-qərəzi yoxdur, heç kimin torpağında gözü, sərvətində tamahi yoxdur. Ancaq bu dünyanın bir parçası olan doğma vətənidə onun da azad, müstəqil yaşamaq hüququ var. O, bu haqqı tələb edir, onun uğrunda yaşayıb-yaradır. Vətənin müsəlləh əsgəri kimi vuruşa-vuruşa, səngərlərdən keçə-keçə azadlıq nəğmələrini oxuyur:

*Sevirəm xalqımı özümdən artıq,
Ürəyimdən artıq, gözümdən artıq,
Tuturam sözünü sözümdən artıq,
Mehriban səsinə mən can demişəm.*

Və yaxud:

*Azərbaycan bir qaladır,
Hər kərpici bir səngər.
Hörgülərin arasından
Hünər boylanır, hünər.* (146, s.59)

Vətən məhəbbəti Əli Tudə yaradıcılığının əsas qayəsini – ana xəttini təşkil edir. Hansı kitabını açıb-vərəqləsən, görərsən ki, orada şimallı-cənublu Azərbaycanın dərd-sərindən, gündəlik qayğılarından, əsrarəngiz təbiətindən, zəhmətkeş insanlarından... danışılır. Hər birisi də bir hekayət, bir qəzavü-qədər. Şair üçün Azərbaycanın bütövlüyündən, onun istiqlaliyyətindən, həmvətənlərinin azadlığından, ölkəmizin müstəqil bir dövlət kimi intişar tapmasından əziz və qiymətli heç nə olmamışdır. Əli Tudə özü nə dərəcədə mübariz və üsyankardısa, şeirlərindəki lirik “mən”i də bir o qədər döyüşkən ruhludur. Həyat eşqinə, vətənpərvərlik və mübarizlik, vətəndaşlıq və ziyalılıq kimi başlıca mənəvi keyfiyyətlərə malik həmin döyüşkən ruhlu insanın içindən hamının - kütlənin eşidə biləcəyi bir səs gəlir. Bu qüdrətli səs hər bir vətəndaşı sil-kələyir, xalqın istiqlaliyyəti və azadlığı uğrunda mətin mübarizələrə, daha çətin sinaqlara səsləyir, məşəqqətli günlər qarşısında mənəvi birliyə çağırır. Bu səs bütün ömrünü müqəddəs amallar uğrunda, daima mübarizələrdə keçirmiş təkcə bir mücahidin deyil, eləcə də azadlıq ideyaları ilə yaşayan milyonların səsidir. Bəzən gurlayan, bəzən zəifləyən, bəzən də az qala içində boğulan bir səs. Bu, doğma ocağını, dədə-baba yurdunu, torpağının hər bir qarışını göz bəbəyi kimi sevən vətənpərvər bir insanın azadlığa çağırış sədalarıdır:

*Yox! Şimşek bir anlıq yanır... Mən ancaq
Bütün ömrüm boyu yandım... Bəs necə?
Dedim bəlkə bu xalq, bəlkə bu torpaq
Mənim işığımıla zülmətdən keçə.*

*Bu səs hamiya car çəkirdi ki:
Yox! Xalq dənizdir, onu
Bələlər qaralayar.
Tufanlar döyəcləyər,
Şimşəklər paralayar.
Dənizin içindəsə
Təlatümlər yetişər...*

Xalqını canından artıq istəyən şair onun nəyə qadir olduğunu yaxşı bilirdi və bununla da bizi gözü görməyənlərə öz ismarıcıını belə çatdırırırdı. Əlinizi bizdən çəkin imperiya cəlladları, qaytarın millətə öz tarixi birliyini, böğmayı azadlıq duyğularını! Yoxsa bir gün gələr, “tufanlar döyəcləyən, şimşəklər paralayan dəniz” təlatümə gələr, kürüyüb salar sizi öz taxtınızdan – 1918-ci, 1945-ci, 1991-ci... illərdəki kimi!

Döyüşkən ruhlu, azadlıq ideyalı, Xətai qətiyyətli, Koroglu şücaətli, Babək qeyrətli Azərbaycan xalqı tarixən yadelli düşmənlərinə qarşı amansız mübarizələr aparmış, tarixin səhifələrinə zaman-zaman öz möhtəşəm qələbələrini yazmışdır. Ot kökü üstədə bitər - deyib atalarımız. Gənclik illərini mübarizələrdə keçirmiş Əli Tudə də əslinə-nəslinə sadıq olmuş, dədə-babalarının yolu ilə getmişdir. O, gələcək nəsillərə isə öz öyünd-nəsihətini məhz bu cür bildirirdi:

*Qar yağdisa yaz fəslimə,
Sadiq qaldım mən əslimə.
İndən belə öz nəslimə
Əmanətdir mənim dünyam.* (149, s.31)

Əli Tudənin müxtəlif illərdə qələmə aldığı “Azərbaycan torpağı”, “Xalq”, “Vətən bayatıları”, “Azərbaycan olmasa”, “Vətənin vüqarı”, “Vətən məhəbbəti”, “İstiqlal şəhidləri”, “Anasan, fərman ver”, “Sağlıq”, “Şükür deyirik”, “Ölmək

istəmirəm”, “Azərbaycan” (116;133;139;149;168) və s. şeirləri məhz bu qəbildəndir. Mayasında xalqın taleyi, onun faciəli, məşəqqətli həyatı duran həmin əsərlər oxucuda vətənpərvərlik duyğuları yaradaraq gələcəyə inam hissi aşışdır. Oxucu anlayır ki, xalqın bütün ağrı-acıları müvəqqəti və ötəri, Vətən eşqi isə tükənməzdir. Xalq yazarı, akademik Mirzə İbrahimov yazırıdı: “Vətən eşqi böyük, əzəmətli, müqəddəs duyğudur. Onun həsrətə çevriləməsi isəancaq böyüklüyünü, əzəmətini təcəssüm etdirir: İnsanın bu ağır imtahandan qalib çıxmazı, öz müqəddəs həsrətinə qovuşması isə insanın həm idrakı və mənəvi, həm də fiziki qüvvələrinin tükənməzliyinə dəlalət edir.” (56, s.2)

Məhz belə bir tükənməz enerji ilə yazış-yaradan Əli Tudənin yaradıcılığında **ayrılıq, həsrət motivli şeirlər** də əhəmiyyətli yer tutur. O, “Anasan, fərman ver” (149) şeirində yazır:

*Səndən ayrılan kim tapdı fürsət,
Həm dövlət qazandi, həm də ki, şöhrət.
Mən qürbət qazandım, nisgilli qürbət,
Qürbətimdən başqa nəyim var mənim?*

İndi ara-sıra rast gəlinsə də vaxtilə Azərbaycan ədəbiyatında ayrılıq mövzusuna geniş müraciət olunmuşdur. O taylı, bu taylı Azərbaycanın söz ustadları Məmmədhüseyn Şəhriyar, Məmməd Səid Ordubadi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Xəlil Rza, Bəxtiyar Vahabzadə, Balaş Azəroğlu, Mədinə Gülgün, Əlirza Nabdil Oxtay, Həbib Sahir, Məmməd Araz və neçə-neçə başqaları ayrılıq və həsrətlə yoğrulmuş əsərləri ilə ikiyə bölünmüş Azərbaycanın ortaqları problemlərini qələmə almışlar. Xalqın tarixi taleyi, Azərbaycanın başına gətirilən böyük faciələr, sarsıcı ictimai hadisələr, eləcə də həyat və məişət problemləri yaziçı və şairlərimizin diqqətindən yayılmamışdır. Burada ilk olaraq Şəhriyarın “poetik dünyası zəmanəsinin ensiklopediyası” (11,

s.4) olan, 1950-ci illərin əvvəllərində çap olunaraq “Cənubda Pişəvəri hərəkatından sonra növbəti inqilaba” (33, s.5) çevrilən “Heydərbabaya salam” (108) poeması yada düşür:

*Heydərbaba, göylər bütün dumандı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birindən ayrılmayıñ, amandı!
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.*

Azərbaycanın çar Rusiyası və şah İranı tərəfindən parçalanması faciəsini vətənpərvər şair Xəlil Rza Ulutürk də ürək ağrısı ilə qələmə almışdır:

*Bir yanda şahənsah, bir yanda da çar
Qan ilə yazdılar sülh qərarını.
Tikanlı məfiillə sarıldı onlar
Böyük bir millətin yaralarını. (172, s. 434-435)*

Əli Tudə isə Arazın harayına öz təəssüfunü bildirir:

*Səni hökmədarlar sərhəd qoyanda,
Gah o yanda dindin, gah da bu yanda,
Bir yana çatmadı hayın, ay Araz! (146, s.25)*

Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycanın birliyi və istiqlal uğrunda çarpışan Səttarxan, Şeyx Məhəmməd Xiyanbani və Pişəvərinin əziz xatirəsinə həsr etdiyi “Gülüstan” poemasında Azərbaycan xalqının faciəsini təsirli bədii boyalarla əks etdirmiştir. Şair 1957-ci ildə qələmə aldığı bu poemada Azərbaycan torpaqlarının parçalanmasına xitam verən Gülüstan müqaviləsini “bir xalqın tarixi faciəsi”, “əsrlilik hicran”, “matəm” adlandırır, “necə ayırdınız dırnağı ətdən”- deyə “eynəkli cənabla təsbehli ağa”dan sual edir. (174, s.76)

Süleyman Rüstəmin “Təbrizim” (100, s.7), “Dilimə dəymə” (100, s.8), “Vətən yandı” (100,s.60), Mirvarid Dilbazinin “Ölmə, Mədinə, ölmə!” (18, s.113), həmçinin Rəsul Rzanın, Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin, Balaş Azəroğlunun, Söhrab Tahirin, Mədinə Gülgünün, Hökumə Billurinin, eləcə də Qulamrza Səbri Təbrizinin, Nəriman Həsənzadənin, Zəlimxan Yaqubun və neçə-neçə digər şairlərimizin Cənub həsrətlə şeirləri Vətən məhəbbəti ilə köklənmiş ədəbiyyat nümunələridir. Misallardan da göründüyü kimi, necə deyərlər, torpağımızı bölənlər ruhumuzu parçalaya bilmədilər. Mirvarid Dilbazi Mədinə Gülgünün xatirəsinə həsr etdiyi “Ölmə, Mədinə, ölmə!” şeirində mərhum şairəyə xitabən “Misraları düzə-düzə Dur gedək doğma Təbrizə” (18, s.113) deyərək sanki Azərbaycanın ürəyi olan doğma Təbrizə getməklə dirilik və əbədi həyat tapacaqlar... Ara-sıra belə əsərlər olmasaydı, kim bilir, bəlkə elə Cənubi Azərbaycan, Təbriz, Savalan, Ərdəbil, Urmiya... yaraları da tədricən yaddan çıxarılıb unutdurulacaqdı. Lakin vətənpərvər ziyalilərimiz tarixin dərslərini, xalqımızın ağrı-acılarını unutmadılar və yaddaşlara köçürərək ədəbiyyatda yaşatdılar. Əli Tudə də həmin müqəddəs yolun yolcusu oldu. Bütöv Azərbaycan həsrəti ilə döyünen ürəyi daima xiffət çekdi, qəribəADI, sonu xoş ovqatla bitən ayrılıq motivli şeirləri ilə həmvətənlərinin sevimlisinə çevrildi. O, o taylı-bu taylı böyük Azərbaycanın poeziyasının parlaq simalarından biri kimi ad qazandı. Əli Tudənin “Vətən həsrəti”, “Təbriz notları”, “Dözüm”, “Şəhid arzular”, “Ayrılıq”, “Ay Araz”, “Təbriz yadına düşdü”, “Savalanın quzey qarı”, “Etiraz”, “Hani”, “Sərhəd”, “Qürbət bayatıları”, “Səfər arzusu”, “Təbrizdə qış səhəri” (135; 139; 149; 157; 164; 168) və s. bu kimi şeirləri də ayrılıq mövzusunda olub özünəməxsus cizgiləri ilə fərqlənir. İkiyə bölünmüş Vətənin birlik ideyaları, bilavasitə bununla bağlı olan

ayrılıq hissələri həmin poetik əsərlərin əsas məğzini təşkil edir. “Vətən həsrəti” şeirində (149, s.34) oxuyuruq:

*Həsrət çəkməyən bilməz
Həsrət nədir dünyada.*

Əlbəttə, həsrəti, xiffəti yalnız onu çəkən bilər. Sevdiyinin həsrətini bəzən beş-on gün çəkə bilərsən, hətta deyək ki, lap başqa birisini də sevə bilərsən. Ömrün boyu sevdiyin, ayrılığına dözə bilmədiyin bir qızı nə vaxtsa, hansı səbəbdənsə itirsən, bir başqasına könlünü açıb həyatının davamını yaşaya da bilərsən. Beləliklə, bu mənada insan öz həyatını, məhəbbətini, hətta sözünü də dəyişə bilər. Vətəni isə təzələmək, təzədən seçmək, ya da ki, başqasına dəyişmək müşkül məsələdir. Bunu etməkmi olar? Bu həsrətə dözməkmi olar? Bu elə bir dəhşətdir ki, heç nə səndən asılı olmaya, dədə-baba yurdunu param-parça edib səni nisgilin, həsrətin ağuşuna atalar. Dəhşət odur ki, bu həsrət

*İnadla, ovuc-ovuc,
Həm səhər, həm də axşam
Dəniz boyda yaddaşı
İçə-içə quruda.
İnsan ayaq açlığı
Yerləri də unuda. (149, s.34)*

Şairin “Mən səni görsəydim” şeiri Təbrizə ünvanlanıb. Gülüstan bağının, Şişəgər meydanının, Əmirbazarının, Kəcıl qapısının... gözlerinin önündən çəkilmədiyi doğma şəhərindən uzaq düşən qəlbi nisgilli vətənpərvər söz ustası gəncliyini keçirdiyi yerlərin xiffətini çəkir:

*-Təbriz! – söyləməkdən dilim doymadı,
Uzatdım, çatmadı əlim qoynuna.*

*Sən məni çağırdu... Kimsə qoymadı
Ana nisgiliylə gəlim qoynuna.*

Şair bəzən klassik Azərbaycan şeirinə xas olan bədii motivləri də yadımıza salır. Çünkü o, hətta Vətənin səmalarında azad qanad çalan durnalara belə həsəd aparır; o da bir durna olub həmin dəstəyə qoşulmaq, heç olmasa bircə dəfə yolunu Təbrizdən salmaq istəyir:

*Durnalar neçə yol düzülüüb səfə,
Qürbətdən qayıtdı ana torpağa.
Qərib ola-ola mənsə bir dəfə
Qayida bilmədim doğma ocağa. (149, s.188-189)*

Təbriz xalçasını evində canamaz kimi müqəddəs sanan şair yaz rayihəsini də elə həmin əlvən xalçadan alır. O, zaman-zaman ayağını deyil, alını həmin xalçanın üstünə qoysaraq məhrəm naxışları heyran-heyran öpüb-əzizləyir. Nəsillərin yadigarı olan bu xalça Bakıda möhürü döñür onunçün. Sanki gəncliyi təzədən qanına keçir və o, qartallaşır, məgrurlaşır. Heç olmasa ani də olsa həsrətini bu yolla azalda bilir. Həsrət motivli, kədər dolu misralar bizi Savalan ("Savalan zirvəsi"), Ənzəli ("Ənzəli qızı"), Neşteri çayı ("Səndən nigaranam"), Qəcəl bulağı ("Qəcəl bulağı") və digər coğrafi obyektlər haqqında olan çoxsaylı şeirlərdə də müşayiət edir. Təsadüfi deyildir ki, Əli Tudənin sağlığında nəşr etdirdiyi kitablarının hamısı - birincisindən ("Cənub nəğmələri"). Bakı, Azərnəşr, 1950) tutmuş sonuncusunadək ("Mənə elə baxma". Bakı, Gənclik, 1990) məhz Cənub həsrətilə yoğrulub. Əli Tudə bu şeirlərdə Cənubi Azərbaycanı elə təsvir edir ki, sanki o yerləri öz gözlərinle görmüsən. Təsadüfi deyildir ki, akademik Bəkir Nəbiyev 1991-ci ildə "Bizdən uzaq ellərdə" adlı İran təəssüratlarında Təbriz haqqında yazdı:

"Eynal-Zeynal dağı, Şeşgilan məhləsi, Sürxab qəbiristanlığı, Goy məscid, Ərk qalası, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin, Təqi Əraninin, Həbib Sahirin, Səhəndin, Əlirza Oxtayın min yol dolaşlığı küçələr... Bunların hamısı M.Şəhriyarın, B.Azəroğlunun, Ə.Tudənin, H.Billurinin, S.Tahirin, Səhəndin, Savalanın poema və şeirlərindən, Fəthi Xoşgınabının, Pənahi Makulunun, Məmmədrza Afiyətin roman, povest və hekayələrindən o qədər doğmadır ki, torpağına ilk dəfə qədəm basdığınıma baxmayaraq, hərdən mənə elə gəlirdi ki, nə zamansa burada olmuşam." (84, s.404) Xalq şairi Zəlimxan Yaqub isə müsahibələrinin birində demişdir: "Mən yaradıcılıq yolu tutduqdan sonra Güney Azərbaycan mövzusunda şeirlər yazanların - hansı ki, onların başında Süleyman Rüstəm, ondan sonra Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Mədinə Gülgün, Hökumə Billuri və başqaları gəlir, Təbriz haqqında yazdığı şeirlər yaddaşımı köçürüdü. Yanğıma suçılomak üçün həmin şeirlərdən təsəlli alırdım. Elə bil ki, şeirlərin hesabına Təbrizi gördüm." (192)

Əli Tudə deyir ki, Vətən həsrəti qədər yandırıb-yaxa bilən həsrət yoxdur və buna dözə bilən insan sənədsiz-sübutsuz qəhrəmandır. 50 il mühacir damgası altında yaşayan, daim qürbət məngənəsində sıxılan, qəribliyin sərt üzünü görən, o taylı-bu taylı Azərbaycanın həm qərib, həm də doğma Vətən nisgilli şairi Əli Tudənin özü də belə bir həyat məktəbi keçməli olmuşdur; lakin o, belə bir ömrü heç kəsə rəva görmür. Şeirlərində ümumbəşəri dəyərlərə üstünlük verir, optimist düşüncələrlə bütün bəşər övladlarına bütövlük, birlilik, sülh, əmin-əmanlıq arzulayır. Məhz elə bu səbəbdəndir ki, şairin lirikasında "mövzu ilə ideya arasında ayrılmaz bir vəhdət mövcuddur. Buna görədir ki, şairin nifrəti də, məhəbbəti də məhdud çərçivəyə sığmir və ümumbəşəri məzmun kəsb edir." (42, s.6) Əli Tudə torpaqlarının, vətənlərinin parçalanmasını, doğmalarından ayrı

düşməyi heç düşməninə də qıymır. Hətta köçəri quşlara belə sakınlik arzulayır. Çünkü

*Həsrət yaxşı olsaydı
Ömürlər talanmazdı.
Ay Günsətin dalınca
Aramsız boylanmazdı.* (149, s.35)

Şair on illərlə həsrət qaldığı doğma yurd-yuvasının nisgilini ömrü boyu yaralı, lakin həmişə sevincə, xoş arzulara ümid bəsləyən qəlbində yaşıtmışdır. O, tez-tez heç olmasa respublikamızın cənub rayonlarına getmək, dağların zirvəsinə qalxaraq sərhəddən o tərəfə baxmaq, Təbrizi, Savalanı, onun ətəyindəki dədə-baba yurdunu – Çanaxbulaq səmtini, məhrəm dağ ətəklərini, buradakı kəndləri seyr etmək istəyirdi. O, doğma ocaqlarını görmək, ulu Savalanın məlhəm havasını udmaq arzusu ilə yaşayırırdı. Çünkü “bircə addımlıqdakı” el-obasına həsrət qalan şair, burada az qala “əlini uzat-sayıdı”, o yerlərə çata bilərdi. “Kəndimizi istəyirəm” (151, s.104-107) şeirində lap uşaq kimi:

*Mənə “şair balam” deyən,
“Şeir-sənət qalam!” deyən,
Durnalardan salam deyən
Kəndimizi istəyirəm.*

- deyən şairi sovet hökumətinin qurduğu sərhəd postlarından buraxmırıldılar. Sovet dövründə cəmi bircə dəfə gizli yolla Məsallının və Yardımlının dağətəyi kəndlərinə gedə bilmışdı. Onda da duiman bürüyən Savalanı görmək ona nəsib olmamışdı.

Şimallı-cənublu yurdaşlarımız iki addımlıq məsafədən bir-birilə görüşə bilmir, onların salamlamasına belə yasaq qoyulmuşdu. Onlar heç olmasa görüşmək, bir-birləri ilə hal-

əhval tutmaq, gün-güzəranı ilə tanış olmaq məqsədilə bəzən uzaq-uzaq qitələrə yollanmışlar. Məhz bu zaman “həsrətin sarı üzü” xəcalətdən qızarır ki, şair bunu taleyin qəribəliyi deyil, dəhşətli bir faciə adlandırır. Və deyir ki, Almaniya, Koreya kimi iki hissəyə bölünmüş ölkələrin (şükür ki, iki Almaniya 50 illik ayrılıqdan sonra birləşə bildi) vətəndaşları öz torpaqlarında, öz şəhərlərinin isti qucağında görüşə bilirlər, biz isə yox. Azərbaycanın onlardan da qabaq bölgündüyüünü, belə bir görüşə isə nə qaygının, nə də imkanın olduğunu dərin təəssüf hissilə bildirən Əli Tudə 1990-cı il dekabrın 31-də SSRİ-İran sərhədinin məhz azərbaycanlılar tərəfindən söküllüb-dağıdıldığını görə bildi. Özünün ən müasir silahları ilə dünyaya meydan oxuyan ordular əsrlərlə doğmalarının, qohum-əqrəbalarının görüşünə həsrət qalmış xalqın qarşısını heç nə ilə kəsə bilmədilər. Ətrafindan hətta quş səkə bilməyən sərhədçilər həmrəy Azərbaycan oğullarına atəş açmağa ürək eləmədilər. Bu, yalnızlı xalq kütlələrinin qəzəb dalğası idi! Tikanlı məftillər bir andaca qoparıldı, sərhəd dirəkləri sindirildi. Bu hadisədən riqqətə gəlmış Məmməd Araz 1992-ci ildə ürəkdən tikan çıxaran “Sərhəd çəpərləri söküür, Allah! Bu necə yuxudur Bu necə haqqı...” (5, s.138) misraları ilə başlayan “Sərhəd çəpərləri” şeirini yazmışdı. Uzun illərin ayrılığından sonra qardaş qardaşa qovuşdu. Heç olmasa, belə bir toxtaqlıq tapa, həsrətimizin üstünə su səpə bildik: gedişgeliş sadələşdirildi, müəyyən qadağalar aradan götürüldü. Bu gün çoxlarına adı görünən hisslər o vaxt Əli Tudənin əl-çatmaz arzusuna çevrilərək onu çox mütəəssir edir, şair möhnətlərini, doğma el-obaları üçün nə qədər qəribəsiyini açıqca hiss etdirirdi:

*-Səadət!- deyəndə anımız torpaq
Min düşmən bayrağı saldı gəncliyim.*

*Özüm diyar-diyar dolandım... Ancaq
Döyüşən Təbrizdə qaldı gəncliyim!*

Əli Tudəyə İrandan iki dəfə - bir sərhədlər açılan vaxt (1991-ci il), bir də ölümündən bir neçə ay əvvəl (1995-ci il) əmisi oğlu Cavad və onun həyat yoldaşı Mehri tərəfindən dəvətnamə göndərilmişdi. Amma hər iki halda İran səfirliyi kim olduğunu biləndən sonra şairin doğmaları ilə görüşə getməsinə icazə verməmişdir.

Şair dərin dərin kədərlə dolu təəssüf hissələrini əmisi gəlininə xitab etdiyi 15 bəndlilik “Mehri” şeirində qələmə almış, lakin bu şeirdə də gələcəyə inamını itirməyərək haqq-ədalətin nə vaxtsa öz yerini tutacağını nikbinliklə bildirmiştir:

*...Dərində saxlayır hər sərrini haq,
Bir gün tapacaqdır öz yerini haq... (149, s.181)*

Şairin ömrünə növbəti dəfə belə balta çalındı. Çünkü “...qohumlarından dəvətnamə gələndə elə sevinirdi ki... İcazə vermədilər. İran tərəfi onun bu yaşda da səfərindən qorxurdu... Bütün bunlar şairin ümidiinin sönməsinə səbəb oldu, yaşamaq inamını heçə endirdi... Cəmi iki aydan sonra Əli Tude vəfat etdi. O, Vətəninə yalnız məzarda qovuşdu-Təbrizdən gətirilmiş torpağı məzarına səpəndə.” (19, s.6)

Şairin dağ kəndlərinə hər dəfə yolu düşəndə həsrətli qəlbə azacıq da olsa, sevinirdi. Çünkü burada o, doğma Çanaxbulaq kəndinə bənzər yerləri axtarib-oxşadardı; həmin yerləri gəzdikcə qəlbə toxraqlıq tapır, vüqarlı və əzəmətli Savalan dağlarının həsrətini ani olaraq əridə bilirdi. Hər dəfə də Bakıya qayıdanda hiss və duyğularını poeziya dili ilə qələmə alırdı. Belə səyahətlərdən aldığı təəssüratları silsilə şəklində toplayaraq çap etdirən şairin şeirləri həmişə ictimai rezonansa səbəb olurdu.

Əli Tudənin Cənub həsrətli şeirləri təsirli olub oxucunun qəlbinə yol tapa, onda xoş təəssürat yarada bilir: bir anlıq gözlərimiz öünüə güclü bahar yağışı və bu yağışdan sonra günəş şüalarının yer səthini tala-tala işıqlandırmağı gəlir. Bir müddətdən sonra isə günəşin al şəfəqləri hər tərəfi nura boyayır. Şairin əsərlərində leysan kimi yağan həsrət motivləri oxucunu işıqlı ideyalarla köklənmiş nikbin sonluğa aparır.

Öz məhsuldar, əhatəli yaradıcılığı ilə Cənubi Azərbaycan demokratik ədəbiyyatının təməlini qoyanlardan biri olan Əli Tudənin arzuları böyük idi. Həmişə də - istər Bakıda yaşasın, istər Təbrizdə - bu arzularından dönməyərək, ürək yanığı ilə deyirdi:

*Azərbaycan bu dünyada
Şərqi məğrur qartalı!
Fəqət qoşa qanadları
Bir-birindən aralı...*

*O qanadlar birləşəndə
Çaxacaq şimşək kimi.
Bir bayrağa çevriləcək
Ən böyük dilək kimi!*

Şeirlərinin birində “Yandım Vətən deyə şölə-şölə mən” deyən şair düşmən əllərilə parçalanmış Vətəni azad, insanları firavan görmək istəyirdi. Onun nəzərində “o kənd, bu kənd; o şəhər, bu şəhər” anlamı mövcud deyildi, belə ucuz feodal düşüncəsini heç yaxına da buraxmazdı. Çünkü o, böyük bir xalqın oğluydu! Zaman-zaman yağılara qarşı mərdliklə vuruşmuş, torpaqlarını yadların basqlarından fədakarlıqla qorumuş, düşməni həmişə narahat yaşamağa məcbur etmiş ulu bir xalqın oğluydu! O, yurdunun parça-parça olmuş torpaqlarını, hər bir daşını belə həmişə birləşdirməyə

can atmış, tökülmüş şəhid qanları bahasına buna müəyyən qədər müvəffəq olmuş, bütövlük uğrunda daima vuruşmuş, düşmənləri lərzəyə salmış dahi sərkərdə Şah İsmayıл Xətainin yurdundan idi. Əli Tuđayə də cəngavərlik ruhu həmin bu odlu torpağın müqəddəs qatından adlayıb keçərək diş göynədən, adı bir qığılçımdan alışib yana bilən, dağların gözündən süzüllüb gələn bulaqlarının suyundan keçmişdi. Ona görə də narahat olaraq sakit dayana bilmir, həmişə də yana-yana deyirdi:

*Hicran uzaq başı üç-dörd ay olar,
Mən isə ömürlük hicrana düşdüm.*

Əli Tuđə ölümündən üç il əvvəl ““Vətən həsrəti”” qəzətinin baş redaktoru Teymur Əkbəroğluna” (professor Teymur Əhmədov – A.Ş.) məqaləsində yazmışdı: “Vətən həsrəti yaman şeydir. Bu haqda çox yazmışam. Ancaq ürəyim yenə də soyumamışdır.” (162, s.3)

Əli Tuđə təbiət vurğunuydu. Doğma yurdumuzun əsrarəngiz ilahi gözəlliklərini vəsf etməkdən yorulmadı. Dağları, daşları, çayları, gülləri, otları, quşları, heyvanları - ümumiyyətlə, Azərbaycanın hərəsi bir dastan olan təbiət abidələrini sevə-sevə şeirə gətirirdi. Məhz elə bu səbəbdəndir ki, onun müxtəlif illərdə nəşr olunmuş kitablarında bu mövzuda “Təbiət danışır”, “Şəlalə”, “Ana təbiət”, “Təbiət lövhələri”, “Abşeron nəgmələri” və s. başlıqlı ayrıca fəsillər yer alır. Şairin poetik duyğuları ilin fəsillərini, onların ayrı-ayrı komponentlərini (qar, yağış, şimşek, xəzan, şəfəq, kəpənək...), ağaç və gülləri (söyüd, palid, çinar, nar, bənövşə, qızılgül, lalə, qərənfil...) özündə əks etdirir. Şair şəlaləni “daim ülviləşən gurultu” adlandırır, onu şimşəklə müqayisə edərək eyniləşdirir; çünkü odlar yurdunun qayaları dələn suyu da göyləri lərzəyə gətirən şimşek kimi içiq saçır:

*Göydə şimşək caxır, yerdə şəlalə,
O da işıqlıdır, bu da işıqh.
Bir şimşək parlayır, bir də şəlalə,
Od da işıqlıdır, su da işıqli.* (168, s.109)

“Şimşək abidəsi” şeiri ilə yanaşı “Dağ dəyanəti”, “Yətim bənövşə”, “Bulaq suyu”, “Bahar lövhələri”, “Payız duyguları”, “Gözəllik notları”, “Qaya qüruru”, “Təbiətin simfoniyası”, “Qar”, “Leysan”, “Çinarlar”, “Durna qatarı”, “Sallıxım söyüdlər”, “Budaqlar-köklər” (129; 132; 145; 146; 149; 168) və başqa bu kimi təbiət motivli şeirlər oxucuda xoş duygular yaradır. Məsələn, Ərdəbilin ortasından axan Balıqlı çay, Çanaxbulağın yanından keçən Neştəri çayının sahilləri söyüd ağacları ilə doludur. Çanaxbulaqlılar həmin söyüd şüylərində üzüm səbətləri toxuyurlar və s. İnsanda istər-istəməz doğma torpağa bağlılıq, onun sinəsindəki ilahi nemətlərə məftunluq, min illərin təbiət abidələrinə heyranlıq hissələri baş qaldırır. Yurdumuzun bu gözəlliklərini göz bəbəyi kimi qorumaq, onu gələcək nəsillərə çatdırmaq, bütün təbii nemətlərdən yerli-yerində, qədərində istifadə etmək tövsiyə olunur. Sadalanan fikirlər bütün dövrlərdə böyük mahiyyət kəsb edərək bu günümüz üçün xüsusilə əhəmiyyətlidir. Çünkü son zamanlar insanın kortəbii müdaxiləsi nəticəsində yer üzündə qlobal təbiət hadisələrinin geniş miqyas alması, eko-loji tarazlığın pozulması, tez-tez təbii dağıdıcı proseslərin baş verməsi və s. təbiətin daha ciddi qorunmasını tələb edir. Torpaq müqəddəs nemətdir, onun keşiyində dayanmalıdır. Çünkü

*Yatağa siğmayan coşqun ilhamın
Torpaq ilk sahili, son sahilidir...
O elə əzizdir, elə əzizdir,
Günəş də qolunu salır boymuna.*

Lakin bu məhəbbətin, bu istiliyin qədəri azalsa, bu yaxınlığın vacibliyinə başdansovdu yanaşılsa, nəticə acına-caqlı fəsadlara gətirib çıxara bilər:

*Yoxsa qəddarlıqla üstü çirkənən
Torpağın altı da çirkənə bilər.
Qüdsiyyət də üstü çirkə yüklənən
Torpağın altından şəklənə bilər.* (168, s.104)

1976-cı ildə yazdığı “Bahar görünür” (168, s.110) şeirində şair sözün qüdrəti ilə elə bir bədii lövhə yaratmışdır ki, ilin hansı vədəsində yaşamağından asılı olmayaraq sanki allı-güllü bahar fəslinin ağuşundasən vəquşların cəh-cəhini, durnaların sədasını, çayların şırlıtsını eşidirsən, gül-çiçəyin gözəlliyi ni duyursan. Şairin bu qəbildən olan digər şeirlərinə də sanki Savalan ətəklərində bitən çiçəklərin ətrini hopdurubsan. Adam o şeirləri oxuyanda həm nadir ətir duyur, həm də dərin məna. Şair burada yeni poetik mənzərələr yaradaraq insanı duyğulandırır, xoş hissələr təlqin edir. “Gül sərgisi”- Savalan ətəyindəki gülərin, “Nəfəsi buxarlı”- baharın, “göydə haçalanmış qatar”-durnaların, “qırmızı damar”- şimşəyin, “təzə paltarlı”- ağacların, “dağların ovcunda qabar”- qayaların, “gül nəfəсли”- torpağın poetik adıdır. “Savalan çəməni”, “Bahar yağışı”, “Bahar notları”, “Novruz bayramı”, “Otlar”, “Bahar lövhələri”, “Yazın təntənəsi”, “Yetim bənövşə”, “Gül”, “Yaz həsrəti”, “Bülbül”, “Bənövşə dözümü”, “Bahar diləkləri” (107;127;139;149;157; 167; 168) və bu qəbildən olan digər şeirlər torpağa yeni nəfəs verən yaz fəslini tərənnüm edir. Bu poeziya nümunələrini oxuduqca oxucunun gözləri öündə tamamilə yeni mənzərələr canlanır. Sanki hansısa rəssamin qüdrətli firçasından çıxmış bir tablonun qarşısında dayanmışan. Şeirlərdəki bənzətmələr ürək açır:

*Sanma qanadiyla kəsəcək yolu,
Bəlkə də silahsız qaçaqdır duman.*

*Yox! Həyali dağın ətirlə dolu
Əlvən dodağında yaşımaqdır duman.*

*Bilmirəm çətrinə tikib günəşİ,
Yoxsa ki, asıbdır telindən meşə.
O qədər rütubət çəkib, günəşİ
Buraxmaq istəmir əlindən meşə.* (168, s.113)

Yaxud:

*Nəğməkar tütəyi hamı çobanın?
Həniri yaylağa çatır aranın.
Baharı gözləyən mahir bağbanın
Xəyal dünyasında nobar görünür.* (168, s.112)

“Novruz bayramı” (168, s.114) şeirində orijinal ab-hava hökm sürür: burada həm bahar tərənnüm edilir, həm də xalqımızın minilliliklərdən adlayıb gələn milli bayramı özünə-məxsusluğu ilə qələmə alınır. Məhz bu bayram ərəfəsində təbiət oyanır, torpağa yeni nəfəs gəlir, sabahkı bolluğun əsası qoyulur – əkin-biçinə hazırlıq başlanır. Hələ lap qədimlərdən xalqımız qarlı-şaxtalı qışın başa çatmasını, havaların tədricən isinməsini, ruzi-bərəkətin təməlinin qoyulduğu yaz fəslinin başlangıcıını müxtəlif ayın və mərasimlər vasitəsilə sevinclə, ürək açıqlığı ilə qeyd etmişdir. Elliklə keçirilən belə kütləvi tədbirlərdən biri də məhz Novruz bayramıdır. İnancılarla görə martın 20-də başlayan bu bayramacan ilin son dörd çərşənbəsi də bayram edilir: bunlar su, od, yel və torpaq çərşənbələridir ki, adlarına uyğun xüsusiyyətləri özlərində birləşdirir. İlin sonuncu çərşənbə axşamına təsadüf etdiyinə görə torpaq çərşənbəsinə el arasında İlaxır çərşənbə də deyilir. Kütləvi el şənliyinin sadaladığımız bütün bu komponentləri şairin özünəməxsus təxəyyül çalarları ilə “Novruz bayramı” şeirində canlandırılır, bayramın yaratdığı xoş ovqat on

plana çekilir. Bayram atributları – çərşənbələr, tonqal, qulaq fələ, qurşaqatdı, səməni, şam, yumurta boyanması, od üstündən tullanmaq... poetik cizgilərlə özlərinə xüsusi yer tutur. Lakin vətənpərvər şairin qəlbindəki nisgil xalqın bu əziz günündə də onu tərk etmir. Axı bu gün hamı doğmalarının qapısını açır, bayram payı ilə əzizlərinin görüşünə gedir, hal-əhval tutub bayramlaşır, küsülülər barişaraq şadýanalıq edirlər. Şair isə milyonlarla soydaşımız kimi o taylı qardaş-bacılarımızla mümkün olmayan bayramlaşmanın üzüçü xatirələrini unuda bilmir; məhz belədə “şamlar ağlayır”, səməniyə baxanda gözləri öünüə Savalan çəmənlikləri gəlir, xonçalardakı bal şirniyyatın üzərinə acı həsrət qalaqlandığını zənn edir:

*Sanma çəmən gülün vətəni deyil,
Dünyada hər şeyin vətəni vardır.
Sanki xonçamızda səməni deyil,
Bir parça Savalan çəməni vardır.*

*Şamlar adı deyil, xonçaya bəlkə
Səhənd lalələri səpələnibdir.
Xonçaya müxtəlif şirniylə birgə
Aci həsrətlər də təpələnibdir. (168, s.115)*

Əli Tudənin 1978-ci ildə yazdığı “Salam, təzə il!”(168, s.116) şeiri də Novruzla bağlıdır. Şair “təzə il” dedikdə Novruz yada salır. Axı ulu babalarımız zaman-zaman hər yeni ili məhz elə bu günlə başlamış, martın 21-ni ilin başlanğıc günü kimi qeyd etmişlər. Göstərilən şeirdə təzə ilin kövrək qədəmlərinin uğurlu, yollarımızın nurlu, torpaqlarımızın bol məhsullu, insanların gülərz olması arzulanır və şeir yenə də “ənənəvi” sonluqla tamamlanır. Şair

*Vüsal təranəli həsrətin yolu
Bir də uzanmasın!.. (168, s.118)*

- deyərək arzusunu bəyan edir. Bu təkcə azərbaycanlılara deyil, həmçinin bütün bəşəriyyətə ünvanlanannidadir:

*...Dünyada insanın naləsi deyil,
Səadət mahnısı yüksəlsin ancaq. (168, s.118)*

Bəşəri ideyalara sadıqlik, insanlara sülh və səadət arzusu Əli Tudənin təbiət mövzusunda da yazdığı əsərlərin məğzini təşkil edir. Bu əsərlərdə Bakı, Təbriz, Savalan, Xəzər, Araz, Sərab, Ənzəli, Xalxal, Heran, Meşkin, eləcə də “Qatar qaya” (qaya adı), “Yeddi böyük”, “Sərdaba” (bulaq adları), “Pələngli” (yaylaq), “Hacı Əmir” (gədik), “Qırmızı körpü” (körpü) kimi yer adları şeirlərdə coğrafi obyektlər və toponimlər kimi xarakterizə edilsə də eyni adlı şeirlərdə xüsusi vurgulanan hissələrin ümumbəşəri anlamı açıqca duyulur:

*Qətiyyətlə dinir məğrur insanın
İpək təbiəti, yanar nəfəsi...
Zəncirini qırmış dustaq cahanın
Qurtuluş arzusu, həyat həvəsi...*

Bu anlamin isə bir dərki var: xoşbəxt yaşamaq yaradılannın haqqıdır!

Əli Tudənin təbiət mövzusunda yazdığı şeirlər içərisində Xəzər dənizi haqqında olamları ayrıca qeyd etmək lazımdır. Bu şeirləri silsilə şəklində də tədqiq etmək olar. Şairin 2002-ci ildə nəşr edilmiş “Mənim səsim” kitabında Xəzər mövzusunda qələmə alınmış şeirlər “Nəğməli dəniz” başlığı altında ayrıca bir bölmədə toplanmışdır. Müxtəlif illərdə işiq üzü görmüş “Dəniz”, “Xəzərin rəngi”, “Günəş-dəniz”, “Örnək”, “Sahildə düşüncələr”, “Qızıl qumlar üstündə”, “Dəniz lövhələri”, “Dəniz kənarında”, “Xəzərin şöhrəti”, “Xəzərin sahilində”, “Qağayılar”, “Ay Xəzər”, “Xəzərin nəğməsi”,

“Dalğalar” (107;116;120; 128;135;149;168) və başqa şeirlər insanın zərif duyğularının, məsum düşüncələrinin Əli Tudə təfəkküründə inikasıdır. Əlbəttə, bu şeirlərin hamısının özəyini ürəyəyatımlılıq və tanış bir səmimiyyət təşkil edir. Ona görə “tanış” deyirəm ki, bu, elə hamımızın qəlbindən keçən hissələdir; sadəcə, Əli Tudəsayağı kağıza köçürülüb. Şairi bizdən fərqləndirən, onu poetik duyğuların fövqündə saxlayan da elə onun poetik deyim tərzi deyilmi? Yoxsa elə hamımız şair olardıq ki! Biz Xəzəri sevirik, saatlarla onun sahillərində gəzməkdən, mavi sularına, bəzən sakit, bəzən də əsib-coşan dalğalarına, ağappaq qağayılarına tamaşa etməkdən doymuruq. Qəlbimizdə xoş arzular oyanır, rahatlıq tapır, duyğulanırıq. Çoxumuz beləyik. Əli Tudə isə başqa cürdür, o, dəniz suyunda təzadalar müşahidə edir. Görür ki, dənizin “saçı gah ağ olur, gah göy...”, dalğalar “şahə qalxan suların başında ağ tac” kimi midir və bəstəkarı “...simfoniya yaratmağa” çağırır. Dəniz soyudub-ovutduğu kimi yandırıb-yaxa da bilir; görəndə ki, sevdiyin qız

*Özü dənizdə çımə,
Şəkli sənin gözündə.
Sən əlini uzadıb
Tutmaq istəsən onu,
O qaça, ürəyinə
Düşə yolunun sonu...
Ürəyində dincələ
O səni qana-qana.
Sən dəniz kənarında
Qalasan yana-yana... (149, s.200)*

Şair təbiət gözəlliklərini vəsf edərkən doğma yurdumuzun yeraltı və yerüstü sərvətlərindən ürək dolusu danışır, Vətənimizin hər daşını, bitkisini dilləndirir, təbiət abidələrinin dən xüsusi zövq alır. Qüdsiyyəti Savalanın zirvə qarından,

dəyanəti “Qatar qaya”nın abidə vüqarından, şeiriyyəti Neşteri çayının nəğmə dolu rübabından almış şair yağışı da, qarıda Günəş qədər sevir, xəzan yarpaqlarını, solub-saralmış çölləri bahar çiçəkləri kimi əzizləyir, daşları torpaq qədər müqəddəs sanır, çinarı, palıdı elə şipşirin meyvəli ağaclarla tək yaxın bilir. Əlbəttə, bütün bunlar sevindirici olub insanın qəlbini xoş rayihə kimi yayılır, qəlb fərəhəldendirir. Xoş ovqat bəxş edən təbiət abidələrinin fövqündə isə insan dayanır. Qurub-yaradan, daima irəliyə doğru can atan, ömrü boyu axtarışda və yaxşı yaşamaq arzusunda olan bəşər övladı bütün siması ilə şair düşüncəsinin əhatə dairəsindədir. Əli Tudənin ədəbi qəhrəmanı olan həmin insanlar hər an xalqın azadlığı, birliyi uğrunda öz canlarından keçməyə belə hazırlırlar. Onların azad yaşamaq haqqı var və daim bu haqqqa doğru can atırlar. Bu məqsədlə həm də qurub-yaradır, zəhmət çəkməkdən heç vədə usanımlılar. Bütün sadalananlara rəğmən, şairin poetik qəhrəmanları daha ülvi hissələrlə də diqqətçəkəndlər: onlar tərtəmiz duyğuları ilə sevib-sevilir və öz sevgiləri naminə bütün məşəqqətlərə dözürlər. Lap elə Leyli kimi, Məcnunun özü qədər.

Burada qeyd etmək yerinə düşür ki, Əli Tudənin poeziyasında **məhəbbət mövzusu** önemli yer tutur. Şairin ilk kitabından başlamış 2004-cü ildə işıq üzü görmüş “Yarımçıq dastan”a qədər nəşr olunmuş bütün poetik əsərlərində xeyli sayda sevgi şeirlərinə rast gəlirik. Əminliklə demək olar ki, həmin şeirlərdə saf məhəbbət, ülvi eşq, gözəlin vəfsi kimi lirik duyğular öz dolğun poetik həllini tapır. Həmçinin xoş ovqat yaratmaqla yanaşı hər addımda insanı təsirləndirir. “Gülü bir fəsil yox, hər fəsil yaşayan sevgi” (168, s.171) mil-yon illərdir ki, insan duyğularına hakim kəsilərək onu az qala həyatın mənasını dərk etməyə qədər gətirib çıxara bilmiş, ilahi qüdrətli bəşər övladını kamilləşdirmişdir. Sevənin gözündə dünya gözəlləşir, hər tərəf gül-ciçəyə bürünür, həyat

esqi yüksəlir, beləliklə də heç bir çirkinliyə yer qalmır. Dahi Füzulidən qabaq və ondan sonra yaşayıb-yaradanların (bunların içərisində təkcə Füzuli ən yüksək məqama çatmış və ilahi eşqin ən qüdrətli söz ustadı kimi dünya ədəbiyyatına öz adını həkk edib möhürüünü vurmuşdur) əsas ilham mənbəyi – yaradıcılıq obyekti olmuş məhəbbət mövzusu heç zaman bitib-tükənən deyildir. Nə qədər həyat var- məhəbbət də olacaq! Və bu bəşəri mövzuya müraciət, eləcə də maraq heç zaman azal-mayacaqdır. Axı bu hiss və duyğular insanı – istər cavan olsun, istərsə da qoca -addımbaaddım izləyir, sanki onu müşayiət edir. Sevgi və məhəbbət olmasa dünya məhvərindən dönər, xaos yaranar və fizika qanunlarına uyğun olaraq bu xaotik hərə-kətdə heç nəyi tutub saxlamaq mümkün olmaz – dörd bir aləm bir-birinə qarışar, çəşqinliq yaranar. “Həqiqətən bu dünyada əbədi sevgi nəgməsi oxuyan” (42, s.6) şair Əli Tudənin də ilham mənbəyi məhz belə bir ülvi hiss və duyğulardan yaranmışdır. Yoxsa biz onu necə dərindən sevə bilərdik ki?! Vətənə, torpağa, doğma yurda qəlbən bağlılıq insana sevgidən qaynaqlanmır mı? Əli Tudə necə min ilin əbədi və ədəbi mövzusuna özünəməxsus dəst-xəttilə yeni çalar qata bilmışdır. Onun sevgi şeirləri o qədər səmimidir ki, bu səmimiyyətə istər-istəməz inanmağın gəlir: burada lirik qəhrəman - sevən kəs hətta az qala güllərin necə böyüməsinin belə səsini eşidə bilir. Şairin nə-zərində məhəbbət təravət və hərarət, səadət və ülviyyət olduğu kimi həm də qətiyyət və ünsiyyət, eləcə də həqiqət və ədalətdir. Bütün bunlara hekayət və şeiriyyət də qatan şair “məhəbbət ət-ri” yaradır və ulularımızdan gələn eşqi xatırladır:

*Mənim həssas babam ətri məlhəmli
Yaşıl yaylağa da gözəl deyibdir.
Mənim həssas babam gözü şəbnəmli
Sarı yarpağa da gözəl deyibdir.* (168, s.172)

Gözəllik ilahi vergisidir. Şair haqlı olaraq bildirir ki, bəhar gözəl olmasaydı, onun da taleyi bomboz torpağa dönər və bu qədər sevilməzdi. Ona görə gözəllikdən doymaq olmur, əgər belə bir doymuş ürək varsa, demək o heç ürək deyil... Şair hətta real olmayan şirin xəyalı da gözəl deyir. Lakin bütün gözəlliklərin fövqündə əlbəttə ki, qadın gözəlliyi dayanır. Əbəs deyildir ki, məsələn, gözəl şəkillərdən belə səhbət düşəndə göz öünüə ilk olaraq gözəl qadın surəti gəlir. Şairin qələmindən çıxan “Gözəl qadın” (168) şeiri səmimi hisslerdən bəhrələnib:

*Gözəl qadınların nadir üzüñə
Ani baxmaqdan da adam utanır.
Məhrəm görünə də dünya gözünə,
Təlatümə gələn ilham utanır.* (168, s.173)

22 bənddən ibarət olan bu şeirdə qadının zahiri gözəlliyi ilə onun mənəvi dünyasının zəngin çalarları tam vəhdətdə qələmə alınmışdır.

Şair bu tipli şeirlərdə ailənin möhkəm təməllər üzərində qurulmasına böyük önem verir. O, təzə ailə həyatı quranlara öyünd-nəsihətini bildirir, onlara tələsik qərar çıxarmamağı tövsiyə edir:

*Məhəbbət bir tufan deyil,
Arasından tez keçəsən.
O elə bir dondur, gərək
Yüz ölçəsən, bir biçəsən.* (168, s.172)

Və yaxud:

*Gənc dostum! Sevgini sən asan sanma,
Cəsarəti öyrən göy sarmaşıqdan.
Əgər sevirsənsə, sevgini danma,
Hiss ürəkdən keçər, söz danışıqdan.* (147, s.184)

“Sevgi”, “Sevgi, gözəllik, dəyər”, “Leyli-Məcnun sevgisi”, “Sən də”, “Ala gözlər”, “Bir cüt gəyərçin”, “Əbədi sevgi”, “Sevgilim”, “Bir gözələ”, “Sənin xətrinə”, “Sənsən, sən”, “O qız burda qalardı” (116;120;129; 149;168) və başqa bu kimi onlarla şeirin hər birisi səmimi hisslər üzərində köklənib saf insani duyğular aşılıyır. Şeirlərindəki lirik “mən”in hiss və duyğuları həddindən artıq səmimi və ürəyəyatılmışdır. Məhəbbət şeirlərində təmiz sevgidən, onun yaratdığı ülvi hissələrdən söhbət açılır:

*Dağ itər, günəşin çənə verəndə,
Çay susar, nəgməni ünə verəndə.
Bütün həyatını sənə verəndə
Sən məni duydun ki, mən səni duymam?*

Və sairə.

“Leyli-Məcnun sevgisi” (168) haqqında isə xüsusi danişmağa dəyər. Şair şeirin əvvəlində Leyli ilə Məcnunun dillərdə dastan olmuş sevgisindən özünəxas tərzdə danişir, bu iki gəncin əhd-peymanı, ilqarı, sədaqəti bütün mənəvi keyfiyyətlərdən üstün tutduqlarını poetik dillə səciyyələndirir. Xatırlanır ki, sədaqətli gözəllər biri ilə əhd-peyman bağlayarlarsa, dünyasında başqa birisinə könül verməzlər – hətta atasının da sözündən çıxmış olsa, lap səhralara da düşmüş olsa belə... Şair misal çəkir və 1990-ci ilin 20 yanvar gecəsində şəhid olmuş İlhamdan, onun bu ayrılığa tab gətirməyərək özünə qəsd etmiş həyat yoldaşı Fərizədən danişir. Müasir Azərbaycan dövrünün bu tarixi gerçəkliyi bütün azərbaycanlı gənclər üçün bir örnəyə dönərək İlham və Fərizə adlı əbədi məhəbbət dastanına çevrilib. Əli Tündə haqlı olaraq vurğulayır ki, onların hekayəti vəfəlilik etibarılə həqiqətdə bir çox sevgiləri kölgədə qoydu:

*İlham ilə Fərizə
Keçib min vurğunu da.*

*Vəfada unutdurdu
Leyliylə Məcnunu da.*

Azərbaycanın müstəqilliyi və ərazisinin bütövlüyü uğrunda canını fəda etmiş İlhamdan sonra daha yaşaya bilməyəcəyinə əmin olan Fərizə

*Bir yerdə yaşamadıq,
Bir yerdə ölük barı.*

- deyə intihar edərək gözlərini əbədi yumsa da

*Əhsən bu ülfətə də,
Mehrə də, sevdaya da... (168, s.183)*

Təkcə Azərbaycan xalqının deyil, bütün azadlıqsevər bəşəriyyət üçün müqəddəs məbədgah olan Şəhidlər xiyabannında bu gün mərd mübarizlər uyuyur. Ağısını dəniz oxuyan xiyabanda İlhamla Fərizənin məzarları yanaşdır. Bu gün həmin müqəddəs məkan milyonların and yerinə dönmüşdür. Hər yeni ailə quran gəncin bu məzarların başında dayanaraq əhd-peyman bağlayıb and içmələri artıq ənənə şəklini almış, günümüzün reallığına çevrilmişdir.

Yaradıcılığında ara-sıra nakam məhəbbət notlarına da rast gəlinən şair deyir ki, əgər sevgililər bir-birinə qovuşmasalar, yaranan hicran heç vaxt unudulmaz, bu ayrılıq elə beləcə “bir görüş həsrətilə yaşa dolar”. “İlk məhəbbətim”, “Ayrılıq”, “Məni yıxan olmamış”, “Hər səhər”, “Şirin yuxu”, “Sənsiz”, “Aldanmış məhəbbət”, “Günah” (116; 129; 135; 149; 167; 168) və s. məhz bu qəbildən olan şeir nümunələridir ki, burada hicran, kədər və ayrılıq motivləri üstünlük təşkil edir, iki gəncin bir-birinə qarşı sevgi hissələrindən danişılır.

Ümumilikdə götürüldükdə, görkəmli şair Əli Tudənin məhəbbət lirikası özünəməxsus cəhətləri ilə fərqli xüsusiyyətlərə malikdir. Onun sevgi şeirləri yordan çox Vətəni xatırladır desək, yəqin ki yanılmarıq. Dönməz və döyüşkən təbiətli şairin sevgi şeirlərinin də lirik “mən”i məhz mübarizliyi və yolundan dönəməzliyi ilə diqqət çəkir. Burada millimənəvi dəyərlər, klassik Şərqi özünəməxsusluğunu da özünü qabarıq şəkildə biruzə verir.

Əli Tudənin çoxşaxəli yaradıcılığında **uşaq şeirlərinin** də xüsusi yeri vardır. Şairin bir sıra kitablarında uşaq mövzusunda olan şeirlər ayrıca bölmələrdə verilmişdir. Onun “Dostluq”, “Qüdsi məbədlər”, “Qayğı”, “Məstan”, “Sən gələndə, sən gedəndə”, “Gülzar”, “Nəvələr arasında” (149; 168) və onlarca digər şeirləri məhz azyaşlı uşaqlar üçün yazılmışdır. “Xətt” şeirində düzlik və mərdlikdən, “Qayğı” şeirində böyükərə hörmət və ehtiramdan, “Məstan”da heyvanlara qayğıdan, “Gülzar” əsərində nəvə-nənə məhəbbətin-dən danışılır. Uşaqlar üçün yazılmış şeirlərin hamısında bacalara doğma yurda bağlılıq, bu yurdun hər qarışını göz bəbəyitək qorumaq kimi nəcib insanı keyfiyyətlər aşilanır, onların əsl vətənpərvərlik ruhunda böyüməsi hissəri təlqin edilir. Mərdlik, mübarizlik və düzlik - bütün bu müsbət keyfiyyətlər Əli Tuda yaradıcılığında uşaq şeirlərinin əsas məğzini-mayasını təşkil edir.

* * *

Əli Tudənin təkcə şair və yazıçılara deyil, tarixi şəxsiyyətlərə və bir çox sənət adamlarına həsr etdiyi şeir və hekayələr, xatirə-memuarlar bütün kitablarında yer almışdır ki, bu da xüsusi kəmiyyətə malikdir. Onun müxtəlif illərdə dahi

Nizami, Füzuli, həmçinin M.F.Axundov, C.Məmmədqulu-zadə, eləcə də S.Vurğun, M.Hüseyn, N.Həsənzadə, fars şairləri Ömrə Xəyyam, Hafız, Sədi, Xosrov Ruzbeh, rus şairləri A.S.Puşkin, M.Y.Lermontov və başqalarına həsr etdiyi şeirlər özünəməxsus dəst-xəttilə seçilir. Bu əsərlərdə görkəmli şəxsiyyətlərin bədii portretləri çəkilir, yaradıcılıqları barədə müəyyən fikir söylənilir. “Görüş həsrəti” şeiri Məmmədhüseyin Şəhriyara, “Sənin nəğmən” Üzeyir Hacıbəyova, “Əjdər oğlu” Mirzə İbrahimova, “Aşıq” şeiri Aşıq Hüseyn Cavana, “Bilirəm, bu yolda mən tək deyiləm” Süleyman Rüstəmə, “Təəssüf” Mirzə Əli Möcüzə, “Bəstəkar şair” Mikayıł Müşfiqə, “Od-su” şeiri isə Səhəndə ünvanlanmışdır.

“Nəğməkar alovun heykəli” şeiri (129, s.103-105) ölməz Füzuliyə ithaf olunub. 26 bənddən ibarət olan şeirdə dahi şair sarbana, ardındakı karvan isə söz qatarına bənzədir və göstərilir ki, fəraq deyiləndə gözlərimiz önündə Füzuli canlanır. Füzuli məhəbbət və dərd şairi olduğu kimi həm də “əzablı Azərbaycanın hər müşkülə dözən mərd şairiydi.” Hər qəzəlindən gözəllik boyunan, hər gözəldə sədaqət arayan, dərdləri bayraq edib başının üstündən asan, vətəndən qurbətə düşənlərin dərdini nisgillə yazan dahi şair “sözün tanrısi” adlandırılır:

*Mən sözün tanrısi Füzuli kimi,
Qəzəl yazmasam da dizimin üstdə,
Billur çılcırağın övzülü kimi,
Ağ şam yandırmışam mizimin üstə.*

Mizin üstündə yanıb-əriyən şamlar isə sanki şairin yoxluğuna görə göz yaşı axıdır:

*Göz yaşı axıdib gilə-gilə şam,
Sanki Füzuliyə ağlayır indi.
Dahi itkisini bilə-bilə şam,
Sinəmi təzədən dağlayır indi. (129, s.105)*

Böyük ədib Cəlil Məmmədquluzadəyə həsr edilən şeiri isə “Ölməzlik” (129, s.106-107) adlanır. Şair vurğulayır ki, ustadı təbiət deyil, tələbkar zamanın özü; yazdıqlarını isə qələmindən çox doğma millətinin sözü yaratmışdır. Vətənin ağrı-acılarını, dərd-sərini sadə dildə, dərin psixoloji sarsıntılarla qələmə almış böyük demokrat ədib bizə miras qoyub getdiyi əsərləri ilə ölməzlik qazanmışdır. Bu əsərlər vasitəsilə o, sanki tər güllərlə dolu bir bağ salmış, cəhaləti qamçılamış, bütün Şərqi öz əllərilə silkələmişdir. Şair qeyd edir ki, Mirzə Cəlil yaratdığı tipləri vasitəsilə avam dövrana ac-acı gülmüş, onun hər bir əsəri kütlələr içərisində top kimi gurlamışdır. Əsərləri “qəm dolu gülüş” doğuran, “diriləri dirildən”, “doğma millətinin sözü” kimi səciyyələndirilən şeirdə ustاد əbədiyaşar və sönməz atəşə bənzədir:

*Neyinsə uğrunda yanır çiraq da,
Sonra sönüür... Sənsə yandın Günəş tək.
Yangı dolu səsin ana torpaqda,
Hələ də yaşayır sonsuz atəş tək.* (129, s.107)

20 bənddən ibarət olan “Əjdər oğlu” şeiri (127, s.220-223) xalq yazıçısı Mirzə İbrahimova ithaf edilmişdir. Bu şeiri Cənubda - Əmir bazarında baş vermiş bir hadisədən – yerli əhalini “Tanıdım, öziydür, Əjdər oğludur!” – deyə görkəmlı yazıçı ilə görüşündən qaynaqlanır. Ə.Tudə “İlk addımlar” şeirini (127, s.240-248) isə S.Tahirin “Ay işığında” adlı ilk kitabının çapdan çıxması müناسibətilə yazmışdır. Həcmində görə kiçik poema təsiri bağışlayan bu şeirdə Söhrab Tahirin yaradıcılığına nəzər salınır, şeirləri ədəbi təhlilə cəlb edilir, gənc şairin ilk addımları dərin mənalı poetik çalarlarla strixlənərək mənalandırılır.

Ə.Tudənin qələmə aldığı şeirlərdən “Xanın səsi” Xan Şuşinskiyə, “Dirijor” mayestro Niyaziyə, “Yoxsa...” Rübəbə

Muradovaya, “Qulaq asa-asası” N.Həsənzadəyə, “Çəki” İbrahim Göycayılya (129, s.107-115) həsr olunmuşdur.

Şairin “Mühacir qeyrəti” (146) kitabının “İthaf” bölməsində 16 əsərinə yer verilmişdir. Cənubi Azərbaycan milli-azadlıq hərəkatının başçısına - “zülümlə əyişənləri, Azadlıq yolunda döyüşənləri, Həyatı uğurla dəyişənləri” döyüş meydalarına səsləyən Pişəvəriyə həsr edilmiş şeir “Sərdar” (146, s.139) adlanır. Burada əsərin qəhrəmanı bahadır cürətli mahir komandan kimi səciyyələndirilir. “İki qardaş vardı...” şeirində isə şahın hökmüylə Təbrizdə dar ağacından asılmış, Milli hökumətin baş prokuroru Firudin İbrahim və onun qardaşı, İran hakim dairələri tərəfindən Tehran zindanlarında edam edilmiş Ənuşirəvan İbrahimidən bəhs edilir. Şeirdə cəsur qardaşların Vətənin azadlığı uğrunda mübarizəsi, qəhrəmanlığı, ölməz həyat yolu şəhidlik zirvəsi kimi təqdim olunur. Şair vurğulayır ki, xalq Vətən uğrunda şəhid olan insanları heç zaman unutmayacaq, nə vaxtsa:

*Qardaşlar Vətənin güл qucağında
Qranit heykələ çevriləcəkdir.*

Və:

*Ölməz qardaşların qoşa yolu da
Himnə düşəcəkdir iki sətir tək!* (146, s.140-141)

“Oxtay” şeirində (146, s.142) “gah qığılçım saçan qələmdən, gah da qurşun ələyən yaraqdan” yapışan, “hər odlu-əlovlu varaqdan qürurla keçən mərd vətəndaş” şair Əlirza Oxtaydan danışılır. Ə.Tudə dünyadan vaxtsız köçmüş Ə.Oxtay kimi nakam şairin sabah “nəğmə deyən yaşıl çinar tək” yatdığı torpaqdan qalxacağını poetik çalarlarla təqdim edir.

Xorasan inqilabının başçısı Məmmədtəqixan Püsyana ithaf olunan şeir “Kolnel” adlanır. Ə.Tudənin qardaş qədər

sevdiyi əmisi oğlu Əşrəfə, digər əmisi oğlu Qılınca həsr etdiyi eyniadlı şeirlər, əminəvəsi Hacı Əliyə (“Doğruçu inam”), Savalan dağının ətəyində yerləşən Çanaxbulaq kəndindən ona su gətirmiş əmisi nəvəsi Adiləyə (“Çanaxbulaq suyu”), eləcə də bir sırə digər doğmalarının xatirəsinə həsr etdiyi şeirlər həsrət dolu həzin duyğular üzərində köklənib.

Moskvada rus dilində nəşr edilən kitabları Ə.Tudənin bəşəri hissərinin, azadlıq duyğularının daha geniş coğrafi məkanda yayılmasına zəmin yaratmışdır. “Moskovski pisatel” nəşriyyatında işıq üzü görmüş əsərləri sayəsində keçmiş Sovet İttifaqının rusdilli oxucuları görkəmli şairin yaradıcılığı ilə yaxından tanış olmuşlar.

Əli Tudə öz bədii yaradıcılığında rus ədəbiyyatına böyük önem vermişdir. O, bu ədəbiyyatın klassiklərini səmi-miyyətlə xatırlayaraq onların yaradıcılığına dəfələrlə müraciət etmiş, ithaf tərzində bir sırə sənət əsərləri yaratmışdır. A.S.Puşkinə həsr etdiyi şeirində Ə.Tudə deyir:

*Puşkin! Rus şeirinin ölməz dühası,
Düşmənin kəsilmiş zəngin saraylar.
Səni izlədikcə carlar dünyası,
Qəlbini çeynəmiş ahlar, haraylar.*

*Öz şirin dilində, xoş ləhcəsində
Hörmətlə oxuyur hər millət səni.
Xalqın duyğusunda, düşüncəsində
Əbədi yaşadar bu sənət səni... (121, s.92)*

15 bənddən ibarət olan “Puşkin” şeiri müəllifin rus poeziyasına məhəbbətindən yoğrulmuşdur.

M.Y.Lermontova həsr edilən “Şeirin səmasında” (151, s.125) əsərində Ə.Tudə böyük rus şairini “Şeirin səmasında bir ülkər” adlandırmış, görkəmli söz ustası haqqında səmi-miyyətlə yazmışdır:

*Şeirin səmasında o bir ülkərdi,
Tez çıxdı, tez yandı, tez batdı getdi.
Əfsus ki, üzünü azca göstərdi,
Fəqət bir dünyani parlatdı getdi.*

*Başında xəyalı dağılarda da
İsti sinələrdə bir yuva qurdı.
Qafqaz torpağına yixılarda da
Məğrur zirvələrlə yanaşı durdu.*

Şairin “Rus xalqı” (126, s.13), “Rus meşəsi” (146, s.15) və digər şeirləri də qonşu xalqa, bu ölkənin təbiətinə məhəbbətə yazılmışdır. O, Rusiya haqqında şeirlərini qruplaşdıraraq “Buludlar” (120) kitabında “Moskva şeirləri” (120, s. 4-17) adı altında vermişdir. “Qar”, “Rus qışı”, “Rus dili”, “Moskvanın səhəri”, “Puşkinin heykəli” və digər poeziya nümunələri şairin səmimi duyğuları üzərində köklənib.

Əli Tudə ata-anası, qohum-əqrəbəsi, digər doğmaları haqqında da bir sırə əsərlərin müəllifidir. O, “Bütöv kam” şeirini atasının, “Ana”, “Dönə-dönsə” (146, s.151-159) şeirlərini isə anasının xatirəsinə qələmə almışdır. Körpə yaşlarında anasını itirmiş, qəlb siziltisi ilə “mən bilməmişəm ana nə təhər olar” (146, s.156) deyən şair, bəlkə də haqlı olaraq belə bir qənaətini bildirir: birlək, əmin-amalıq, xoşbəxtlik, xoş gün-güzəran məhz ana ilə bağlıdır:

*Vəhdət sorağına düşməsin heç kəs,
Ananın bayraqı altındadır o.
Cənnət sorağına düşməsin heç kəs,
Ananın ayağı altındadır o. (146, s.155)*

Həyatdan vaxtsız köcmüş atasının isə bir külək əsimi qədər qısa ömür sürdüyüünü vurgulayan şair yazar:

*Arzu yaman uzunsa,
Ömür yaman gödəkdir.*

*Göz yumub-açanadək
Uçub gedən küləkdir.* (146, s.152)

“Ən uzun yol” və “Mənim Şəfiqəm” şeirləri həyat yoldaşı Şəfiqə xanıma, “Gəl bir qucaqlaşaq” - Savalanın şəklini çəkib gətirmiş dayısı nəvəsinə, “Qadir göz muncuğú” - nəvəsi Eminə, “Sənsən” - oğlu Natiqə (129, s.119-125), “Əşrəf” - əmisi oğlu Əşrəfə, “Qılinc” - əmisi oğlu Qılınca, “Doğruçu inam” - əmisi nəvəsi Hacı Əliyə, “Çanaxbulaq suyu” - əmisi nəvəsi Adiləyə (146) ünvanlanmışdır. “Çanaxbulaq suyu” şeirində şair qırx altı ilik bir ayrılıqdan sonra doğma kəndlərinin suyundan içdiyi üçün qohumuna necə minnətdar olduğunu kövrək və səmimi hissələrlə çatdırır və bundan böyük savab olmadığını dilə gətirir. Çünkü o, bu illər ərzində Savalanın “nadir” suyunu yalnız yuxularında “içmişdi”!

Nəşr əsərlərində də səmimi duyğular aydın nəzərə çarpır. Dahi sərkərdə, böyük inqilab fədaisi S.C.Pişəvəriyə həsr edilmiş “Zindanda ağarmış saçlar” (əsər haqqında yuxarıda ətraflı bəhs olunub – A.Ş.), mahir ifaçı Bülbülə ithaf olunmuş “Hər bağın öz bülbülü” hekayələrini misal göstərmək olar. Qələmindən çıxan onlarca bu kimi əsərlərdə Ə.Tudə maraqlı priyomlardan istifadə edir. Bəzən vəsf etdiyi qəhrəmanlarının həyatının, yaradıcılığının müəyyən məqamları, yaxud müəyyən detallar və yaxud da keçirdiyi hissələr əsas götürülərək mənalandırılır, poetik lövhələr, yaddaqlan səhnələr yaradılır. Lakin bir məqamı da qeyd etmək yerinə düşür ki, bəzi hallarda “belə nümunələrdə təsvir və tərənnümü bir-birindən ayırmak çətindir: konkret predmetin və məkanın poetik vəsfini bəzən ümumiləşərək ciddi məna alır.” (179, s.3)

Ümumilikdə götürüldükdə, Əli Tudənin ithaf əsərlərini qəhrəmanlarının şəxsiyyət tipinə görə üç qismə bölmək olar: 1) doğmalarına (nənə, ata, ana, həyat yoldaşı, övladları); 2)

həyatda rast gəldiyi, tanıldığı, gördüyü, temasda olduğu adamlara və 3) klassiklərə, tarixi şəxsiyyətlərə həsr etdiyi əsərlər. Bu üç qismi onun istər poetik, istərsə də nəşr əsərlərinə də şəmil etmək mümkündür.

2.2. Poemaları

Əli Tudənin poemaları haqqında xüsusi bəhs etmək lazımdır. Məhsuldar şair bu janrda yazdığı 50-dən çox əsərin müəllifidir ki, zamanla hesablaşsaq, onun bədii yaradıcılıqla məşğul olduğu hər ilə təqribən bir poema düşür. Onlardan ikisi - “Məhbusların son sözü” (1952) və “Arazın o tayında” (1954) poemaları ayrıca kitablar şəklində nəşr edilmişdir. Professor Şəmil Salmanov Əli Tudə poemalarının qiymətini doğru-düzgün olaraq belə verir: “Mən onu da qeyd etməliyəm ki, Əli Tudə poeziyası yalnız lirik poeziya deyildir. Hərçənd ki, lirika poeziyasının daxili, mənəvi əsasıdır. Bununla yanaşı Ə.Tudə poemaların da müəllifidir və poemaları da Cənub mövzusu ilə üzvi surətdə bağlıdır. Öz əsas ruhu, öz əsas qayəsi etibarilə bu poeziya həm lirik forması ilə, həm də öz epik vüsəti ilə birdir, vahiddir, bütöv bir poetik aləmdir.” (103, s. 5) Əli Tudənin 1996-cı ildə çapdan çıxmış “Təbriz yolu” kitabında yer almış “Şair həyatının nəğmələri” (157, s.95-130) və “Görüş ömrü” (157, s.131-152) poemaları bu baxımdan böyük maraq doğurur. Həmin əsərlərdə Cənub mövzusu başlıca istiqamət kimi götürülsə də hər iki əsər şair həyatının fəlsəfi inikasına çevirilir. Burada Vətənin azadlığı, xəlqilik və vətənpərvərlik duyğuları önə çəkilir. Poemalar həmçinin müasirlik baxımından da böyük əhəmiyyətə malikdir.

Ədəbiyyatın əsas təsvir obyekti olan İnsan “Nağıllaşan məhrəmlər” (146, s.198-254) poemasında ön planda götürülür. Burada insanın daxili aləmi açılır, doğma yurdun tarix

və coğrafiyası xatırlanır. Mixail Şoloxov “Sakit Don” əsərində Don çayını bütün dünyaya tanıdıığı kimi Ə.Tudə də Savalan dağını, Çanaxbulaq kəndini, Neşteri çayını dünyaya tanıtmak missiyasını daşıyır. Burada tarixi və coğrafi obyektlər, həmçinin Şahbeyim, Ülkər, Pərvanə, Qulu, Qurban, Halə kimi insanlara qədər məhrəm olsalar da şairin gözündə bir o qədər nağıllasıblar. Ülvi məhəbbət duyğularının yer aldığı əsərdə müxtəlif dialoqlar zamanı dəyərli fəlsəfi fikirlərə daha çox yer verilir. Əli Tudə atası Qulunun timsalında bütün çətinliklərə sinə gərən fədakar, zəhmətkeş, ailəcanlı bir insan tipi formalasdırılmışdır. Əsər şairin uşaqlıq və gənclik illərindəki bir qisim xatirələrinin nəzmə çəkilmiş variantıdır. Valideyn nisgili, yurd həsrəti, ana məhəbbəti, doğma ocağa bağlılıq kimi ülvi hissələr önə çəkilmiş poemada şairin anası ilə xəyalı söhbətləri fərdilikdən çıxaraq daha çox ümumbəşəri anlam mənası kəsb edir.

“Mühacir qeyrəti” (146, s. 255-330) poemasında Qərib, Zülfüqar, Aliqulu, Ağahüseyin, Əminə timsalında mühacir düşüncələri qələmə alınır, vurğulanır ki, ayrılığın insan təlynə gətirdiyi ağırlıq müqabilində Vətəni daha çox qəriblikdə sevməyə başlayırsan. Əsərdə bir-birindən ayrı düşmüş insanların mənəvi aləmi açılır. Doğma təbiət abidələri - dağlar, qayalar, çəmənliklər, bulaqlar, biçənəklər kədərli notlarla xatırlanır. Qərib nənənin arzuları, o cümlədən ağbirçək nəsihəti, Novruz bayramının təm-tərağı, qəriblərin təsadüfi görüşü, sevgi hissələri və s. doğma yurd-yuvalarından didərgin düşmüş insanların qeyrətliliyi misalında, şairin xatirələri işığında öz poetik ifadəsini tapmışdır.

Ulu Savalan dağının “məğrur” və “qəhrəman” kimi seyyələndirildiyi, Çanaxbulaq kəndinin vəsfİ ilə başlayan “Qız qayğısı” (149, s.297-412) poemasında Vətən həsrəti başlıca yer tutur. Gülqönçə adlı məsum, tərbiyəli, ülfətli

qonşu qızının timsalında ilk görüş, sevgi notları, elcə də böyük Vətənin bir parçası olan kəndin təbii gözəlliklərini səmimi hissələrlə nəzmə çəkən şair sanki məhəbbət dastanı yaratmışdır. Sevginin insan qəlbində yaratdığı duyğular, saf məhəbbət notları fəlsəfi duyğularla qələmə alınır. Milli Hökumət tərəfindən Təbrizə dəvət ediləndən sonra müəllifin başına gələn əhvalatlar, Əlinin Çanaxbulaq kəndinə, qonşu qızı Gülqönçənin isə Bakıya ünvanlaşdırılan xəyalı məktublaşması sevgi qədər eyni ahənglə inqilabın da doğurduğu sevinci oxucularla bölüşür. Şairin sevdiyi qızı yuxuda mələk donunda sərhədlər üstündən süzüb gəldiyini görməsi isə bizə minilliklərdən adlayıb keçən xalq əfsanələrini xatırladır. Poemada Vətən həsrəti ilə sevdiyi qızın həsrəti ayrılıq motivləri əsasında bərabər səviyyədə verilir.

“Hökmdar qızın sevgisi” (129, s.201-215) poeması şairin bir filmə baxdıqdan sonra düşündükləri əsasında yazılmışdır. Şah taxtın açılmış hökmdar qızın vəsfİ ilə başlanır, onun taleyində danışılır. Əsərdə əsasən eşq-məhəbbət və taxt-səltənət qarşı-qarşıya qoyularaq fəlsəfi duyğularla davam edir.

“Sevgi naxışları” (129, s.216-270) poeması “Birinci naxış”dan başlayaraq 10 naxış üzərində qurulub. Birinci hissədə “Yetim segah”ın musiqisi altında şair düşüncələri yer alır, həsrətli sevgi yada salınır. Toxuculuq sexində parça toxuyan qənirsiz gözəl Naxış adlı qızın xatirəsinə yazılan poema kövrək və səmimi hissələrlə doludur. Burada gözəl qızın daxili aləmi açılaraq inam, etibar, sədaqət və Vətənə məhəbbət duyğuları ön plana çəkilir. Milli Hökumətin qələbəsinin nə qədər şirinlik gətirsə də sonradan güllələrlə susdurulması acı-acı xatırlanır. Naxış qızın ayrılığı isə həmişəlik şairin yaddaşında qalır:

*Bəzən ümidlə dolu
Yollara yağan sevgi,*

*Ümidi təəssüflə
Yollardan yığan sevgi
Əbədilik yaşayar
Hicranın öz içində.*

“De hardasan” – (129,s. 270-322) poemasının birinci hissəsində Kəklik adlı lirik qəhrəmanın Heydərə (Əli Tudənin uşaqlıq adı -A.Ş.) dedikləri əsasında qələmə alınır və Təbriz, filarmoniya təəssüratları barədə danışılır. Kəkliyin filarmoniyaya gəlişi, oxumaq arzusu, işə qəbul olunması və arzuları qələmə alınır. “Mənim dediklərimdən” adlı ikinci hissədə isə 22 yaşılı şairin gənc xanəndə qız Kəkliyə ünvanlanan fikir və arzuları yer alır. Bu iki gənc – şair və xanəndə arasında baş verən xəyalı dialoqda Təbriz filarmoniyası, onun səhnəsi üçün darixan iki azərbaycanlı gəncin daxili dünyası açılır. Əsərdə qoyulan bədii sual da keçmiş günlərə ünvanlanır və sabaha inam hissi aşılıyor.

Şairin qələmə aldığı “Məhbusların son sözü” (yenidən işlənmiş variantı “Yarımçıq dastan” (2004) kitabında da verilmişdir) (168, s.234-254) adlı ilk poemasında Cənubdakı inqilabi hərəkatın qanla boğulmasından və edam hökmü verilmiş on üç inqilabçı məhbusun mübarizliyindən, öz məsləkindən dönməzliyindən danışılır. Əsər proloqdan başlayaraq “Təbrizin süqutu”, “Daşlı meydanda”, “Qərib axşam” və “Sərhəngin aqibəti” bölmələri ilə davam etdirilir, epiloqla sona çatır. Proloqda bildirilir ki, bu dünyada insanlar azad doğulmuşdur və hamının azad yaşamaq hüququ vardır. Lakin bəşər övladı bu haqqqa çatmaq üçün əsrlərlə mübarizə aparmış, bununla da müxtəlif dövrlərdə qiyam və üsyənlər baş qaldırmışdır ki, bu da qırğın və fəlakətlərə yol açmışdır. Tarixin quldarlıq dövründən başlanan haqq-ədalət uğrunda savaş bu gün də davam edir. Həqiqət yalanla, şəfqət zülmə

əvəzlənib pərdələndikcə insanlar yenə cəbhələrdə üz-üzə durur; fəqət nə döyüş dayanır, nə də ki, mübarizə bitib-tükənir.

Bələ döyüşlərdən biri də XX əsrin 40-ci illərində İranda başlamışdı ki, son nəticədə azərbaycanlılar özlərinin çoxdan arzusunda olduqları milli hökumətini qurmağa müvəffəq olmuşdular. Azərbaycan xalqının getdikcə güclənən milli azadlıq hərəkatından qorxuya düşən Tehran hökuməti azərbaycanlılara qarşı təqib və təxribata başlasa da, bu, xalqın mübarizə əzmini qıra bilmədi. Beləliklə, 1945-ci il sentyabrın 3-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Demokratik Firqəsi, həmin il dekabrın 12-də isə Milli hökumət yaradıldı. Partiya və yeni yaradılan hökumət əsrlər boyu xarabazara döndərilmiş Azərbaycanı abadlaşdırmaq, xarici və daxili ticarəti genişləndirmək və xalqın həyatını yaxşılaşdırmağı qarşısına məqsəd qoymuşdu. Məlum olduğu kimi, düşmənlər yeni hökumətə qol-qanad açmağa aman vermədilər. Cəmi bircə il fəaliyyət göstərmiş Milli hökumət 1946-cı ilin sonunda düşmən qüvvələrin amansız müdaxiləsi nəticəsində darmadağın edildi. 12 dekabr 1946-cı ildə şahənşah qoşunu Təbrizi növbəti dəfə süquta uğratdı. Sərdari-milli Səttarxanın, Salari-milli Bağırxanın yurdunu talan edildi, xalqın min illik tarixini əks etdirən qalalar uçuruldu, Azərbaycan kitablarından tonqallar qalandı. Beləliklə, cənublu soydaşlarımızın haqq-ədalət savaşı qanla boğuldı. Fəal inqilabçılar müxtəlif təqib və işgəncələrə məruz qalaraq həbsxana və sürgünlərə göndərildi, ən dəhşətli isə bu idi ki, bir çoxu insanların gözləri qarşısında dar ağacından asıldı.

Əli Tudə göstərilən poemada məhz həmin məqamı – ürəklərində vətən eşqi bəsləyən, dillərində “azadlıq” nidası səsləndirən günahsız insanların edam səhnəsini təsvir edir. Təbrizin Daşlı meydانında məhbusların sayı qədər – 13 dar ağacı qurulmuşdur. Bütün şəhər əhalisi - əmələ, çılingər,

faytonçu, dabbaq... bu meydana yiğilmiştir. Sərbazlar (farsca, əsgərlər – A.Ş.) cərgə ilə düzülüb. Bir sərhəng (farsca, polkovnik hərbi rütbəsi, burada: başçı mənasında – A.Ş.) iki əcnəbinin müşayiət edərək onlarla söhbətləşir. Əcnəbilər İranı, Livanı, Əfqanistani, Misiri, Türkiyəni, Ərəbistanı... dost kimi azad gəzib-dolaşırlar. Harada məskən salırlarsa orada acgöz prezidenti, əmiri, şahı pulla satın almağa müvəffəq olurlar. (XX əsrədə dünyanın aparıcı dövlətləri məhz belə bir üsula əl atmışdır; Şərq ölkələrində dövlət başçılarını ələ alaraq istədikləri siyaseti yeridə bilirdilər. Lakin siyasetlərinin səhv olduğunu sonradan–XXI əsrədə anladılar. Bu gün qabaqcıl kapitalist ölkələri azadlığa meyilli xalqların demokratik düşüncələrinə hörmətlə yanaşır, dünya ölkələrinin demokratik dövlət quruculuğunu alqışlayaraq müəyyən yardımıldardan da çəkinmirlər.) Onlar Milli hökumətin süqutunu dəstəkləməyə, 13 qəhrəmanın edam olunmasına tamaşa etməyə gəliblər. O qəhrəmanların ki, soraqları bütün İrana yayılıb:

*İndi məhbus olan on üç qəhrəman
Yanar üzəyində qaynar həyəcan
Vətəni dolaşmış bir soraq kimi,
Qürurla yeriyən bir bayraq kimi
Başının üstünə qaldırıb haqqı,
Nahaqla döyüşə çağırıb xalqı,
Cəsarət çı�mış Azərbaycana,
Səadət diləmiş Azərbaycana.* (168, s.229)

Həmin məhbuslar Milli hökumətin Milli ordusunu yaratmaq üçün əllərindən gələni etmişdir. Onlar yaxşı başa düşürdülər ki, ordu quruculuğu hər şeydən vacibdir. Vətənin istiqlaliyyətini qoruyub-saxlamaq üçün güclü orduya malik olmaq lazımdır. Yoxsa daxili və xarici düşmənlərə qarşı durus gətirmək mümkün olmayıcaq. Vətənin cəsur, döyüşkən

oğulları ələ bu məqsədlə də hərbi məktəbi bitirmişdilər. Sərhəd boyunca keşikdə dayanan mübariz dostlar gecə-gündüz şahın qoşununun həmlələrini dəf etməyə müvəffəq olmuşdular. Lakin son döyüslərdə güclü ordunun müqavimətini qıra bilməmişdilər. Hələ döyüslərə atılmazdan qabaq ığid qəhrəmanlar yaxşı bilirdilər ki, düşmənlə qeyri-bərabər nisbətlə döyüşün sonu ölüm olsa da, bu, şərəfli ölüm olacaq; onlar Vətən yolunda şəhid olaraq əbədi ölməzliyə qovuşacaqlar:

*On üç qəhrəmanın ən son sözleri
Nə ah, nə sizilti, nə də heyhatdır,
Bilirlər mərd ölüm sonsuz hayatıdır.*

Poemada göstərilir ki, düşmən azərbaycanlılara qarşı açıqlıdır, onu istənilən anda ilan kimi çalmağa amadədir. Ona görə imkan düşən kimi torpaqlarımızı talan edir, törədilən qırğınlara, çarəsiz həmvətənlərimizin ah-ufuna, doğma ocaqlarının od-alova qalanmasına hətta sevinir də. Azərbaycanlılardan beləcə intiqam alırlar. Lakin unudurlar ki, Azərbaycanın hökmü yaman olur:

*Qırğımı, talanı, yanğımı, ahi
Tehran seyr eləyib hər sahər-axşam
Mənim Vətənimdən alır intiqam.
Qoy alsın, ağadır hələ o alçaq,
Həmişə yadında saxlasın ancaq,
Onun tapdadiğı Azərbaycandır,
Azərbaycan hökmü daha yamandır.*

Budur, məhbusları ölüm ayağına - dar ağaçına sarı gətiirlər. Vüqara, əyilməzliyə, mətinliyə bir bax! Ölümün belə gözlərinin içində dik baxan qəhrəmanlar məğrur addımlarla

sanki hansısa qələbənin, zəfərin üstünə gedirlər. Onların bu möhtəşəmliyi və qüruru düşmənləri vahiməyə salmışdır. Bəlli, bu mətanətdir onları zaman-zaman qorxuya salan. Əsrlər boyu yadelli düşmənlərimiz azərbaycanlıların məhz bu iradəsindən qorxub-çəkinmişlər. Şair Əli Tədə xalqımızın məhz elə bu kimi mənəvi keyfiyyətlərini uca tutaraq vətənpərvər hərbiçilərimizi vəsf etmişdir.

*Odur! On üç məhbus nəsə oxuyur,
Sərbazlar o səsdə bir dəhşət duyur.
Azərbaycan himni! O doğma nəğmə
Gurlaya-gurlaya düşür aləmə...*

Burada diqqət çəkən məqam elə məhz bu səhnədir ki, vətənpərvər Azərbaycan övladları edam anında - ölüm ayağında da hamının dillər əzbəri olan istiqlal marşını - "Azərbaycan himni"ni oxumağa başlayırlar. Bu mübariz səs yaxınlaşdıraqca bütün izdiham nəfəs çəkmədən diqqət kəsilir. Daşlı meydan, tinlərində meyid, daşlarında qan izi olan bütün xiyaban bu himni dinləyir; himnin sədaları başdan-başa bütün Şərqi oyatmaq iqtidarındadır:

*O mübariz himnin hər kəlməsindən
Xiyaban titrəyir, nəğmə yayılır,
Sanki ağ saçlı Şərq birdən ayılır
Uzun əsrlərin qəm yuxusundan.*

Sonra isə bu səs dalğa-dalğa kütlələr arasında yayılaraq dostları sevindirir. Qorxaq düşmənlərin bağrını isə qana bulayır:

*Silahlı əsgərlər öz qorxusundan
Qaynar gözlərini çəkməyir bir an
Qolları zəncirli qəhrəmanlardan.*

Lakin şahənsəhin etibarlı nökərləri – məsləki də, qeyrəti də, əməli də pul olan axund və sərhəng məhbusları dilə tutmağa çalışaraq təklif edirlər ki, kim etdiyi hərəkətlər görə səhvini boynuna alsı, bununla bərabər tövbə eləsə cəzadan qurtulacaq, şah onları əfv edəcək. Ətrafdakı bir ağa isə dustaqlara belə bir möhlətin verilməsini istəmir, çünkü o, bu xalqın oğullarına yaxşı bələddir. Bilir ki, onlar heç vədə öz məsləklərindən dönen deyillər – lap al qanına qəltən olunsalar da. Ona görə də sərhəngin bu hərəkəti müqabilində hiddətlə içini yeyərək narazı-narazı donquldanır:

*... Yox! Yox! Min kərə
Bunları assalar yenə azdır, az,
Haçan tövbə etmiş üsyən dolu səz?
Bunlar bütöv-bütöv getsə məzara,
Qorx ki məzarından üsyən qabara...
Bunlar tikə-tikə doğransın gərək,
Necə ki Bağdadda doğrandı Babək.*

Burada poetik məqam diqqətçəkicidir: məhbus irəliyə yeriyərək bir anlığa üfüqlərə baxıb düşünür. Gözləri önünə hər tərəfini duman bürümüş Muğan gəlir: yadellilər Vətən torpaqlarında at oynadırlar. Babək qaranlıqdan parlayan bir atəş kimi ortaya atılır, düşmənləri qılıncla biçib-doğramağa başlayır. Şair göstərir ki, xəyalən gözləri önünə gələn bu döyüşün möhtəşəmliyindən, Babəkin qəhrəmanlığından məhbus daha da ürəklənir və bu səhnə onu riqqətə gətirir:

*Ana möciüz doğub vallah Babəki,
Nəzərdən saxlasın allah Babəki.*

Bu bir tarixi həqiqətdir ki, yadellilər xalqımızın qəhrəman oğlu Babəki Bağdada sürüyüb-aparmışlar. Bir qolu kəsilən "qəhrəmanlıq tacı, mərdlik çələngi" Babək son nəfəsində də qürurunu sindirmir, tökülen qanını o biri əlilə üzünə

sürtür ki, saraldığını düşmənlər görməsin... Məhbusu xəyal-larından başçının bağırtısı ayırır; ona elə gelir ki, qəhrəman əməllərindən peşman olub və indicə əfv olunmasını diləyə-cək. Ona görə də sərhəng zəndinin onu aldatmasını anlama-yaraq “sən gərək ilk gündən fikrə gedəydin, üsyançı olmağı tövbə edəydin” deyir. Lakin

*Qanadları sınmış o cəsur qartal
Doğma Azərbaycan himninin dərhal
Birinci bəndini oxuyur...*

Gurlayan izdihamın qarşısında isə məhbus dar ağacının kəndirini yad barmaqlarla deyil, özü öz əlilə boynuna keçi-rir. Ətrafi seyr edən qorxaq məmurlar bu müdhiş səhnədən lərzəyə gələn “əziz qonaqlara” Azərbaycan və azərbaycanlı-lar haqqında belə bir məlumat verirlər:

*- Ser, günah nə bizdə, nə də sizdədir,
İnanın, hər nə var, bu Təbrizdədir.
Məşrutə, hərəkat, inqilab, nehzət,
Səttarxan, Bağırxan, Şeyx Məhəmməd...
Hamısı bax elə bu torpaqdandır.*

Şahin əlaltıları ikinci məhbusa da eyni təklifi edirlər. Onun da xəyalı uzaqlara gedib-çixır, gözləri öünüə qanlı səhnələr gəlir: “Ortada uzamış yaralı Zeynəb Səttarxanı görür... Uzandığı yerə vurur əlini.” Sonra bu məğrur Azərbay-can qadını

*Deyir mən gedirəm. Bu ana torpaq
Nəsildən-nəsilə qalacaq ancaq.
İstər bahar ola, istər qış ola,
Qoymayıñ Təbrizi düşmənlər ala!*

- nidasıyla beləcə al-qan içində vəsiyyətini edir. Xəyalən Səttarxan bu mənzərəni ürək ağrısı ilə seyr edir; inqilabın bayraqdarı Vətənen mübariz övladlarına coşqun ruhla müra-ciət edir:

*Siz də mərd igidlər, and içün ona,
Nə ac körpə olsun, nə yoxsul ana!
And içün müqəddəs Vətən torpağı
Bir daha olmasın düşmən tapdağı!
And içün ya ölək səngərimizdə,
Ya tarix yaradaq zəfərimizdə.*

İgidlər and içirlər... Mərd mübarizlər qəti yürüşə başla-yırlar... Lakin... xəyanətin qurbanı olan, dumanlı Təbrizdən qoparılan Səttarxan qorxulu Tehrana aparılır; Vətəni canın-dan artıq sevən, məğrur, heç vədə məsləkindən dönməyən Sərdari-milli “ayağından, Azərbaycan isə ürəyindən” (Bax: Həsənli C. Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasınd-a (1939-1945), Bakı: Diplomat, 1998, 324 s.) yara alır. Bu mənada da şəhidliyə qovuşan rəhbərin məzarı Tehranda, ru-husa Təbrizdə qalır... İkinci məhbus da əfv diləmir, Azərbaycan himninin növbəti bəndini oxumağa başlayır:

*Azərbaycan himni bir durna kimi,
Yox! Balası ölmüş bir ana kimi
Asılan məhbusa çurpir özünü,
Əlilə qapayıñ açıq gözünü.*

Soyuq dumanlı baxışla sərhəng üçüncü məhbusa yaxın-laşıb onu da dilə tutmağa çalışaraq deyir:

*Canının qədrini bilməyən insan
Nadan nədir, hətta axmaqdır, inan.*

*Mən qurtardım! İndi sənindir növbə,
Ya vəsiyyət elə, ya da ki tövbə.*

Lakin bütün meydan yaxşı bilir ki, məhbusları növbə ilə dindirmək, tövbə etdirmək, vəsiyyət dedirtmək nə mərhəmətdir, nə də ki səxavət; bu yalnız növbəti bir kələk və siyasetdir... Həmin məhbus da nəzərlərini uzaqlara dikir, əvvəlcə şirin xeyallara dalır, sonra isə gözüñə qanlı səhnə görünür: Təbriz... Milli hökumət xalqa hürriyyət gətirmişdir.

*İstiqlal dedikcə Şeyx Məhəmməd,
Azərbaycan boyda böyük məmləkət
Döyüş bayraqından yapışır yenə,
İstiqlal uğrunda çarpışır yenə.*

Milli mücadilənin gətirdiyi azadlıq ev-ev yayılır, bu evdən o evə sevinc töhfəsi aparır. Lakin yağı düşmən cəlalımızı tez bir zamanda dağıtmağa müvəffəq olur. “İstiqlal”- nidası ilə bütün xalqı lərzəyə gətirən Şeyx Məhəmməd Xiyabani düşmən fitvasının qurbanına çevrilir. Dünən təmiz ətəyində namaz qılınan o müdrik, cəsur və mərd insanın dirisinə əl çalan mollalar, axundalar, dərvişlər bu gün onun qanlı cəsədinin üstündən keçirlər... Bu məhbus da tövbə edib əfv olunmasını istəmir, namusla yaşadığı kimi namusla da ölməyi hər şeydən üstün sanır. Və beləcə məğrur himnin üçüncü bəndini oxumağa başlayır.

*Cəlladlar məhbusa verməyib macal,
İpi boğazına keçirir dərhal.*

*Baxır silahsız xalq, qəzəblə baxır,
Gözlərdən yaşlar yox, alovlar axır.*

Əsərdə diqqət çəkən məqamlardan biri də budur ki, himnin qəlbəri riqqətə gətirən misraları izdihamın içində dalğalığa yayılmağa başlayır. Başçı əsib-coşaraq qəzəbindən titrəyir, daha heç bir məhbusu dinləmək istəməyərək “Bunlar

öləndə də inadla ölü” deyib qalan məhbusların sorğu-sual-sız asılmalarını əmr edir. Lakin bu gün mərd qəhrəmanlar Azərbaycan xalqının istiqlaliyyəti yolunda dar ağacından asılsalar da, meydana toplaşmış izdihamın içində yeni-yeni qəhrəmanlar yetişir; “sanki kökün üstdə pöhrə dirçəlir.” Deməli, bu hələ son deyil. Çünkü həmin himnin davamı olan istiqlal nəğmələri bu gün də oxunmaqdadır.

Şair edam sonrası da əsərin “Qərib axşam” bölməsində güclü poetik lövhələrlə əks etdirmişdir: Təbrizdə ilk baxışdan adı bir axşam hökm sürür. Soyuq qış hər tərəfi ağ örəpəyə bürümüşdür. Belə bir lal sükütlü gecədə:

*... Nə hönkürən, nə hiçquran var,
Sabah günəş çıxsa ağ örəpəkli qar
Özü ağlayacaq yolların üstdə...*

Xarici qonaqların şərəfinə düzənlənmiş toplantıda əcnəbilərə Azərbaycan və azərbaycanlılar haqqında müfəssəl məlumat verilir, özləri də bilmədən onların fədakar bir millət olmasından danışılır, mübariz və əyilməz bir xalq olduğu xarakterizə edilir:

*... Bu millət oda atular,
Ancaq nə əyilər, nə də satılar.
Doğrusu, millətin daşıbdır səbri,
Sabunlu kəndiri, qaranlıq qəbri
Daha diri gözlü qəbul eləyir,
Nə mərhəmət, nə də aman diləyir...
Boğazdan asılan on üç əfsər də...
Vəsiyyət yerinə himn oxudular.*

...Edam gündündən sonra başçının yuxusu ərşə çəkilir. Harda qərar tutmaq istəyirsə, hansı otağa keçirəsə, qəzəb, qorxu, həyəcan hissi onu tərk eləmir. Çünkü hara baxırsa, hansı səmtə üz tutursa, hər yerdən himnin sədasını eşidir. Hətta

*Sanki dilə gəlib yanın ocaq da
O himni oxuyur...*

Hər binada, hər evdə Azərbaycan himni ahənglə gurlayır. Buna görə də “Şahın sərbazları ciyində tüfəng Gəzir dərbəndləri, xiyabanları, Dağıtsın o himni oxuyanları.” Lakin

*Bunu anlamır ki o qəsbkarlar
Beş deyil, on deyil o nəğməkarlar.
Təbriz başdan-başa oxuyur onu,
Bax! Birinci bəndin bitməmiş sonu,
Tələsir ki, keçsin ikinci bəndə.
O himn yayılaraq şəhərə, kəndə,
Məğrur bir diyarı dolaşır tamam,
Susdura bilməyir onu bir adam.
O himn yüksəldikcə yenə yüksəlir,
Mübariz səsinə bir dünya gəlir...*

Azərbaycan xalqının azadlıq savaşı qanla yatırılsa da, xalqın milli hökumət qurmuş mərd oğulları amansız işgəncə və məhrumiyyətlərə məruz qalsalar da, mübariz Vətən oğulları dar ağacından asılsalar da xalqın zaman-zaman başladığı azadlıq mücadiləsinə son qoyulmadı. Həmin azadlıq savaşı bu gün də bitib-tükənməyib, onu xalqımızın istiqlal arzulu vətənpərvər oğulları davam etdirirlər. Səməd Behrəngi Arazda boğulsa da, Behruz Dehqani işgəncə altında dünyasını dəyişsə də, Qulam Hüseyin Saedinin qüssədən ürəyi partlasa da, yüzlərlə insan vəhşicəsinə öldürüləsə də savaş davam edir. Çünkü bu istiqlal mübarizəsi qərinələr boyu formalaşmış çoxşaxəli və dərin köklər üzərində bərqərar olmuşdur. “...Səssiz haray bir gün güclü haraya, inqilabi və milli hərəkata çevriləcəkdir. Çünkü inanıram ki, tarix bir canlı hərəkatdır, dərdlə, qanla, insanların zəhmətilə rişə tutar, böyüyər.

Və bir zaman o qədər güclü olar ki, bu selin qabağını tutmaq olmaz, sahillər də saxlaya bilməz.” (114, s.11) Xalqın haqq işi uğrunda azadlıq mübarizəsini heç zaman susdurmaq mümkün olmayıcaq – ta qalib gəlməyənədək!

Əli Tədə “Məhbusların son sözü” poemasında bədii ümumiləşdirmə apararaq yüksək təsir gücünə malik poetik lövhələr yaratmış və düşünüb-daşındığı hadisələrdən tama-milə yararlana bilmışdır. Poetik qəhrəmanlar Azərbaycan himnini oxuya-oxuya gur insan selini xatırladan izdihamın qarşısından keçərək ölümün üstünə gedirlər. Onlar ömrünün son dəqiqlirində də xalqımızın milli qəhrəmanlarını anırlar. Şair ədəbi qəhrəmanların edam səhnəsi ilə Babəkin, Səttar-xanın, Xiyabanının ölüm səhnələrini göz önünde canlandırır. Məhbuslara son söz veriləndə də onlar bağışlanıb-əfv olunmalarını istəməyərək doğma himni oxumağa başlayırlar. Şair burada ədəbi qəhrəmanlarla yanaşı, xalqımızın yeni dirçəlməyə başlayan oğullarını da tərənnüm edərək onlara böyük ümidi ləbəslədiyini bəyan edir. Səttarxanın dilindən isə ölüm-dirim mübarizəsinin şərəfli sonluğu xatırlanır:

*And için ya ölək səngərimizdə,
Ya tarix yaradaq zəfərimizdə.*

Şair azərbaycanlıların azadlıq uğrunda döyüş meydanlarına atıldığı düşmənin dili ilə yerli-yataqlı xarakterizə edir: “Bu millət oda atilar, amma satılmaz”. Əsərdə düşmənin qəddarlığı daha sərt şəkildə qələmə alınır; məhbusların dar ağacından asılmamasını yox, tikə-tikə doğranmasını təklif edən düşmənlər azərbaycanlıların fiziki ölümündən belə vahimələnlərlər:

*Bunlar bütöv-bütöv getsə məzara,
Qorx ki məzarından üsyan qabara...*

Bu qorxu və vahimənin isə yaşı uzundur. Əsrlərin qanlı-qadalı illərindən sel kimi axıb gələn həmin qorxu-ürkünün izləri bu gün də qalmaqdadır. Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonumuzu, digər doğma torpaqlarımızı zəbt edib orada heç cürə məskunlaşa bilməyən ermənilər də belə bir xofu yaşamaqdadırlar. Azərbaycanın düşmənləri doğma torpaqlarımız uğrunda şəhid olan xalqımızın mərd oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi oğulların müqəddəs cəsədlərindən belə vahimələnib qorxuya düşürlər. Qadınlara, körpə uşaqlara belə rəhm edilmədən onların görünməmiş qəddarlıqla qətlə yetirilməsi, süngüyə keçirilməsi dediklərimizi sübut etmirmi? Birinci dəfə deyil ki! Yağı düşmənlər yaxşı bilirlər ki, Mübariz kimi mərd vətənpərvərlərin ardi-arası kəsilməyəcək, Odlar yurdı yeni-yeni qəhrəmanlar yetirəcək. Azərbaycan övladlarının döyüş ruhu heç zaman bitib-tükənməyəcək! Adamın beyninə hərdən belə bir mücərrəd fikirlər də gəlir: bəzən düşmən bizi özümüzdən yaxşı tanır az qala...

Əli Tudənin müxtəlif illərdə qələmə aldığı poemalar içərisində Cənub mövzusu qırmızı xətlə keçir. Onun "Arazın o təyində" (1954), "Yaralanmış nəğmələr" (1964), "Yanıqlı tüttək" (1966), "Mehabadlı tələbə" (1968), "Hicran yolu" (1981), "Çanaxbulaq dastarı" (1984), "Əbədi nisgil" (1984), "Gecikmiş vüsəl" (1988), "Ayrılmış sahillər" (1996), "Görüş ömrü" (1996) və başqa poemaları məhz bu səpkidədir. Ayrılıq, həsrət, hicran dolu həyat motivləri ilə yanaşı şairin demokratik ruhlu azadlıq arzuları da həmin əsərlərin əsas qayəsini təşkil edir.

Ötən əsrin 50-ci illərindən başlayaraq qələmə alınmış bu poemalar elə bugünküzdə də öz əhəmiyyətini qoruyub saxlamışdır. Dünya xalqlarının milli-azadlıq hərəkatının, demokratiya uğrunda savaşın geniş vüsət aldığı günümüzə cənublu soydaşlarımız da müxtəlif çətinliklərə, qadağa və

məhrumiyətlərə baxmayaraq küçə və meydanlara axışır, arzu və istəklərini, tələblərini bildirməyə çalışırlar. Onlar bu gün bizə çox adı görünən ən xırda haqlardan belə məhrum-durlar. Azərbaycandilli məktəblərin olmaması, anadilli mətbuatın həddindən artıq məhdudluğu, söz azadlığı və s. bu kimi insan haqlarına malik olmayan cənublu soydaşlarımız vaxtaşırı olaraq öz sözlərini hökumətə çatdırı bilirlər.

Artıq 20 ildir ki, dövlət müstəqilliyini, milli istiqlaliyyəti bərpa etmiş Azərbaycan Respublikasında iqtisadiyyatın sürətli inkişafı, insanların həyat şəraitinin əhəmiyyətli dərəcədə yüksəlesi 50 milyonluq dünya azərbaycanlılarını, o cümlədən 30 milyonluq cənublu soydaşlarımızı da ruhlandırmışdır. Onlar vaxtaşırı olaraq özlerinin haqq səslərini ucaldaraq örnək kimi məhz müstəqil Azərbaycan Respublikasından çox şey görüb-götürürler. Bu gün ölkəmizdə formalılmış milli mənlik şüuru, azərbaycanlılıq ideologiyası, bu ideologiyanın tərkib hissəsi olan türkçülük məfkurəsi özünün minilliliklərin dərinliklərindən gələn möhkəm köklərinə qayıdır. Bu qayıdış müqabilində vaxtilə yasaqlanmış mövzular, hətta XX əsrin sonlarında az qala unutdurulmuş tarixi gerçəkliliklər üzə çıxır, tarixin qaranlıq məqamlarına işıq salınır. İllər uzunu azərbaycanlıları müxtəlif adlarla qələmə alan üzdəniraq tarixçi və siyasətçilər düşünülmüş şəkildə xalqa milli mənsubiyyətini, tarixi köklərini unutdurmağa çalışmışlar. Lakin xalqımızın parlaq beyinləri öz milli mənliyini qoruya-qoruya onu saf şəkildə, heç bir deformasiyaya uğramayan bir formada indiki nəsillərə çatdırı bilmişlər. Bu müqəddəs yolda tarixçilərlə yanaşı ədəbiyyat fədai-ləri də qoşa addımlamış, xalqın taleyüklü məsələlərini ürəklərində yaşadaraq, heç bir qadağalara baxmadan tarixi gerçəklilikləri məqsədyönlü şəkildə, uğurla qələmə almağa müvəffəq olmuşlar.

Bu mənada Əli Tudənin “**Türklər**” poeması (149, s.413-463) diqqətçəkəndir. Əsərdə bəzi üzdəniraq tarixçilərə:

*Mən türklərin içində
Azərbaycan türküyəm.*

- deyə tutarlı cavab verilərək azərbaycanlılara aid edilən “mən kiməm” sualı poetik dillə yerli-yataqlı cavablandırılmış və türklərin mənəvi birliyi tərənnüm edilmişdir:

*Möhtəşəm Türk dünyası
Fəxrimdər, qürurumdur.
Uğuru uğurumsa,
Qüsuru qüsurumdur...
Sevinci sevincimdir,
Kədəri kədərimdir.*

Şair burada zaman-zaman düşmən fitvası ilə bir-birinə qənim kəsilmiş türk sərkərdələrindən söz açaraq ilden Bəyazidlə Teymurləngin döyüşünü xatırladır və düşmənləri lərzəyə gətirmiş iki türkün bir-birinin üzərinə yürüşünü “tarixdə bir dəhşət” kimi qiymətləndirir. Əli Tudə əsrlərlə param-parça edilən, pərakəndə vəziyyətdə olan Azərbaycan torpaqlarını birləşdirməyə can atmış, bu ali məqsədinə çatmaq üçün ilahi eşqlə məşəqqətli yürüşlərə çıxmış Şah İsmayıllı Xətai haqqında ayrıca bəhs edir. Xətai “bu başdan o başadək” parçalanmış Vətəni birliyə səsləyir. “Dövlətin əzəməti”, “dar gündə elin elə sədaqəti”, “çayların, kəhrizlərin, göllərin, dənizlərin qüdsiyəti”, “sevilənlə sevənin məhəbbəti” məhz elə bir olmaqdə deyilmə? Elə dövlət başçısını da ucaldan budur. Onu

*... öz millətinə
Xidmətidir yaşadan.*

*Vətəni birləşdirmək
Niyyatıdır yaşadan.*

Bəs Vətənin sərhədləri haradan başlanır? Əli Tudə coğrafi koordinatları şeirə gətirərək sanki Azərbaycanın xəritəsini çəkir:

*Bir ucu Dərbənddədir,
Bir ucu Həmədanda.
Bir ucu Kərkük dədir,
Bir ucu İrvanda.
Bir ucu Göyçədədir,
Bir ucu Borçalıda.
Bir ucu Mehridədir,
Bir ucu Xocalıda.
Bir ucu Dilcənədədir,
Bir ucu Zəngəzurda.
Bir ucu Makudadır,
Bir ucu Dəstəfurda.*

Dünyagörmüş şahlarla döyüşən gənc Şah İsmayılin sayız-hesabsız qələbələri ilahinin sırrıdır. Məğrur Azərbaycan övladı qılıncı və qələmi ilə Vətənin şənini göylərə qaldırdığı bir zamanda Sultan Səlim Çaldıranda onunla döyüşə başlayır. Vətən tarixində şanlı səhifələr yazmış elə bir oğulla ki:

*Şeirində Azərbaycan
Məhrəm-məhrəm danışır.
Qürurla dolu səsi
Lal tarixə qarışır.*

Şah İsmayıllı Xətai də, Sultan Səlim də turkdür; hər ikisi də şairdir; lakin Xətaidən fərqli olaraq Səlim fars dilində yazır və bununla fəxr edir. O, düşmənlərin fitvasına uymuşdur.

Canı, qanı, torpağı, suyu və havası bir olan insanların – sünni və şıə məzhəbli türk qardaşların arasına nifaq salınmışdır. Gücləndikləri əyyamda ümumi düşmənlərimiz sünni-şıə məsələsini ortaya atmış, zaman-zaman qardaşlar bir-birilə vuruşmuşdur. Dava tükənəndə isə ümumi düşmən qüvvələr onu yenidən başlamışlar. Şair bu məqamı dəyərincə anlada bilir və:

*... türkün türklə
Döyüşü fəlakətdir.
Türk türklə çarpişanda
Kim gələcək haraya?*

- deyərək yadların ancaq tamaşaaya duracaqlarını bildirir. Aranı qızışdırılanlar elə onlar deyilmə? Adı çəkilən mənfur döyüş zamanı namərd sultan toplardan atəş açır; şah isə bunu kişilikdən sanmayaraq döyüşə qılıncla atılır. Sultandan fərqli olaraq şah əsirlərin sağ-salamat saxlanılmağını əmr edir. Çünkü Xətai başqa bir düşüncənin sahibidir. Hətta döyüş meydanında yaralanan zaman

*Həkim şahı hücumdan
Saxlamaq istəyəndə,
Qolunun yarasını
Bağlamaq istəyəndə,
Şah deyir, siz şəfqətli
Əlinizi saxlayın!
Siz mənim yox, Vətənin
Yarasını bağlayın!*

Döyüş sarıdan məğlub olan Xətai mərdlik cəhətdən qalib gəlir! Yadlar isə hər iki türkdən doyunca qisas alır. Bu, bütün yer üzünə səpələnmiş türklərə tarixin bir iibrət dərsidir. Çünkü tarixin qatlarında möhtəşəm iz qoymuş iki nəhəng imperiyanı məhz beləcə susdurmağa müvəffəq olmuşlar.

Qeyd etmək yerinə düşür ki, Azərbaycan ilk dəfə məhz Şah İsmayıll Xətainin dövründə qüdrətli bir dövlət kimi təşəkkül taparaq tarixin səhnəsinə çıxmışdır. Əhali doğma dildə yazıb-oxuyur, bu dildə verilən məşhur şah fərmanları milləti sevindirir. Bütün varlığı ilə şair təbiətli olan şah sözü ilə, silahi ilə döyüşə yollananda ölüm təhlükəsinə görə özüylə heç zaman heç bir sənətkar aparmayaraq onların məhv edilməsinə qıymır. Əksinə, o ustادları təbliğ etməyi də yaddan çıxarmır:

*Şah İsmayıll Qərbədə də
Tanıdır hər ustadı.
Gözü üstdə saxlayır
Qurbanını, Behzadi.*

Təsadüfi deyildir ki, dahi Füzulinin dünya şöhrətli sənət inciləri, ustad Qurbanının ürəkləri fəth edən qoşmaları, Kəmaləddin Behzadın ilhamla yaratdığı ecazla dolu, bütün Şərqi heyran edən rəsmələri məhz Şah İsmayıllın dövründə yaranmışdır. Ədəbiyyatşunas-tənqidçi Elçinin qeyd etdiyi kimi, “XVI əsrin lap əvvəlindən etibarən Azərbaycan Səfəvilər dövlətinin yaranması, doğma Azərbaycan dilinin vətəndaşlıq səlahiyyəti əldə etməsi, yazılı ədəbiyyatın, mədəniyyətin yeni keyfiyyətli yüksək mövqeyə (Füzuli və Ustad Sultan Məhəmməd zirvəsinə!) qalxması, ümumiyyətlə, milli özünüifadənin o vaxta qədər bəlkə də görünməmiş vüsəti” (20, s.420) olmuşdur.

Əli Tüdə Şah İsmayıll Xətainin atalardan çəkdiyi “Dağ ətəyi peyğəmbər ətəyidir” misalını ömrü boyu qulaqlarına sırga edir və qanlı döyüslərdə də, özünü tək sananda da:

*Peyğəmbər ətəyindən
Yapışmağa çalışdım.
O olmadı... Savalan
Ətəyindən yapışdım.*

- deyə məşəqqətli gəncliyini xatırlayır...

Şair əsərin sonunda riyakar ermənilərin “Böyük Ermənistən” xülyasından danışır. Onu diqqətə çatdırır ki, fitvalar bu gün də davam edir. Ermənilər Azərbaycanın qərb torpaqlarını işğal altında saxlayır, lakin dünya türkləri hələ də susur:

Nə bir yerə yiğilir,
Nə də dünyaya deyir:
Azərbaycan dağılır!

Şair dünya türklərini əzəli və əbədi mənəvi birliyə səsləyərək düşmən fitvasına uymamağa çağırır. Poemada tarixi qaynaqlardan mükəmməl yararlanmış, dövrün həqiqətləri ilə şair təxəyyülü bir-birini tamamlamışdır. Əsər boyu oxucunu ibrətamız fikirlər müşayiət edir ki, bu da onu addımbaşı düşünməyə vadar edir. 1993-cü ildə qələmə alınmış, ideya məzmunu ilə diqqət çekən “Türklər” poeması proloqdan, “Mən kiməm”, “Tarix danışır”, “Musiqi məclisində”, “Təzadlı döyüş”, “Sevgi duyğuları”, “Son məktub”, “Əzəmətli dəfn”, “Zamanın tövsiyəsi” bölmələrindən və epiloqdan ibarətdir. Əsər maraqlı süjet xətti üzərində qurulmuşdur. İdeya-bədii xüsusiyyətləri, eləcə də texnikası ilə seçilən “Türklər” poeması Əli Tudənin poetik yaradıcılığında əksər əsərlərdindən fərqli olaraq başdan-başa 7-lük heca üzərində qələmə alınmışdır. Əsər yazılış tərzi, zəngin bədii ifadə vasitələri və səmimiliyi ilə bu mövzuda yazılmış digər əsərlərdən fərqlənir. Fikrimizcə, poemada önə çəkilən məsələlər qarşıya qoyulan məqsədə müvafiq olaraq öz ideya-bədii həllini tapmışdır.

Əli Tudə bütün digər əsərlərində olduğu kimi poemalarında da məhəbbət mövzusuna tez-tez müraciət etmişdir. “Nəğməkar qız”, “Mehabadlı tələbə”, “Sevgi məktubu”, “O qız”, “Hökmdar qızın sevgisi”, “Sevgi naxışları”, “Qız qayığı”, “Hicranlı sevgi”, “Təbriz gözəlinin məktubu”, “Təbriz gözəlinə məktub” və başqa poemaları məhz ülvi eşq, səmimi

məhəbbət və sevgi notları üzərində qurulmuşdur. Bu iri-həcmli poetik əsərlərdə şairin Təbrizdə keçən gənclik illərinin şirin xatirələri, kövrək məhəbbət duyğuları, ilk məhəbbət, sevgilinin həsrəti və s. bu kimi hissələr tutarlı bədii boyalarla öz əksini tapmışdır. Burada sevilən qızın bədii portreti inandırıcı ştrixlərlə əhatə olunaraq canlı obraz yaradılır. Şairin bədii qəhrəmanları abır, həya, ismət, sədaqət daşıyıcıları olub ailəcanlıdırlar, bununla da ailənin möhkəm təməl üzərində qurulmasına ciddi yanaşırlar. Onlar əsil azərbaycanlı ailəsinə xas olan mənəvi keyfiyyətləri digər yad dəyərlərdən üstün tuturlar. Bu gənc oğlan və qızlar xalqın qədim adət və ənənələrini qoruyub saxlamaqla bərabər, həmçinin daim yeniliyə can atan müstəqil fərdlərdir.

Əli Tudənin poemaları içərisində o dövrün ab-havasına uyğun olaraq kommunizmi, sovet dövlətini, onun bir sıra atrıbutlarını, o cümlədən Lenini, Stalini, Sovet ordusunu tərənnüm edən əsərlər də mövcuddur. Əsasən, sovet dövlətinin tügyan etdiyi XX əsrin 60-70-ci illərində qələmə alınmış “Leninin məqbərəsi”, “Yox, ölməmiş o dahi”, “Qırmızı bayraq altında”, “Sülhün keşiyində” poemaları məhz bu qəbildəndir. Qeyd edək ki, Təbriz dövrünü nəzərə almasaq, Əli Tudə əsasən sovet dövrünün ab-havası ilə nəfəs almış, bu dövrdə yazib-yaratmışdır. Ona görə də şairin həmin dövrü vəsf etməsini tamamilə təbii qəbul etmək lazımdır. Bir də ki, insan səhv lərindən xali deyildir; əgər bunu səhv adlandırmaq olarsa... Mənə elə gəlir ki, burada şairi qınamağın yeri yoxdur. Çünkü o illərdə sovet senzurasının iti qlıncının altında başqa yol yox idi (lakin onu hökmən qeyd etməliyik ki, şair və yazıçılarımız öz ideya və fikirlərini sətiraltı ifadələrlə ara-sıra məhz elə çox vaxt bu tipli əsərlərin içərisində nəzərə çarpdırı bilmişlər!); həmçinin xalqları elə ovsunlaşmışdır ki, guya dünyada bizdən rahat və firavan yaşayan yoxdu və heç vaxt olmamışdı da.

Qələmə alındığı zaman baxımından Əli Tudənin poemaları yarım əşrlik bir tarixi əhatə etsə də ideya və məzmun etibarilə minilliklərdən tutmuş günlərimizdək və hətta, deyərdim ki, gələcək dövrləri də əhatələyə bilir. Çünkü Azərbaycan xalqının azadlıq ideyaları, Vətən həsrətli kövrək düşüncələr, doğma yurda bağlılıq, səmimi sevgi duyğuları Əli Tudə poeziyasının mayasını təşkil edir və əsərlərinin əksəriyyətinin finalında gələcəyə yönəlik nikbin ruh hökm sürür.

Ə.Tudənin ədəbi qəhrəmanları xarakteri və düşüncə tərzi etibarilə müxtəlif zümrələri təmsil etsə də onları bir ümumi cəhət birləşdirir. Onun “qələmə aldığı qəhrəmanlar sözün əsl mənasında vətənpərvər və beynəlmiləlcidirlər. Dar gündə ölüm qarşısında mərd-mərdanə dayanmayı bacarırlar.” (70, s.4) Bu fikri “Nəgməkar qız” (143, s.117-170), həmçinin “Yaralanmış nəgmələr” (120, s.105-132) poemalarının qəhrəmanlarına da şamil etmək mümkündür.

Şairin müsbət milli qəhrəmanları Azərbaycanı göz bəbəyitək sevən, onun hər qarşı uğrunda canını qurban verməyə hər an müntəzir olan, həmçinin bəşər övladını müqəddəs arzu və istəklərlə sevən insanlardır. Onlar - istər qadın olsun, istərsə də kişi, abırlı və ismətli olduğu qədər də ədalətli və haqqı tanıyanlardır. Allahı tanıdıqları qədər Onun tərəfini də saxlayan bu qəhrəmanlar özgə torpaqlarına heç zaman göz dikməz, hətta düşmənin belə qadınına-uşağına toxunmaz. Bu kimi mənəvi keyfiyyətləri bütün yer üzünün insanlarından görmək istəyərlər. Lakin ona məkrli niyyətlə, fitnə-fəsadla yaxınlaşmaq ağır nəticələrə gətirib çıxara bilər. Nə qədər həssas qəlbli və insanpərvər olsalar belə, ona qarşı uzanan namərd əllərini bir anda kəsə bilərlər. Onlar təlatümə gələndə düşmənə aman verməz və qarşısını tufan da ala bilməz. Yaxşısı budur ki, ona dəyilib-toxunulmasın, fitnə-fəsadlar törədib nankorluq edilməsin. Əli Tudənin poetik qəhrəmanları məhz kökdən gələn bu

kimi mənəvi keyfiyyətlərin daşıyıcılarıdır. Bu isə səmimi şairin qələmilə həddindən artıq səmimiyyətlə tərənnüm edilən yurdumuzun sakinləri – tipik azərbaycanlılardır.

Mövzu müxtəlifliyi baxımından bir-birindən fərqlənən Əli Tudə poeziyası müasir ədəbiyyatı səciyyələndirdə də şairin poetik deyim tərzi, bədii təsviri, axıcı təhkiyəsi şifahi xalq ədəbiyyatından, klassiklərimizin yaradıcılığından doyuncan su içmişdir. “Əli Tudə Azərbaycan şeirinin böyük ənənələrinə bağlı olan, bu ənənələri sevən və inkişaf etdirən şairlərimizdəndi; fikr-siz, mətləbsiz yazmırıdı, sözü böyük mənəvi və vətəndaşlıq ideallarına söykənirdi. Poeziyamızın Güney qolunun yad deyim və ifadə tərzlərinin təsirindən çıxmada çətinlik çəkdiyi halda Əli Tudənin yaradıcılığı Savalanın bülər bulaqları kimi təmiz el ruhuna, xalq şeirinə, əsl milli poetikaya, folklorдан və klassik ədəbiyyatımızdan gəlmə obrazlar sisteminə bağlayırdı.” (99, s.12) Poetik müşahidələrin dərinliyindən və itiliyindən, bəzən şirin, bəzən də ağırlı-acılı düşüncələrin, bəzənsə küskün hissələrin vəhdətindən yaranmış bu poeziya nümunələrində Azərbaycan ədəbiyyatının özünəməxsus ahəngi apaydın duyulur. Bədii ifadə vasitələrindən yerli-yataqlı istifadə edən, şifahi xalq ədəbiyyatından yətərincə yararlanan şairin yaradıcılığı ideya-bədii cəhətdən də özünməxsus dəst-xəttilə seçilir. İdeya-məzmun xüsusiyyətlərinə görə Azərbaycan ədəbiyyatında özünə layiqli yer tutmuş əsərlərin müəllifi xalqın canlı danışq dilinə poetik çalarlar qataraq bədii dilin xüsusiyyətlərinə xələl gətirmədən qəhrəmanlarını özünəməxsus şəkildə dilləndirməyi bacarmışdır. Onun sadə, xalq dilində yazdığı şeirlərinin “şirin ləhcəsi”ni hər sətirdə, hər misrada duymaq mümkündür. O, ana dilimizi yabançı söz və ifadələrdən qoruyur və asanlıqla buna nail olurdu:

*Mən öz qardaşuma mehman gələndə,
Bir qələm, bir dəftər, bir can gətirdim.*

*Dağların döşünü toplar dələndə,
Bir ləkə düşməyən vicdan gətirdim...*

*Ucuz tutmasınlar bu sovgatımı,
Hissimi, duyğumu, ehsasatımı.
Mən öz varlığını, öz həyatımı
Doğma qardaşına qurban gətirdim...*

Ə.Tudə şirin dili, doğma ləhcəsi ilə oxucuda bir məhrəmlik duyğusu yarada bilir. Heç də təsadüfi deyildir ki, poeziya vurğunu olan coğrafiyaçı alim, akademik Budaq Budaqov mənə şairlə bağlı xatirələrindən danışarkən deyirdi: “Mən Əli Tudəni od ürəkli bir şair kimi tanıyır və onun şeirlərini ağız şirinliyi ilə oxuyurdum.” Elə Əli Tudəni fərqləndirən cəhətlərdən biri də şeir dilinin səmimi və rəvan olmasıdır.

Hər bir şeirində təzə söz deməyə çalışan və bilavasitə buna müvəffəq olan Əli Tudənin poeziyası haqqında uzunuzadı danışmaq mümkündür. Esmira Fuadın sözlərilə desək, “Hər sözü, hər misrası, hər şeiri bütöv bir məzmun tamlığına, fikir dolğunluğuna, məzmun çıxqathılığına malik Əli Tudə poeziyasının poetik təsir gücündən, ədəbi-bədii siqlətindən istənilən qədər bəhs etmək olar.” (42, s. 6)

Əli Tudənin poeziyası haqqında fikirlərimizi yekunlaşdıraraq onu deməliyik ki, bu poetik nümunələr günümüzdə də öz aktuallığını qoruyub saxlamış və çağdaş oxucuların bütün təbəqələri üçün böyük məna kəsb edir.

2.3. Povest və hekayələri

Daha çox şair kimi tanıdığımız Əli Tudənin bədii yaradıcılığında nəşr əsərlərinin də nəzərəçarpacaq yeri vardır. Tədqiqatçı-alim Mahmızər Mehdi bəyova Ə.Tudəni həm də

“hekayə ustası” (68, s.49) kimi təqdim edir. Nəsrə çox gec gəlmış Əli Tudənin “Tellərdə çırpınan həsrətlər” adlı ilk nəşr kitabı 1983-cü ildə işıq üzü görmüşdür. Burada altı hekayə, bir povest verilmişdir. 1986-cı ildə 10 min tirajla çap olunmuş “Öz gözlərimlə” kitabında şairin Cənub xatirələrinin bir qismi yer almışdır. Əsərdə Milli hökumətin bir illik fəaliyyəti, o cümlədən, şairin Təbriz Dövlət Filarmoniyasını necə yaratdığından söhbət açılır. 1990-cı ildə “Gənclik” nəşriyyatı tərəfindən 15 min tirajla nəşr olunmuş “Mənə elə baxma” kitabında şairin müxtəlif illərdə qələmə aldığı povest və hekayələri toplanmışdır. Bu əsərlərdə Cənubi Azərbaycanda yaşayan qan qardaşlarımızın mübarizələrdə keçən ağır güzərəni, Milli hökumətin təəssüflər doğuran süqutundan sonra öz doğmalarından ayrı düşmüş inqilab əsgərlərinin nisgillə dolu həyatı, arzu və idealları qələmə alınmışdır. 48 hekayənin toplandığı “Lirik hekayələr”, “Hekayələr” adlı iki bölmədən və “Vətən parçası” povestindən ibarət olan bu kitab Cənub həyatının ensiklopediyasıdır desək, yanılmarıq.

Ə.Tudənin “Zindanda ağarmış saçlar” (148, s.220-224) adlı ilk hekayəsi Seyid Cəfər Pişəvəriyə həsr olunmuşdur.

*Keşməkəşlə dolu həyat yolunda
Məslək naşidirsa, sədaqət kövrək,
Qətiyyət, cəsarət, səbat yolunda
Çətin sinaqlarda bərkisin gərək.*

- epiqrafi ilə başlayan hekayədə insan sədaqəti başlıca meyar kimi götürülür. Milli hökumətin süqutu kədərli duyğularla xatırlanır. “Vaxt vardı biz ana Vətəndə günəş dolu məramla yaşayırdıq. Ürəyimizi isidən bu ülvi məramın hərarətində xırda hissələr əriyib gedirdi. Hamımız müqəddəs bir günəşin qızıl tellərinə bənzəyirdik. Doğma Vətən mehinin sığalları altında can deyib can eşidirdik. Sən demə həmişə çağlayan

büllur çeşmə də quruya bilərmiş.” (148, s.220) - deyə lirik qəhrəman təəssüf edir. Göstərilir ki, Milli hökumətin süqu-tundan sonra inqilab fədaisi Pişəvəri öz ətrafında gəzən xo-şagelməz söz-söhbət və iftiralara o qədər də böyük əhəmiyyət vermirdi, çünki “bilirdi ki, doğma insanların mehriban ülfətini çulgamış bu dedi-qodular yaz səhərlərinin xəzif du-manlarını andırır. Səmimiyyət günüşi yeni bir hərarətlə do-ğanda bu dedi-qodular da özbaşına əriyib gedəcəklər.” (148, s.220) Başçı ətrafına toplanan inqilabçıların könüllərində oləziməyə başlayan ümid çıraqını sönməyə qoymurdu; o, tez-tez cibində gəzdirdiyi, sənətə heç bir qiymət verilməyən var-dövlət və sərvət dünyasında – doğma Vətənində dolğun qiymətini tapa bilməyən böyük Hafızın divanını çıxarıb oxuyar, sərrast çevirib şərh edərək mənalandırardı. Hekayədə müdrik rəhbərin bədii portreti çəkilir: onun şəvə kimi qara saçları “zin-dənin qaranlıq havasını ağartmaq”, “dustaqların könlünə nur saçmaq üçün” ağarmışdı. Bəyaz əlləri də eləcə. Bu əllər “...ağ kağızlar arasında yazılar yazdıqca ağarmışdı. Bu əllər əyri xışdan yapışan əlləri azadlıq bayraqı ucaltmaga çağırılmışdı. Bu əl-lər insanların rifahı naminə neçə-neçə fərمان imzalamışdı.” (148, s.221) Rəhbərin dili ilə insanlara mübariz ruh aşilanın hekayədə mühacirət həyatının məşəqqətləri, ağrı-acısı qələmə alınmış, gələcəyə istiqamət götürən nikbin ruh aşilanmışdır.

“Əsl həyan” hekayəsinin lirik “mən”i özünü Savalanın dağ çaylarına bənzədir: “Haçan sakit duyğularım hiddətlə coşub öz sahilini aşmaq istəyir, siqlətli bir qayaya dəyib öz üstümə qayıdır... Mənim də ürəyim palid təbiətlidir. O, nə-inki ildirimi, hətta bütün bələləri özünə çekir ki, başqları zərər çəkməsin.”(148, s.20) Pis adamların ədalətsiz münasi-bətinə döza bilməyən ədəbi qəhrəman belələrini özündən rədd etmək istəyəndə isə əsil həyan axtarır və onun timsalın-da özünün həyat yoldasını görür.

“Yaşıl orkestr”, “Lent yazıları”, “Qaval”, “Yallı” heka-yələri Təbriz filarmoniyası ilə bağlı təəssürtlərdən yaran-mışdır. “Günahdan betər savab”, “Göz dağı”, “Baxtın da baxtı var”, “At sədaqəti”, “Qəfil dəvət”, “Sarı işıq”, “Sevdalı yaylaq” (148) Cənubi Azərbaycanın kənd həyatı ilə bağlı xatırələrdən qaynaqlanır. “Əli Tudənin bədii nəşrini fərqləndi-rən cəhətlərdən biri – onun daha çox epistolyar xarakter da-şimasıdır.” (68, s.50) Şair üçün mövzu yaşadığı həyatdan gə-lir. Əli Tudə kəndçiləri Sədəf xala, Sultan, Əziz, Gültəmas, Fətəli, Əvəz, Mirvari, Zərbəli, Rüstəm, Əbişağa, Cavad, həmçinin qəssab Bəhlul, göyərtisatan Həsi, dayısı qızı Əсли, o cümlədən Zərbəli kişi, Kərbəlayı Eynət, Bəhram və yaxın-dan tanıldığı neçə-neçə sadə insan haqqında oxucuda maraq doğuran hekayələr yazmışdır. Onun Cənub həyatından qay-naqlanan bu məzmunda qələmə aldığı 100-ə yaxın hekayəsi hələ də şəxsi arxivində əlyazma şəklində qorunub-saxlanılır. Mənə elə gelir ki, bu əsərlər tez bir zamanda bir yerə topla-nılıb nəşr edilməli, geniş oxucu auditoriyasının ixtiyarına verilməlidir. Çünkü tarixi faktlara əsaslanan bu sənədli heka-yələrdə XX əsr Cənubi Azərbaycan inqilabi hərəkatının, bu-radakı tarixi prosesin, Cənub kəndlilərinin həyat və məişəti-nin maraqlı, oxucuları düşündürə biləcək məqamları öz ək-sini tapmışdır. Şairin göstərilən əlyazmaları, eləcə də çap olunmuş bir sıra hekayələri (150;152;153;170) Cənubi Azər-baycan milli-azadlıq hərəkatının tarixini araşdırın tədqiqat-çılar üçün qiymətli məxəz rolunu oynaya bilər.

Əli Tudənin bir sıra irihəcmli hekayələrinin özləri də bə-zən hekayət, rəvayət, əhvalat xarakterli bir neçə kiçik heka-yədən yaranmışdır. “Günahdan betər savab” (6 hekayə), “Göz dağı” (5 hekayə), “Bir gözəl vardi” (9 hekayə) məhz bu qəbildəndir. M.Mehdibəyova bununla bağlı yazır: “Mü-əllif (Ə.Tudə nəzərdə tutulur. – A.Ş.) öz bədii məramını

açıqlamaq üçün maraqlı ədəbi priyom işlədir: hekayə içində hekayə-rəvayət danışır..." (68, s.52) "Zindanda ağarmış saçlar" hekayəsində qəddar hökmdarla bağlı rəvayət, "Günahdan betər savab" hekayəsində vaxtilə şairin əmisi Qulamdan eşitdiyi əhvalatlar, "Vətən parçası" povestində isə Ay-Günəş əfsanəsi, həmçinin şairin şəxsi arxivində qorunub-saxlanılan xatirələrində qələmə aldığı Şəlalə əfsanəsi, Sonanın atasından eşitdiyi Əsli və Kərəm dastanı və s.-ni dediklərimizə misal olaraq göstərmək olar.

"Mənə elə baxma", "Xoş gəlibson, gözəl bahar", "Maqnitofon nağılı", "Mənim gözlərim", "Qaya əfsanəsi", "Üzbəüz", "Tut ağacı", "Nəğməli meşə", "Atlant dözümü", "Sənət baraması", "Yenə də saçlar", "Vəfa ulduzları" (148) və s. kimi kiçik həcmli lirik hekayələr isə miniatür tipli olub bədii deyim tərzini ilə daha çox mənsur şeiri xatırladır. "Maqnitofon nağılı"nda Əli Tudə oğluna təzə maqnitofon alarkən xəyalala dalaraq fikri uzaqlara gedir, bu zaman kövrək duyğularla nənəsini, qəriblikdə keçən uşaqlıq illerini yada salır. "Nənə! Bir zaman nə maqnitofon özü var idi, nə də lenti. Ancaq sənin yaşadığın Çanaxbulaq kəndi maqnitofon idi. Yanından həzin-həzin axan Neştəri çayı da lent! Pirani Savalan dağı dövranın acı şikayətlərini ürək yanğısıyla o daş maqnitofonda yazırı. Sən isə doğma səslərə qulaq asa-asə öz maqnitofonunu işə salırdın. Neştəri çayının əks-sədəsi o maqnitofona düşürdü... Mən də tanış sədaları səliqəylə, ehtiyatla, məhəbbətlə sənin qurumuş taxta sinəndən öz qabarıl köksümə köçürürdüm." (148, s.7)

"Mənə elə baxma", "Üzbəüz", "Qız mərhəməti" ülvi məhəbbət hissələrini, "Tut ağacı", "Kəkliyin kəklikləti", "Nəğməli meşə", "Heykəltaraş ömrü", "Büllur abidə" (148) kimi nəşr əsərləri təbiəti tərənnüm edir. Şair şifahi xalq ədəbiyyatı nümunələrindən də kifayət qədər bəhrələnmiş, eşitdiyi atalar söz

və məsəllərindən, hadisə və əhvalatlardan nəşr əsərlərində yerli-yataqlı və geniş istifadə etmişdir.

Əli Tudə nəsrinin özünəməxsus cəhətlərindən biri də ondadır ki, o, bəzi hallarda öz şeirlərini hekayə daxilində verməklə bərabər, həm də bir sıra nəşr əsərlərində özünün poetik misralarını epiqraf kimi işlədir. Müəllif "Əsil həyan", "Susan telefon", "Məsumluq", "Ərəb qızı", "Bir ürəkdə iki sevinc", "Nekroloqlar", "Bir gözəl vardi" hekayələrində məhz öz şeirlərində epiqraf kimi istifadə etmiş, "Günahdan betər savab", "Göz dağı", "Hər bağın öz bülbülü", "At səda-qəti", "Nadir səhər", "Qız mərhəməti", "Sevdalı yaylaq", "Talış qızı", "Qəfil dəvət", "Son görüş", "Duzçixaran" (148) hekayələrində isə məzmun daxilində ara-sıra işlətmişdir. Bu da onun nəşr əsərlərinin bədiiliyini bir az daha qüvvətləndirməyə xidmət edir. S.Nəbioğlu (Əmirov) "Müdriklik zirvəsindən" (88, s.7) məqaləsində bu barədə yazır: "Əsərlərin lirik məcrada axını bir sıra şəffaf və büllur ırmaqların ona qoşulmasına münbət zəmin yaradır. Bu çeşmələrdən insanların ötdüyü nəğmələrdən biri adamları paklığa, doğruluğa, vətəni sevməyə dəvət etməkdən ibarətdir. Müəllisin baş qayəsi belədir. Azad və müstəqil vətən yoxdursa, xoşbəxt vətən övladı da ola bilməz."

"Vətən parçası" povesti (148, s.227-276) orijinallığı, ideya-bədii məzmunu etibarilə fərqli xüsusiyyətlərə malikdir. Xatirə-povest təsiri bağışlayan əsər proloqdan,⁹ hekayədən və epiloqdan ibarətdir. Hadisələr Milli hökumət dövründə Təbrizdə cərəyan edir. Lirik qəhrəman Əli Tudənin özüdür; əsas süjet xətti Təbriz Dövlət Filarmoniyasının müdürü olarkən məhz onun ətrafında qurulmuşdur. Əsərdə söhbət vətənpərvər, qeyrətli, ziyanlı Vətən oğullarından gedir. Yun parçalar toxuyan "Qələbo" karxanasının müdürü İlham adlı mübariz, xeyirxah, humanist bir insandır. O, emalatxanada gördüyü işlərin müqabilində kasiblərdən bir şahı belə almır. İlham həm də şairdir,

şəirləri ilə insanları vətənpərvərliyə, azadlığa, xoşbəxtliyə çağırır. Bir dəfə o, dostu Əli Tudəni öz iş yerinə dəvət edir və burada şairi sex rəisi işləyən Naxış adlı qızla tanış edir. Onların sexindəki “sazlanmış milli orkestri” xatırladan dəzgahların arxasında “dünən azadlıq uğrundakı Vətən döyüşündə fədai olmuş” qızlar bu gün sanki “ürəyə yatan seçmə melodiyalar” ifa edirlər. Əsas hadisələr də elə buradan başlayır. Naxış Rövşən inqilabi ruhlu atasının vaxtilə Ərdəbildə yazmış olduğu şeirlərdən ibarət bir dəftəri Əli Tudəyə verir. Təbrizdə yazdığını ikinci dəftəri də ona vermək üçün isə şairi yaşayış yerlərinə dəvət edir. Onların evi, bu evin otaqları XX əsrin ortalarında Azərbaycan əyalətləri üçün xarakterik olan tipik kənd evididir. Əli Tudə özünəməxsus dəst-xəttlə otaqların mənzərəsini çəkir: Səliqəli bəzənmiş aynabəndlə sadə otaqda “Yerə salılmış əlvan bir Təbriz xalçası bütün döşəməni tutmuşdu. Küncdəki qara sandığın üstə nizamla yorğan-döşək yiğilmişdi. Üzünə atlas örtük çəkilmişdi. Ləmələrdə çini qab-qacaq par-par parlayırdı...” (148, s.234) Söhbət əsnasında şair öyrənir ki, Naxışın atası Nəzərgil də elə onun həmyeriləridir, əvvəllər Ərdəbil vilayətində Çanaxbulaq kəndinə yaxın “Çəsmə başında” yaşayıblar. Qızın anası Ə.Tudəyə doğma yurduları haqqında xoş hissələr bağışlayan xeyli yaddaqalan xatirələr danışır.

Xüsusi təhsili olmayan, lakin Şərq poeziyasına dərindən bələd olan Nəzər Rövşən “Ala qapıda” çayçı dükəni işlədirmiş. Nəzər “...mülkədarların əmrilə döyülüb, torpağı əlindən alınan, suyu kəsilən, heyvanı öldürülən kəndlilərin qabağına düşüb divanxanalara gedərmiş. O, qəddar vəzifə sahiblərinin üzünə ittiham oxuyub ağalarla əlbir olduqlarını tutarlı dəlillərlə ifşa etməkdən çəkinməzmiş.” (148, s.237) Surət xalanın dediyinə görə, bütün bunlara görə yerli hökumət onu Təbrizə sürgün edir... Yüksək zövqlü bağbanlığı olan Nəzərin allıgüllü bir bağlı Ərdəbildə qalsa da, birini də Təbrizdə salır.

Özündən sonra bağ-bağatı, şeir dəftərləri və nəcib bir ailəsi qalan ədəbi qəhrəman ağır xəstəlik keçirərək burada da dünəyasını dəyişir.

“Vətən parçası” povestində Nəzərin timsalında zəhmətkeş insan, sakit və ağır təbiətə malik, təmiz vicdanlı ata və vətənpərvər ziyanlı obrazı yaradılmışdır. Xalq inqilabının qələbəsini, Milli hökumətin yaradılmasını ürəkdən alqışlayan ədəbi qəhrəmanın şeirlərində əsasən milli hakimiyət tərənnüm edilir. Əli Tudə nis-gilli şairin doğma ana dilində qələmə alınmış şeirlərinə ön söz yazaraq sonradan müxtəlif qəzetlərdə çap etdirə bilir. Oxucu üçün böyük maraq kəsb edən müxtəlif hadisələrin həssaslıqla və əhatəli şəkildə oxuculara nəql edildiyi povest ayrılıq motivləri ilə də sona çatır. Xatirələrini çözələyən Əli Tudə bildirir ki, “mən İlhamı, Nəzər Rövşəni, Surət xalani, Naxışı, öz xalamı xatırlayanda Ay tek haldan-hala düşürəm. Sanki qulaqlarına mənimlə yanaşı Təbrizin aylı gecələrində gümüş arxlı, zümrüd söyüdü, kəhkəşan çətirli xiyanənlarda gəzən Günəşin – Naxışın tanış, mehriban, kövrək səsi gəlir: Bağlı yoldu ayrılıq...” (148, s.276)

Vətən həsrətli köklənmiş əsər oxucuları addımباşı təsirləndirir. Tipik azərbaycanlıların düşüncələrini, arzularını və gün-güzərəni səciyyələndirən ədəbi obrazların dili ilə maraqlı və iibrə-tamiz həyat həqiqətləri söylənilir. Bu qəhrəmanlar doğma yurduna dərin məhəbbətlə sevən üsyankar və mübariz, məğtur və əyilməz, eləcə də sədaqətli və cəfəkeş insanlardır.

Povestin dili sadə və axıcı olub ürəyəyatılmışdır. Xalqın xoş ovqatlı, eyhamlı, sərrast, canlı danışq dilinə böyük üstünlük verilən əsərdə bədii ümumiləşdirmələr, obrazlı ifadə və maraqlı bənzətmələr diqqət çəkir. Cılçıraq “nur şəlaləsi”, qızın səsi “Savalan çeşməsinin piçiltisi”, toxucu sexi “sazlanmış milli orkestr”, şaftalı “toy gecəsinin şölələnən çıraqı”, gözərlər “təbəssüm çeşməsi” və s. kimi mənalandırılır. Savalan “Azərbaycanın nəhəng konservatoriyası” adlandırılır. Cünki burada hər quşun, bütün

axar su hövzələrinin öz musiqisi, hər duman-çənin öz rübəbi, “zirvədən ətəyə, yoxuşdan düzə, qayadan dərəyə axan daşların da öz notu var. Təkcə yollardakı insanlar deyil, hətta çəmənlərdəki çiçəklər də nəğmə oxuyur...” (148, s.268) Ə.Tudə xalqın yaddaşından əsrlərlə süzülüb gələn müğamlarımızı əsl möcüzə kimi qələmə verir. “...Tək-tənha qalib həzin-həzin çağlayan bulaq! Anasının dalınca mələyən körpə quzu! Vüsəl həsrətilə çırpınan fəryad!..Uğursuz taleyindən şikayətlənən kövrək ürək!.. Qartal qanadları qırılmış şirin xəyal! Günəşə həsrətlə baxan boynu bükkülü gül! Yağış intizarında qovrulan cadar-cadar torpaql!” (148, s.269) isə “Yetim segah”dır. Əlbəttə, bu müğam və onun yanğısı haqqında söylənilənlər Əli Tudənin öz taleyinə daha yaxındır. Elə şairin özü haqqında yazdığı avtobioqrafik xatirələri də bunu deyir: “... atamın üzünü görməmişəm. Beş yaşimdə isə anamı itirmişəm. Həyatın isti-soyuğuna öyrənməmiş körpə bir ürək iki yanğına düşmüşdür. Alovları görünməyən ömür yanğınlarına! Sonra bu yanğınlar alovları ərsə dirənən döyüş yanğınlarına çevrilmişdir.”(32)

Ümumiyyətlə, Əli Tudənin yaratdığı ədəbi simaların əksəriyyəti ömrü mübarizələrdə keçmiş həyat qəhrəmanı olan həmvətənləridir. Mövzusu əsasən Cənubda baş verən hadisələrdən götürülmüş bu əsərlər qlobal bəşəri ideyalar təlqin etməklə yanaşı həm də insanların gündəlik əmək, məisət qayıqlarından da söz açır. Nəşr əsərlərində qarşıya qoyulan problemlər müvəffəqiyətlə öz bədii həllini tapır.

Əli Tudənin nəsri özünəməxsus xüsusiyyətləri ilə yaddaşlarda qalır, səmimiyyəti ilə sevilir, tarixiliyi ilə diqqət çəkir. Azərbaycanlıq təfəkkürü ilə yanaşı şərqlilik ab-havasının hökm sürdürüyü bu əsərlərin ədəbi-bədii qayəsi müasir oxucunu düşünməyə vadə edir, onun mənəvi tələbatını ödəyə bilir.

III FƏSİL

ƏLİ TUDƏNİN ƏDƏBİ GÖRÜŞLƏRİ

3.1. Ədəbi-tənqid, publisistik məqalələri

Əli Tudə yaradıcılığında ədəbiyyatşunaslıq məsələləri, eləcə də publisistika önemli yer tutur. Məhsuldar şair vaxtaşını olaraq mətbuat səhifələrində ədəbi-tənqid məqalələrlə çıxış etmiş, bir çox kitablara ön söz, gənc şairlərə uğurlu yol, müxtəlif səpkili bədii əsərlər haqqında rəy və resenziyalar yazmış, öz qələminin publisistika sahəsində də sınamışdır. O, sənət və sənətkar haqqında yazırı: “Sənət sünilik sevmir. O, sənətkarın nəfəs alması qədər düz olmalıdır. Sənət əsəri hər cür kələ-kötür quraşdırılmaları özündən rədd edib sənətkarın yazdığı varaq qədər düz olmalıdır.” (152) “Sənətdə səmimiyyət əsas şərtidir. Onsuz heç bir gözəl duygunu işıqlandırmaq olmaz.” (160, s.2)

Əli Tudə bədii yaradıcılığında dil məsələlərinə böyük önem vermiş, doğma ana dilimizi yüksək dəyərləndirmiştir: “Hər xalqın mədəniyyət xəzinəsindəki ən qiymətli inci ana dilidir. Bu parlaq inci öz əlvan şəfəqlərilə xalqın coğrafi, iqtisadi, siyasi həyatının bütün yollarını işıqlandırır. Dil xalqın ən böyük, ən müqəddəs, ən nadir sərvətidir.” (32) Şair xüsusi vurgulayırdı ki, “əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli miras” (173, səh.8) kimi ana dilimizi qoruyub saxlamalıyıq. O, bu məqsədlə “Iran Azərbaycanında qədim xalqımı doğma dilində dərs keçmək, qəzet, jurnal, kitab nəşr etmək qadağandır” epiqrafi ilə başlayan “Mənim dilim” poemasını (139, s.157-

162) yazmışdır. Eləcə də öz doğma dilinin məhrəm sözlərinə özgə dillərin naməhrəm sözlərini qatan bəzi Azərbaycan türklərinə xitabən yazdığı “Dilim” (157, s.17), “Nankor” (146, s.73) şeirlərində dilimizi yabançı söz və ifadələrdən qorumağı qarşıya məqsəd kimi qoymuş, demək olar ki, buna tamamilə müvəffəq olmuşdur. Təsadüfi deyildir ki, Milli hökumət dövründə Cənubda nəşr olunan ilk ana dili dərsliyinin müəlliflərindən biri də məhz Əli Tudə olmuşdur. Çox böyük bir tarixi hadisə olan anadilli kitablarımızın nəşr edilməsi, çoxlu sayda qəzet və jurnalların işıq üzü görməsi, dövlət idarələrində doğma dilimizdə olan qanunların işləməsi şah rejiminin Azərbaycandilli məktəbləri bağlamasına, ictimai yerdə bu dildə hətta danışmağın belə qadağan edilməsinə tutarlı cavab idi. Məhz Milli hökumətin fəaliyyətdə olduğu bir il ərzində Cənub məktəblərində uşaqlar öz doğma Azərbaycan dilində təhsil aldılar.

Məhz bu dövrdə şah üsuli-idarəsinin hökmü ilə yaradılan bədnam yasaqların aradan qaldırılması mütərəqqi ideyaların yayılmasına təkan vermişdi. Bu hadisədən ruhlanan Azərbaycanın qeyrətli, təssübkeş şair və yazıçıları ilhamla gəlmiş, könülləri riqqətə gətirən qüdrətli əsərlər yaratmışlar. S.Rüstəmin, M.İbrahimovun, R.Rzanın, B.Azəroğlunun, S.Tahirin, B.Vahabzadənin, X.Rzanın və neçə-neçə digər şair və yazıçılarımızın əsərlərində minillik tarixi olan ana dilimizin Cənubi Azərbaycanda özünün layiqli yerini tutması alqışlanırdı.

Əli Tudə öz yaradıcılığında ədəbiyyatşunaslıq məsələlərinə də toxunmuş, fikir və mülahizələrini bildirmiştir.

Ə.Tudə tərcümə və tərcüməçiliyi belə səciyyələndirir: “Mütərcimin hər hansı əsərin, əgər belə demək mümkünsə, yalnız tərcüməçisi olmayı hələ işin hamısı deyildir. Belə ol-sayıdı, onda oxucu hər hansı əsərin elə sətri tərcüməsini oxuyaşdı. Ancaq bədii zövq duya bilməzdi. Mütərcim müəllifin

nəyi harda, necə demək istədiyini bilməlidir. Hətta hansı sözü yazarkən hansı vəziyyəti keçirməsini də duymalıdır. Bir sözlə, mütərcim tərcümə etdiyi əsərin ikinci müəllifinə çevriləlidir.” (119, s.7) Göründüyü kimi, şair tərcümə işinə başdansovdu ya-naşmamağı tövsiyə edərək tərcüməçiyə müraciət etdiyi əsərə onun ikinci müəllifi kimi yanaşmasını təlqin edir. Məhz belə olduğu təqdirdə sanballı tərcümə işi ortaya qoymağın mümkünülüyü önə çəkilir. Aşağı səviyyəli, zəif tərcümə materiallarının geninə-boluna yer aldığı günlərimizdə belə bir fikrin əhəmiyyəti daha qabarıq nəzərə çarpır.

Şair tədqiqatçıdan söhbət açarkən deyir ki, “Tədqiqatçının fikri də, duyğusu da, hökmü də vicdanın səsindən yoğrulmalıdır. O, həkim həssaslığıyla hər əsərə düzgün diaqnoz qoymalıdır. Yoxsa hər hansı bir yanlış hökm qüdrətli bir sənətkarı yərə vurur, zəif bir sənətkarı isə göyə qaldırar.” (119, s.7) Burada tədqiqatçı düzgün olaraq həkimə bənzədir ki, hər hansı bir qeyri-dəqiq təh-lil oxucunu, hətta cəmiyyəti belə yanlış məcraya yönəldə bilər.

Şair əsərin dili barədə fikirlərini bildirərək, zəif nəşr əsərlə-rilə bağlı yazır: “... dil oxucunun karvana bənzəyən silsilə dü-şüncələrini enişli-yoxuşlu hadisələr içərisindən həssaslıqla keçi-rən sarbandır. O, əsərə hərarət də verir, şeiriyyət də. Ancaq həyat materialı yoxsul olan nəşr əsərinə zahiri parıltılı sözlərə nə qədər naxış vurulsa da, yenə də maraqsız olur. Oxucu əsərdə nəsə axta-rır, gözləyir, tapmayıb yorulur... Nəhayət, təessüflənir.” (24, s.6)

Şair humor haqqında dolğun mülahizə ilə çıxış edir: “Dü-yünlü qaşları açmaq, kilidlənmiş dodaqları qımısdırmaq, gərgin əsəbləri dncəltmək üçün humor faydalı vasitədir. Ancaq humor yüngül gülüşdən ibarət olmamalıdır. Onda təmkin də, siqlət də, məna da olmalıdır.” (24, s.6)

Vaxtilə müxtəlif şair və yazıçılar, çeşidli əsərlər barədə dəyərli rəy və resenziyalar yazmış şair sağlığında nəşr etdiyi kitabların heç birinə giriş sözü yazdırılmamışdır. Bu da

onun həddindən ziyadə alicənablığının, səmimiyyətlə dolu xislətinin bir çalrı kimi özünü biruzə vermişdir. O, “Müqəddəmə” (149, s.16) şeirində bu barədə yazır:

*Dedim, axı müqəddəmə nəyə gərək?
Yox! Tərifə zilləməsin söz gözünü.
Hər şeirində yana-yana dinən ürək
Özü haqda özü desin hər sözünü!..*

Ötən əsrin 40-cı illərindən başlamış ta ki ömrünün sonuna dək bir sıra mətbü orqanların səhifələrində Əli Tudənin imzasına ara-sıra rast gəlinir.

1979-cu ildə şairin “Kənd həyatı” jurnalının səhifələrində çap etdirdiyi məqalə Səməd Vurğunun yaradıcılığından bəhs edir. “Səməd Vurğun yaradıcılığında sosialist kəndinin tərənnümü” (154, səh.40-41) məqaləsində təhlil obyekti xalq şairinin qələmindən çıxan kənd haqqında əsərlərdir. Burada “Muğan” poeması, “Üşyan”, “Kənd səhəri”, “Pambıqçılard” şeirlərinin özünəməxsus xüsusiyyətlərində söhbət açılır. Dəlidağ, Qızıl qaya, Kür sahili, Dilcan dərəsi, Talıştan məşəsi, Muğan düzü, Goy göl, İsa bulağı, Ceyran bulağı, Damcılı bulağı kimi təbiət abidələrinin vəsf edildiyi bədii lövhələrdən danışılır. Xalq şairinin axıcı dili, obrazlı ifadələri, bədii surətlər qalereyası, yaradıcılıq xüsusiyyətləri vurgulanır. Müəllif belə qənaətə gəlir ki, “Nə qədər yer üzündə bahar təravətli Azərbaycan torpağı var, şairin yaz ətirli əsərləri də zamandan-zamana addımlayıb nəsillərdən-nəsillərə əbədi yadigar olacaqdır. Səməd Vurğunun sosialist kəndi haqqında yaratdığı ölməz poeziya inciləri bu sahədə qələm çalan söz ustalarımıza böyük ilham mənbəyi, həyat təcrübəsi, sənət məktəbidir.” Yazıda tez-tez vurgulanan “sosialist”, “sovət”, “Komunist partiyası” və bu tipli bir sıra söz və ifadələri bu gün yazının

tərkibindən çıxarmalı olsaq, mənə elə gəlir ki, məqalənin məzmununa heç bir xələl dəyməz. Yazı keçmiş sovet dövrünün abhavasına uyğun şəkildə qələmə alınmışdır.

Səməd Vurğunla bağlı ikinci yazı 1987-ci ildə qələmə alınmışdır. “Vətənpərvər sənətkarın ünsiyyət dünyası” (163, s.38-41) həmin ildə keçirilmiş Səməd Vurğun poeziya günləri ərəfəsində işıq üzü görmüşdür. Ə.Tudə məqaləni ölməz şairlə 1947-ci ilin yanvar ayında baş tutan görüşü ilə başlayır və S.Vurğunun ürək yanığı və təəssüflə dediyi “Hayif, Təbrizi görə bilmədim” sözlərini xatırladır. Yazıda xalq şairinin Cənubi Azərbaycan yazarlarına, o cümlədən Ə.Tudəyə xüsusi diqqət və qayğı göstərdiyi səmimiyyətlə bildirilir. Adı çəkilən məqalədə xalq şairi S.Vurğunun iştirakı ilə Elmlər Akademiyasında, Natəvan klubunda, Azərnəşrdə, eləcə də Moskvada keçirilən yaradıcılıq səhbətlərindən, ədəbi müzakirələrdən və onunla təmasdan ətraflı səhbət açılır.

“Təbəssümlü baxışlar” (156, s.5) məqaləsi Mirzə İbrahimov, “Yaddaşlara köçən məclis” (166) isə “Şairlər məclisi” və onun rəhbəri Cəfər Xəndanla bağlı xatırələrdən qaynaqlanır. “Zamanın çağırışı ilə” (169, s.3) Müşfiqin yaradıcılığından, “Görüşə tələsən sətirlər” (136, s.10) şair İsmayıll Cəfərpurun Azərnəşrdə çap olunmuş “Yenə görüşərik” kitabından, “Ürəkdə işıq yananda” (161, s.8) Məmmədrza Afiyətin “Ürəkdə işıq” əsərindən bəhs edir. Yaradıcılığa yeni qədəm qoymuş Sabir Əmirov, Aqsın Babayev, Nazim Rizvan, Zərxanum Ülvi, Fətəli Sahib kimi gənclərin bədii yaradıcılığı ilə əla-qədər “Ədəbiyyat və incəsənət” qəzeti səhifələrində Əli Tudənin müxtəlif səpkili yazıları dərc edilmişdir.

“Bağban fədakarlığı” məqaləsində (119, s.7) gənc tədqiqatçı Sabir Əmirovun yaradıcılıq yolundan səhbət açılır. Məlum olduğu kimi, Milli Hökumət tərəfindən bir sıra istedadlı gənc Bakıya təhsil almağa göndərilmişdi. S.Əmirov da həmin

gənclərin arasında olur. O, Milli hökumətin devrilməsi səbəbindən bir daha Təbrizə qayıda bilməmiş, həmişəlik Bakıda yaşamağa qərar vermişdir. “Coşqun duyğulu”, ürəkləri “qələmlə ehtizaza gətirən” cavan tədqiqatçı hələ universitet illərindən mətbuatda sanballı məqalələri ilə çıxış etmişdir. Ə.Tudə istedadlı tənqidçi, dözümlü tədqiqatçı, bacarıqlı tərcüməçi olan Sabiri ədəbiyyat tədqiqi sahəsində yorulmaz bir bağbana bənzədir. O yazır: “Qələm sahibinin daş-qas dolu dəfinəsi söz ehtiyatıdır. Bunun üçün yazılıçının geniş mütaaliəsi, dərin dünya görüşü, zəngin həyat təcrübəsi olmalıdır. Mən bu baxımdan Sabir Əmirovun əməksevərliyinə heyranam. Qələm dostumun yazılarında geniş təhlil, güclü mühabimə, sönməz yanğıyla bərabər rəngarəng şeiriyyət də olur.” Məqalədə o da qeyd edilir ki, bir müddət Bakı radiosunda Cənubi Azərbaycan redaksiyasının təşkil etdiyi “Dinləyicilərimizin yaradıcılığı, axtarışlar və tapıntılar” verilişinin aparıcısı kimi S.Əmirov daima çalışqanlığı ilə diqqət çəkmişdir. O, redaksiyaya göndərilən əsərləri təhlil edir, həmçinin yazı sahiblərinə qayğı göstərir, bədii sənətin sırlarından də faydalı söhbət açır. Onun Bakıda nəşr edilən “Mühacir” qəzetinin də fəal əməkdaşlarından biri olduğu, oxucuları düşündürən məqalələrlə çıxış etdiyi xüsusi vurğulanır.

Şair və tədqiqatçı Nazim Rizvanın “Yazıcı” nəşriyyatı tərəfindən çapdan çıxmış “Mənim sevgim” şeirlər kitabı haqqında Ə.Tudə “İlk kitab, ilk sevinc” məqaləsini yazmışdır. Əli Tudənin vaxtilə şeirlərinə “Uğur olsun” yazdığı N.Rizvan burada ümid verən, təzə nəfəslə, istedadlı gənc şair kimi təqdim edilir. Gənc şairin ilk kitabında yer alan poetik lövhələr təcrübəli qələm sahibi tərəfindən yaradıcılıq meyarı ilə dolğun şəkildə təhlil edilir. Kitabin “Cənublu taleyim” fəsli barədə xüsusi söhbət açılır ki, müəllifin Cənub şeirləri də məhz bu bölümədə toplanmışdır. Qeyd olunur ki, Nazim

Rizvanın Cənub mövzusunda yazdığı əsərlər bütünlükdə “ayrı-ayrı təzə-tər çiçəklərdən toxunub gözləri təbəssümlü istiqbalın boynuna salınacaq nəhəng vüsal çələngini andırır.” Məqalədə tədqiqatçı-şairin qələmindən çıxan bədii nümunələr ədəbiyyatşunaslıq nöqtəyi-nəzərindən geniş təhlil olunur.

“Ürəkdə işiq yananda” məqaləsində (161, s.6) Məmmədrza Afiyətin 1984-cü ildə “Yazıcı” nəşriyyatı tərəfindən buraxılmış “Ürəkdə işiq” kitabı haqqında tənqidçi mülahizələri yer alıb. Burada nəşr əsərinin dili ilə bağlı ümumiləşdirilmiş dəyərli fikirlərə rast gəlirik. Ə.Tudə ədəbiyyatşunas-tənqidçi qismində kitabda yer alan hekayələrin yaradıcı təhlilini aparır. Göstərir ki, qələmə alınan həyat hadisələri sanki yazılıçının özünün keçdiyi həyat yolunu xatırladır. Bu yol isə Ə.Tudənin gözləri qarşısındadır. Məqalədə “Alov”, “Məhəbbət nümunəsi”, “Bu özü də bir əhvalatdır” kimi hekayələr tədqiqatçı süzgəcindən keçirilərək geniş təhlilə cəlb olunur. Araz çayı üzərində tikintisi aparılan su-elektrik stansiyasının işçiləri - Əhməd, Kərim, Adil kimi qəhrəmanlar, eləcə də yazılıçının adı çəkilən hekayələrində yer alan Bağır, Mərəndləi Qurbanqulu, Lətif və bu kimi xasiyyətcə bir-birindən olduqca fərqli simalar xarakterizə edilir. Əsər barədə Ə.Tudə belə qənaətə gəlir: “M.Afiyətin hekayələrinin əksəriyyətində təhkiyələr şirin, təsvirlər canlı, dialoqlar təbiidir. Ümumilikdə bu uğurlu kitab göstərir ki, yazılıçının narahat xəyalı daim həyat nəfəslə surətlər ünvanının sorağındadır.”

Böyük Vətən müharibəsində bəhs edən “Qələbə-40” rubrikası altında yer alan “Qələm dostumuz” başlıqlı məqaləsində (144, s.2) Əli Tudə Fətəli Bayramovun (Sahib) yaradıcılığından söhbət açır. Şair məqaləni müharibə xatirələri ilə başlayır və qeyd edir ki, cəbhədə qəhrəmanlıqla döyüşüb sağ-salamat, həm də doğma yurda almıçaq, üzüağ dönən Fətəlinin müqəddəs Vətəniylə, anasıyla, dinc həyatiyla görüşü

ağır yaralar bahasına başa gelmışdır. O, soyumamış yaralarından əzab çəksə də, üzə vurmurdu, çalışırdı ki, gözlərində çağlayan təbəssüm çeşməsi ağrılarını yuyub aparması. Həmin dəqiqələrdə onun qəlbində təskinlik ifadə edən şeirlər misralanırdı... Yazında gənc şairin əsgərlik həyatı, cəbhə qəzetindəki yaradıcılığı, faşizm əleyhinə yazdığı şeirlərdən bəhs olunur. Müəllifin yaradıcılığına vətənpərvərlik nöqtəyi-nəzərindən xüsusi önem verilir.

Əli Tudənin “Danışın mənə” məqaləsi Bəxtiyar Ərşadın eyni adlı poeması haqqında (123, s.4), “Həyat ətirli şeirlər” (138, s.3) Əlihəsən Şirvanının yaradıcılığı barədədir. “Uğur olsun, İsa!” (158, s.4) Tovuz rayonunda orta məktəb müəllimi işləyən gənc şair İsa İsayevə, “Uğur olsun!” (159, s.28-29) yazısında isə gənc şair Zərxanım Ülvivə yığrıcı yol arzulanır.

“Uğur olsun!” (159) yazısında gənc müəllifin şeirləri “dil açan həyat eşqi” kimi səciyyələnir. Burada oxuyuruq: “...Zərxanımın “Elə bildim”, “Açan olmasın”, “Həyat namına” adlı yeni şeirlərinə nəzər salıram. Bu yazıldarda yiğcamlıq, az sözlə çox fikir ifadə etmək təşəbbüsü xoşuma gəlir. Doğrudur, bu şeirlər sənətkarlıq cəhətdən hələ kamil deyil. Ancaq misralarda dil açan həyat eşqi insana incə, təmiz, şirin duyğular aşılıyor.” Məqalədə yaradıcılığa yenice qədəm qoymuş xanıma uğurlar arzulanmaqla yanaşı, şair nəsihəti də verilir: “Zərxanıma məsləhət görürəm ki, qədim tarixə malik olan zəngin ədəbiyyatımızın ənənələri ilə yanaşı, müasir poeziyamızı da dərindən öyrənsin. Öz mövzu dairəsini genişləndirsin, təhsilini artırınsın, sənətkarlığını yüksəltsin... Şeirlərdəki deyilməmiş fikirlər, təzə təşbehlər, obrazlı ifadələr... istedad, əmək, qayğı əhatəsində pardaxlanıb əlvan şeir gülüstanımızda rənglərilə seçilərək ətirlərilə fərqlənməlidirlər.” (159, s.28-29)

“Duyğular şeirləşəndə, ilhamlar nəğmələşəndə” məqaləsi (124, səh.43-45) “Kənd həyatı” jurnalının səhifələrində “Redaksiyanın poçtundan” rubrikası altında verilmişdir. İcmal janrında qələmə alınan bu yazıda redaksiyanın ünvanına göndərilmiş şeirlərə münasibət bildirilir. Burada 24 müəllifin müxtəlif səpkili bədii yazıları sənətkarlıq cəhətdən təhlil cəlb olunur. Xalqımızın minilliklərin qatlarından süzülüb-gəlmış şifahi xalq yaradıcılığı örnek göstərilməklə sanballı şeirlər, uğurlu misralar, poetik deyimlər xüsusi vurgulanır, zəif şeirlər təhlil edilərək sadalanır, müəlliflərə yaradıcılıq məsləhətləri verilir. Bildirilir ki, insanda şeirə həvəs adətən gənclik illərindən başlayır. Axı, “necə deyərlər, gənclik ömrün bahar çağrı olduğu üçün elə özü başdan-başa şeirdir. Ancaq bu baharda tumurcuqlanan qönçələr ya istedad, qayğı, zəhmət sayəsində gül açıb-pardaxlanır, ya da axtarışa, əməyə tablaşmamaq nəticəsində yarpaqlanmadan quruyub töküür.” Adı çəkilən icmal məqalədə gənc yazarlardan Zərxanım Ülvinin Azərbaycanın xalq artisti, kamança ustası Habil Əliyevə həsr etdiyi, Baba Camalovun isə “Görüşünə gəlmişəm” adlı şeirləri, həmçinin Əvəz Yanar, Fəxrəddin Məmmədov, İsmayıllı İmanov, Firdovsi Aslanın şeirlərindəki müvəffəqiyətli deyimlər, poetik parçalar təriflənir. Məqalənin müəllifi gözə çarpan böyük qüsurlardan biri və ən başlıcasının mövzu təkrarı olduğunu bildirir. Bu təkrar isə əsəsən təbiət lövhələrinə həsr olunan yazıldadır. Əli Tudə məsləhət görür ki, məsələn, dağlardan yaran müəlliflər əllərinə qələm almazdan qabaq klassik aşıqlarımızın, xüsusilə Aşıq Ələsgərin dağlara qoşduğu məşhur şeirini oxumalıdır-lar. Əsl poeziya nümunələri də məhz bu zaman – duyğular şeirə, ilham nəğməyə dönəndə yaranır!

Əli Tudə gənc şairlərlə bağlı ayrı-ayrı məqalələrində xüsusi vurgulayır ki, “Şairə iti göz, həssas ürək, aydın fikir

lazımdır. Bütün bunlar birlikdə şairin yaradıcılıq yolunun kompasıdır.” (158, s.4) Və yaxud: “Bu bir həqiqətdir ki, istedad, təhsil, əmək şairin kamil şeir yazması üçün hələ kifayət deyil. Şairin şeirlərində həyatın nəfəsi duyulmalıdır.” (138, s.3) Həmçinin “Söz sənətimizin üfüqləri çox genişdir. Orada göyərçinlərlə yanaşı, qartallar da uçur. Hər uçuş da bir hadisə ilə tamamlanır” (138, s.3) fikri də məhz Əli Tudəyə məxsusdur.

“Rübəbəli günlər” sərlövhəli yazıda (153, s.5; s.7) 21 azər inqilabının ildönümü ilə əlaqədar keçirilən tədbirlərdən danışılır, əvvəlcə Quba rayonunda, sonra isə Bakıda keçirilən tədbirlər zamanı Əli Tudənin xalq artisti Rübəbə Muradova ilə səmimi ünsiyyətdən söz açılır. Şair yubiley gecəsində Rübəbə xanımın ifasına qulaq asdıqca ona ithaf etdiyi “Dogma səs” poemasını yadına salır. O, xəstəxanada müalicə aldığı zaman radioda Rübəbə xanımın ifasında “Segaha” qulaq asır və məhz bundan sonra həmin poemanı necə həvəslə yazmağa başlamasını nəql edir. Konsertdən sonra Əli Tudənin “Mən nə gətirdim” şeirindən söz düşəndə isə Rübəbə xanım xatırlayır: “Mən bu şeiri musiqi məktəbinə daxil olanda oxumuşam. Özü də “Segah” üstündə. Bunu məndən imtahan götürən musiqi müəllimi özü xahiş etmişdi.” Ə.Tudə yazır: “Rübəbə xanım mənə baxa-baxa oxuyurdu. Gözləri yaşarmışdı. Sanki bu fəryadla dolu şeirin hər misrasını tamaşaçılaraya daha aydın göstərsin deyə, göz yaşlarında yuyub parlatmaq isteyirdi. Mən isə yenə birinci sıradə tərəddüd içində əyləşmişdim. Doğrusu, şeirimin hər misrasının parlamasına sevinsəm də, sevimli müğənninin gözlərinin yaşarmasını istəmirdim. Bir də gördüm ki, öz gözlərimdən də yanaqlarına yaş axır.” Oxucuda dərin təsir yaradan məqalədə göstərilir ki, Rübəbə xanım Əli Tudənin şeirlərini Təbriz səhnəsində oxumaq arzusu ilə yaşayırırdı. Lakin təəssüf ki, onun bu arzuları çin olmadı, ayrılıq həsrətilə dünyadan köcdü. Şair inamla vurgulayır ki, vaxt gələcək, Rübəbə xanımın məharətlə oxuduğu təravətlə

mahnılar, əzəmətli müğamlar yazılmış lent yazıları Təbriz, Urmiya, Zəncan, Mərənd, Xoy, Səlmasdan... məhrəm-məhrəm səslənəcək, bu xanımın şeiriyyət dolu nəfəsindən həmişə Savalan gullərinin ətri gələcəkdir... Göstərilən məqalədə Rübəbə Muradovanın portret cizgiləri çəkilir. Xatirə yazısının maraqlı cəhətlərindən biri də odur ki, bu böyük həcmli məqalədə Süleyman Rüstəm, Ənvər Məmmədxanlı, Mikayıl Rəfili, Cahangir Cahangirov, Əbülhəsənxan İqbal, Əvəz Sadıq haqqında maraqlı xatirələr söylənilir.

Onun “Kənd həyatı” jurnalında dərc edilən “Dağ iradəli insanlar arasında” (122, s.32) məqaləsini publisistikanın gözəl nümunələrindən hesab etmək olar. Oçerk janrında qələmə alınan bu məqalə füsunkar, nadir, zəngin təbiətli Yardımlı rayonunun təsviri ilə başlayır. Müəllif vaxtilə tələbə yoldaşı Vəli Məmmədovdan, eləcə də şair dostu Qabildən bu bölgə haqqında eșitdiyini, həmin yerləri qiysi olaraq tanığını qeyd edərək yazar: “O, (şair Qabil nəzərdə tutulur – A.Ş.) Yardımlıda müəllimlik edirdi. Mən Yardımlı ilə ilk dəfə Qabilin şeirləri vasitəsilə tanış oldum. O, rayonda mövcud olan problemləri realist qələmlə təsvir edib könüllərdə daha uğurlu gələcəyə qəti inam oyadırdı.” Əlbəttə, Ə.Tudənin təsvir etdiyi bu hadisələr Böyük Vətən müharibəsindən sonrakı illərə təsadüf edirdi. Məqalənin qələmə alındığı 1977-ci ildə isə bölge tamamilə dəyişmiş, inkişaf yoluna qədəm qoymuşdur. Bu dövr ərzində rayonda tikinti-abadlıq işləri genişlənmiş, dağ kəndlərinə abad yollar çəkilmiş, yeni poliklinika və xəstəxana tikilmiş, musiqi məktəbi və xalçaçı qızlar üçün peşə texnikumu açılmış, rayon mərkəzində füsunkar bir park yaradılmışdır. Kənd təsərrüfatı xeyli irəliləmiş, tütünçülük və üzümçülük sahələri inkişaf etmişdir. Kolxozçu Hüseyn kişinin timsalında zəhmətkeş, əməksevər insanların həyat və fəaliyyəti, o cümlədən, ailə-məişət qayğılarından söhbət açılır. Təəssüratlar rayonun Perimbel kəndində

yenicə istifadəyə verilmiş Nizami adına kinoteatrın timsalında davam etdirilir. Şirin, təmiz, sərin suları ilə məşhur olan Şəfəqli və eləcə də silsilə təpələr üzərində yerləşən Bərcan kəndlərinin bədii peyzajı çəkilir, kənd camaatinin təsərrüfat qayıqlarından söhbət açılır. “Raykomda”, “Perimbeldə”, “Bərcanda”, “Əklillər” yarımbaşlıqları altında verilən yazıldarda Yاردımlı rayonunun kənd həyatı dolğun faktlar əsasında işıqlandırılır. Məqalədə o dövrün tələblərinə uyğun olaraq “sosialist kəndi”, “kolxoz-sovxoz”, “sovət döyüşçüsü”, “qadir sovət adamları”, “XI Qızıl Ordunun qəhrəman döyüşçüləri” kimi artıq bu gün arxaikləşmiş söz və ifadələrə rast gəlsək də, burada əsasən tipik Azərbaycan kəndləri, onun dağ iradəli insanları tərənnüm olunur. Sonda isə bir həqiqət vurğulanır: “Yardımlıya yenə də gəlin! Ürəklərdə qırura, gözlərdə sevincə, dodaqlarda nəğməyə dönmüş həqiqəti görmək üçün gəlin!” “Dağ iradəli insanlar arasında” məqaləsində müəllif əmək və müharibə qəhrəmanları timsalında bədii ümumiləşdirmə aparmış və bundan ustalıqla istifadə edərək uğurlu bir publisistika nümunəsi yaratmışdır.

Kənd əməkçisinin, eləcə də yaz fəslinin vəsf olunduğu “Xoş gəlibsan gözəl bahar” zarisovkası (140, səh.14-15) da “Kənd həyatı” jurnalının səhifələrində çap edilmişdir. Müəllif vurğulayır ki, baharın gəlişilə hər tərəf gəlin libasına bürünüb. Təbiəti belə məharətlə bəzəyən şair ürəkli, rəssam xəyalli, bəstəkar ilhamlı sadə zəhmət adamlarıdır. Çünkü onlar qoca təbiəti həmişə cavan, gümrah, xeyirxah görmək isteyirlər. Onun ucsuz-bucaqsız doğma, mehriban, əziz qucağını qiymətli nemətlərlə doldurmağa çalışırlar. Məhz buna görə də zəmilərdə, tarlalarda, bağlarda, plantasiyalarda, biçənəklərdə azad, halal, müqəddəs insan əməyi bulaq-bulaq coşub-çağlayır. Kənd əməkçiləri - pambıqçı, üzümçü, çaybecərən, çoban, ümumiyyətlə hamı çalışır ki, sabah üçün nəzərdə tutulan bolluğun möhkəm əsası qoyulsun.

“Zəhmət dünyasının ulduzları” (171, səh.38-41) məqaləsi də bu qəbildəndir. Yazıda kənd üzümçülərinin əməyindən bəhs olunur. Qeyd edilir ki, üzüm təkcə şirin nemət deyil, həm də böyük sərvətdir. Lakin bu sərvət hər diyara nəsib olmamışdır. Çünkü üzümü yetirən torpaqda bol günəş şüası, müəyyən iqlim şəraiti, həmçinin böyük zəhmət tələb olunur. Xoşbəxtlikdən ana Vətənimiz Azərbaycan torpağı məhz belə bir bərəkətli diyardır. Məqalədə Cəlilabad, Şamaxı, Kürdəmir, həmçinin Xanlar (indiki Göygöl – A.Ş.) və Şamxor (indiki Şəmkir – A.Ş.) rayonlarının üzümçülük təsərrüfatlarından danışılır. Müəllif belə bir inamla bildirir ki, çəkilən zəhmət sayəsində sonda “yaşıl bağlardakı ulduz salxımları öz nuruyla torpağın, insanın və əməyin şan-şöhrətini daha da işıqlandıracaqdır.”

Ə.Tudənin qələmindən çıxan daha bir çox məqalə, rəy və resenziya, həmçinin haqqında yazılın müxtəlif səpkili yazılar da mövcuddur. Lakin fikir və mülahizələrimizi hələlik bununla bitiririk. Həmin yazıları sistemləşdirib gələcəkdə nəşr etdirmək isə Azərbaycanın tarixi, ədəbiyyatşünaslığı və jurnalistikasına gözəl bir töhfə olardı.

3.2. Əli Tudə ədəbi-nəzəri fikirdə

Əli Tudənin bədii yaradıcılığı haqqında müxtəlif vaxtlarda çoxsaylı elmi və elmi-publisistik məqalələr yazılıb mətbuat səhifələrində çap edilmişdir. Xalq yazarı İlyas Əfəndiyev hələ 1948-ci ildə “Kommunist” qəzetində “Əli Tudə” məqaləsi ilə çıxış etmişdir. Ə.Tudəni inqilabçı şair kimi xarakterizə edən müəllif onu “yaralı vətən torpağının böyük dərdi ilə alışib yanın bir fədai”, eyni zamanda “həssas bir lirik” adlandırmışdır. “İran Azərbaycanının mühacir şəirlərindən” rubrikası altında verilmiş məqalədə İ.Əfəndiyev

yazır: “Çəkdiyi bütün iztirablara, zülm və işgəncələrə bax-mayaraq Əli Tudənin lirizmində olduqca sağlam, nikbin bir ruh vardır.” (25, s.3) Xalq yazarı Mirzə İbrahimov “Qızıl sə-hifələr” icmal yazısında (57, s.6-7) Cənubi Azərbaycan poeziyasından söhbət açaraq şair Əli Tudəni “Cənub ədəbiyyatı ta-rixində böyük xidmətləri olan” şair kimi təqdim etmişdir.

Məsud Vəliyev (M. Əlioğlu) 1949-cu ildə “Vətənpərvər şair” adlı böyük həcmli məqaləsində Əli Tudə yaradıcılığının xüsusiyyətlərindən söz açaraq Vətənin “Əli Tudə və Cə-nubi Azərbaycanın başqa mütərəqqi şairləri üçün çörək və su qədər qiymətli” olduğunu bildirmiştir. Məqalədə altı bənddən ibarət “Mən nə gətirdim” şeirinin hər bəndi ayrı-ayrılıqla təhlil edilmişdir. (176, s.174)

Şairin şəxsi arxivini araşdırarkən bir sıra maraqlı məlu-matlara rast gəlmışik. Məsələn, Ə.Tudə 1950-ci ildə qələmə aldığı “Məhbusların son sözü” poemasını “İnqilab və mədə-niyyət” jurnalının redaktoru Rəsul Rzaya təqdim edərkən xalq şairi ona bəzi tövsiyələrini verir. Ə.Tudə xatırlayır: “Yandırılan kitabların arasında (Təbrizdə baş verən, poemada təsvir olunan hadisələr nəzərdə tutulur – A.Ş.) Saib Təbrizinin də kitabı var. Ancaq yaxşı olar ki, sən Saibin bir beytini o yerə salasan. Onda mənzərə daha təbii, canlı, bitkin olar. Mən sonradan şairin bir beytini mətnə əlavə etdim. Bundan sonra Rəsul Rza poemanı mətbəəyə göndərdi.” (32)

Əli Tudənin müxtəlif illərdə nəşr edilən kitabları, o cümlədən yaradıcılıq xüsusiyyətləri barədə o dövrün bir sıra sanballı mətbu nəşrlərində rəy və resenziyalar çap olunmuşdur. Xəlil Rzanın 1966-ci ildə qələmə aldığı “Poeziyanın yüksək zirvələrinə” məqaləsi (101, s.3) Əli Tudənin Azərnəşr tərəfindən buraxılmış “Yaniqli tütək” kitabı haqqındadır. Müəllif kitabda verilmiş “Maral əfsanəsi” şeirini təhlil edərək burada yaradılmış bədii lövhənin tamamlandığını

qeyd edir və yazır: “Bu şeirdəki obrazlı təfəkkür Əli Tudənin son dövr yaradıcılığı üçün səciyyəvidir. Obrazlı təfəkkür yolu ilə getmək Əli Tudəni geniş bədii ümumiləşdirmələrə gə-tirib çıxarıır. Adı bir kotançıdan bəhs edən şeirini şairin necə bitirməsinə fikir verin: ömrü boyu əlləşib yenə pis dolanan əkinçiye şair bildirir ki, o kotandan kar aşmaz.

*Kotan tap... qüdrətli, nəhəng bir kotan,
Əvvəlcə ağalıq qəsrini şumla!*

Bu beytdəki bədii ümumiləşdirmə çox qüvvətlidir. Əli Tudənin inqilabi ruhuna yaraşan bir ümumiləşdirmədir.” X.Rza kitabda yer almış bəzi şeirlərə öz tənqid münasibətini də bildirir. “Bakı düşüncələri”, “Maşinist”, “Arazda günəş” və s. şeirləri misal çəkərək “Mən nə gətirdim” kimi qüvvətli sənət nümunələrinin işığında bu yazıların sönüklüyünün xüsusilə ay-dın görünüşünü qeyd edir. Lakin Xəlil Rza bütün bu nöqsan-ları aradan qaldırmağa qadir olan Əli Tudəni “vətənpərvər şair, xalq məramına bağlanmış sənətkar” kimi dəyərləndirir.

1969-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetiñin səhifə-lərində “Döyüşən poeziya” (məqalə Əli Tudənin 1968-ci ildə çapdan çıxmış “Seçilmiş əsərləri” haqqındadır) adlı maraqlı bir məqalə (90, s.12) ilə çıxış edən M.Novruzov yazır: “Şai-rin (Ə.Tudə nəzərdə tutulur – A.Ş.) yaradıcılığında siyasi-ictimai motivlər, vətəndaşlıq qüruru, məhəbbət tərənnümü və təbiət təsvirləri bir ahəng yaradır. Onun ictimai-siyasi mövzuda yazdığı əsərlərdə fikir aydın, dil səlis, məzmun hə-yatidir. Yaxşıdır ki, şair konkret, süjetli şeirlər əsasında hər hansı bir predmetin qoyulduğu əsərlər yazmağa daha çox meyil edir.” Adı çəkilən məqalədə Əli Tudənin yaradıcılıq xüsusiyyətlərindən bəhs olunur, onun konkret, bir xalqın ta-leyindən doğan hadisələr, ümumbəşəri, bütün xalqlara aid

edilə bilən ciddi problemlərin mənalandırıllaraq öz poetik ifadəsini tapdığı şeirləri müəllifin təhlil süzgəcindən keçirilir. Məqalə müəllifi şairin yaradıcılığı barədə əhatəli fikir söyləməyə imkan verən irihəcmli bu kitabda yer almış 5 poemanın ideya-bədii xüsusiyyətləri barədə də söz açır.

Professor Famil Mehdinin 1969-cu ildə yazış “Bakı” qəzetində çap etdirdiyi “Hərarətli ürəyin döyüntüləri” (69, s.3) məqaləsi də Əli Tudənin “Seçilmiş əsərləri” barədədir. Müəllif məqaləni şairi “Mən nə gətirdim” şeirindən tanıdığını ilə başlayır. Qeyd edir ki, mübariz və ehtiraslı bir şair olan Əli Tudənin “hər bir şeiri daxili bir coşqunluğun, narahatlığın, yanığının nəticəsidir. Əli minləri, milyonları düşündürən məsələlərdən yazar, şeirlərində oxucuların qəlbindən xəbər verir, onları düşündürür, həyəcanlandırır, səfərbər edir.” Şairə qarşı böyük məhəbbətlə qələmə alınmış məqalədə Əli Tudənin bədii portreti çəkilir, onun xarakter cizgilərinin yazdığı çoxsaylı əsərlərinə hopması ilə bu bədii məhsulların dəyərinin də yüksəldiyinə münasibətini bildirir: “Əli həyatda baş verən hadisələrə, zamanın, əsrin sürətinə, keşməkeşlərinə müşahidəçi gözü ilə deyil, həssas, humanist, beynəlmiləlçi sənətkar gözü ilə baxır. Bütün bu hadisələr onun mənəvi dünyasında ələnir, saf-çürük edilir, qiymətləndirilir. Şair onu düşündürən məsələlərə biganə qala bilmədiyi kimi, şeirlərində də öz münasibətini gizlətməyə meyil göstərmir. Əksinə, qələmə aldığı mövzulara publisistik müdaxilə edir. Bu müdaxilə ölçü daxilində olduqda onun əsərlərinin bədiliyinə əsla xələl gətirmir, yazıların təsir qüvvəsini daha da artırır.” Məqalədə müxtəlif üslub, forma və boyalarla əks olunmuş “Bakı şeirləri”, səmimiyyətlə təsvir edilən “Kənd lövhələri”, içtimai-siyasi hadisələrin əks olunduğu “Xatirə dəftəri” silsilələri haqqında dəyərli fikirlər yer alır, orijinal məziyyətlərə malik poemalardan söhbət açılır.

“Ədəbiyyat və incəsənət” qəzeti 9 fevral 1974-cü il tarixli nömrəsinin 11-ci səhifəsində Əli Tudənin anadan olmasının 50 illiyi münasibətilə keçmiş SSRİ Yaziçılar İttifaqının katibliyi, Azərbaycan ədəbiyyatı şöbəsinin təbrik təlegramı, həmçinin Azərbaycan Yaziçılar İttifaqı Rəyasət Heyətinin təbrik məktubu (23, s.11), eləcə də şair Nəriman Həsənzadənin “Həssas şair qəlb” (46, s.11) məqaləsi dərc edilmişdir. Şairə ünvanlanan təbrik məktubunda oxuyuruq: “Siz otuz ildən çoxdur ki, oxucularımızı öz dərin məzmunlu, mübariz ruhlu şeirləriniz və poemalarınızla sevindirirsiniz. Əsərlərinizin əsas mövzusu – xalqımızın qəhrəman keçmişsi, bu günü fövhanətli, böyük gələcəyidir.” N.Həsənzadənin “Həssas şair qəlb” məqaləsi “Mən nə gətirdim” şeirinin misraları ilə başlayır və qeyd edilir ki, “məhz bu program şeirlə də o, (Əli Tudə nəzərdə tutulur – A.Ş.) məslək, ideal uğrunda yorulmadan mübarizə aparan vətənpərvər sənətkar kimi oxucularının və qələm dostlarının dərin rəğbətini qazanmışdır.” Müəllif Əli Tudəni əllinci illərdən – tələbəlik vaxtı oxuduğu “Bakının işıqları” kitabı vasitəsilə tanıldığını bildirir, kitabdakı şeirləri, demək olar ki, əzber bildiyini yazar, şəxsən tanış olandan sonra onun sadə, təvazökar, alicənab, sakit təbiətli bir insan olduğunu, “gözlərinə diqqətlə baxanda isə daimi narahatlığını” görür. N.Həsənzadə dilində çoxlu atalar sözü və məsəlləri olan Əli Tudənin tərcüməyi-halını hələ “yazılmamış yaxşıca bir əsər” adlandıraq qeyd edir: “Əli Tudənin həssas şair qəlb var. O, gördüyü, duyduğu, yaşadığı həyat hadisələrini, müasirlərinin fədakar əməyini və məişətini... ilhamla qələmə alır, onları sevir və sevdirə bilir.”

Filologiya elmləri doktoru, professor Sabir Əmirov (Nəbioglu) Əli Tudə yaradıcılığına dəfələrlə müraciət etmişdir. Onun “Vətənpərvərlik pafosu” məqaləsi 23 iyun 1973-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmişdir. (34,

s.10) Öz orijinal dəst-xətti ilə seçilən bu məqalə Əli Tudənin həmin ildə çapdan çıxmış “Sevinc” kitabı haqqındadır. Məqalədə əminliklə bildirilir ki, doğma Azərbaycan torpağına məhəbbət, insanın xoş günü, sülh və əmin-amamlıq naminə fədakarlığa çağırış, eşqə vəfa, dünyada ən ülvı hiss olan vətən məhəbbətinə sədaqət duyğuları aşılanan bu kitab öz oxucularına yeni, təzə və təravətli hissler bəxş edəcəkdir. S.Əmirov “hadisələrə saçlarını uzun həyat yollarında ağartmış bir zəka sahibinin ölçü-biçisi ilə yanaşmayı bacaran” Əli Tudəni bəstəkarın sənət dünyası ilə müqayisə edir və burada ürəyindəki arzularını da açıq-aydın biruzə verir: “Əli Tudənin yaradıcılıq aləmini bir bəstəkarın sənət dünyası ilə müqayisə etmək lazımlı gəlsəydi, heç bir tərəddüdə yol vermədən deyə bilərdim ki, onun könül rübabının ötdüyü mahniların nəqəratını Vətənə məhəbbət, yüksək ideal, müdrik zəka, pak sevgi, sabaha inam, döyüş əzmi təşkil edir. Onun qələminə mənsub olan şeirlərin çoxrəngli aləmində bir çalar da özünün aydın çizgiləri ilə seçilir. Bu da şairin məğrur başının doğma diyar deyilən bir torpaq qarşısında həmişə təvazökarlıqla əyilməyə hazır olmasından ibarətdir. Kaş, mərdlik və qürurdan hazırlanmış bu məlhəm Vətənin yarasına bir məlhəm olaydı.” (37, s.6)

Müəllifin “Müdriklik zirvəsindən” (88, s.7) məqaləsi Əli Tudənin “Mənə elə baxma” kitabı haqqında təəssüratlardır. Məqalədə müəllifin Sona, Çiçək, Kəklik, Naxış... kimi ədəbi qəhrəmanlarının çox güclü mənəvi keyfiyyətlərdən danışılır. Sonanın timsalında mövcud cəmiyyətdə nakamlığın “sarı işığında” alovlanan, yana-yana sonra da küle dönen vətən qızlarının taleyindən, Çiçəyin timsalında bir tikə çörək naminə elindən-obasından iraq düşən, qurbətin üz-göz qarsalayan atəşində məhv olub gedən nəslin nakam övladlarından, Naxışın timsalında bütün həyatını xalq işi uğrunda qurban vermiş, özündən sonra ürəkləri sarsıdan motivlərlə dolu ədəbi

irs qoyub getmiş sədaqət simvolu olan bir insanın pak ruhundan, Kəkliyin timsalında isə sözün həqiqi mənasında öz bəxt ulduzunu demokratik cəmiyyətin kəhkəşanlarında axtaran, öz əməyi, həvəsi, sənəti, pak sevgisi, nakam məhəbbəti ilə bu kəhkəşana özünəməxsus nur bəxş edən bir səyyarədən bəhs edilir. Sabir Əmirovun “Günəşli baharın yarpaqları” (36, s.6) məqaləsi Ə.Tudənin 1983-cü ildə nəşr olunmuş eyniadlı kitabı, “Rübəbin nəğmələri” (35, s.6) “Tellərdə çırpan həsrətlər”(1983) kitabı haqqında, “Kökdən düşməyən rübab” (86, səh.4) məqaləsi isə şairin 70 illik yubileyi barədədir. Müəllif müxtəlif illərdə qələmə aldığı “Bu vüsal idimi, şair?” (37, s.6), “Kökdən düşməyən rübab” (87, s. 35-37), “Halal xoşbəxtlik” (38, s.4), “Gəncləşən təb” (39, s.3) məqalələrində Əli Tudə yaradıcılığına dərindən nüfuz edə bilmış, onu təkcə poeziya aləmində deyil, nəşr sahəsində də öz dəst-xətti olan bir yaradıcı və vətəndaşlıq mövqeyindən çıxış edən sənətkar kimi xarakterizə etmişdir.

Tamilla Məmmədovanın 1983-cü ildə çap olunmuş “Nəğməli gecələr” məqaləsində oxuyuruq: “Şeirlərindən aydın olur ki, o (Əli Tudə nəzərdə tutulur – A.Ş.), insan zəkasının qüdrətini, onun xeyirxahlığını sadəcə tərənnüm etməmiş, insanı fəaliyyətə, gələcəyə səsləmiş, qələmini insanı sevməyə, onun azadlığı uğrunda mübarizəyə həsr etmişdir.” (74, s.7)

Xalq şairi Söhrab Tahirin 1984-cü ildə yazış çap etdirdiyi “Sevilən şair” məqaləsində Əli Tudənin poetik ırsində danışılır, ədibin şeirləri “coşqun və döyükən təbiətə malik” poeziya nümunələri adlandırılır. (110, s.4)

“Ədəbiyyat və incəsənət” qəzetində Söhrab Tahirin “Döyükən şair” (109, s.7) məqaləsi çap olunmuşdur. Əli Tudənin 60 illik yubileyi münasibətilə qələmə alınmış yazı Azərbaycan Yaziçılar İttifaqı İdarə Heyətinin “Əziz qələm

dostumuz Əli Tudə!” xitabı ilə başlayan təbrik məktubu ilə başlayır. Səmimi hisslərlə dolu məktubda şairə yeni yaradıcılıq uğurları arzulanır. Qeyd edilən məqalədə vaxtilə S.Tahirin Ə.Tudə ilə apardıqları poeziya söhbətlərindən söz açılır, şairin yaradıcılığından bəhs edilir. Xalq şairi yazır: “Əli Tudə tale şairidir, əsl səngər şairidir; bədii ədəbiyyatın da ilkin nişanəsi onun döyüşkən olmasıdır, ədalətin, həqiqətin səngəri olmasına, arzu və istəklərinin səngəri olmasına.

Mən bu döyüşkənləyi Əli Tudənin hətta sevgi şeirlərində də görürəm. Bu döyüşkənlər şairin sevgisinin ipək nəvazılşları arxasından da boylanır.”(109, s.7)

Filologiya elmləri namizədi Mirəli Mənafinin “Nəğməkar şair” (80, s. 2) məqaləsi şairin 60 illik yubileyi münasibətilə qələmə alınmışdır. Yazı alimin Ə.Tudə ilə bağlı xatirəsi ilə başlayır: “Yaxşı yadımdadır. 1947-ci ilin 28 aprel günü idi. Yazıçılar İttifaqındakı Natəvan adına klub ağızına qədər adamla dolmuşdu. Hətta dəhlizlərində də adam əlin-dən tərpənmək olmurdu.

... İclası aparan böyük şair Səməd Vurğun ayağa qalxa-raq dedi:

- İndi söz Cənubi Azərbaycan şairi Əli Tudəyə verilir.
- ... Əli Tudənin o vaxt cəmi 23 yaşı vardı.”

Məqalədə şairin həyat və yaradıcılığının bəzi məqamlarına nəzər salınır, şeirləri təhlil edilir. Mirəli Mənafinin “Dostluq hissələri - sənət töhfələri” (78, s.4) adlanan digər bir məqaləsi “Azərbaycan müəllimi” qəzetinin 29 fevral 1984-cü il tarixli nömrəsində dərc edilmişdir. Burada Cənubi Azərbaycan şairi Haşim Tərlanın M.Mənafı ilə Ə.Tudəyə ünvanlanmış bir məktubundan söhbət açılır. Haşim Tərlan məktubuna həmçinin gənclik dostu Ə.Tudənin 60 illik yubileyi münasibətlə yazdığı “Ey İran pasportlu, bakılı şair” misrası ilə başlayan “Bakılı şair”

şerini (şer “Ədəbiyyat və incəsənət” qəzeti 27 yanvar 1984-cü il tarixli nömrəsində dərc edilmişdir – A.Ş.) də əlavə etmişdir. Məqalədə bu şer ədəbi sənətkarlıq nöqtəyi-nəzərindən təhlilə cəlb edilmişdir. “Cənubdan səslər” rubrikası altında verilən bu məqalədən sonra şair Ə.Tudənin cənublu şair Haşim Tərlana cavabı - “Xəbərsiz ayrılıq” şerini dərc olunmuşdur. Şeirdə şairin yaşı da, ünvanı da, dili də, ürəyi də bir olan cənublu dostuna ünvanlanmış həsrət və nisgil dolu düşüncələri hakim mövqedə dayanır, azad və firavan günlərin əllərindən tez çıxdığına görə yanıb-qovrulur, doğma və mehriban Vətənin necə əzab və nisgil götirdiyini təəssüf hissələ dilə gətirir:

*Təpədən-dirnağa yandı Təbrizim,
Qardaş! Özümüzü yaman itirdik.
Hayif o dövrana, hayif, əzizim,
Necə çətin tapdıq, asan itirdik.*

Mirəli Mənafinin “Məslək şairi” adlanan digər bir məqaləsi 1984-cü ildə “Pioner” jurnalında (79, s.18) dərc edilmişdir. Burada da şairin bədii yaradıcılığından söhbət gedir, məktəblilərə şeirlərin mahiyyəti açıqlanır.

Şair Tofiq Mütəllibovun 1984-cü ildə “Azərbaycan gəncləri” qəzetiində çıxan “Gözlərdə yanın işıq” (81, s.4) məqaləsi Əli Tudənin 60 illik yubileyindən az sonra qələmə alınmışdır. “Sənətkarların iş otağında” rubrikası altında verilən yazı oxuculara daha çox iş otağından hazırlanmış bir reportaj təsiri bağışlayır.

Yusif Seyidov “Azərbaycan müəllimi” qəzetiində dərc etdiyi “Yeni yaradıcılıq sinaqları” (104, s.4) məqaləsində tələbəlik illərini xatırlayıır, dörd Cənub şairi – Balaş Azəroğlu, Əli Tudə, Hökumə Billuri, bir də fars qızı Jalə xanımla bir kursda

oxuduğunu qeyd edir. Azərbaycanlıların qəribə taleyindən danişan müəllif yazar ki, xalq nə vaxt dirçəliş tapıb sərbəst yaşamaq istəyirsə o zaman düşmən qüvvələr birləşərək Vətən oğullarının azadlıq mübarizəsini boğurlar. 1945-ci ildə Cənubi Azərbaycanda yaranan Milli hökumət də məhz belə qüvvələrin qurbanı oldu. Xeyli sayda insan tələfatından sonra həmin hökumətin bəzi fəalları Sovet Azərbaycanına pənah gətirdilər. Onların içərisində Əli Tudə də vardi. Hamının, elə tələbə yoldaşı Y.Seyidovun da şair kimi tanıldığı Əli Tudənin bir-iki hekayəsini oxusada, məqalə müəllifi düşünmüdü ki, bunlar təsadüfi hallardır. Müəllif yazar: “Onun (Ə.Tudə nəzərdə tutulur – A.Ş.) qırx sikkiz hekayəni və bir povesti əhatə edən iri həcmli nəşr kitabını görəndə təəccübəldim. Təəccübəldim ki, yaradıcılığına və yaradıcı şəxsiyyətinə bələd olduğum ilhamlı şair əsaslı şəkildə nəşr keçibdir. Lakin bu nəşr kitabında da şair Əli Tudəni gördüm, tanıdığım Əli Tudənin nəfəsini duyдум, dəst-xəttini gördüm. Əli Tudə burada da lirikdir, burada da şair kimi həyəcanlıdır, burada da səmimidir, burada da dərdli, ələmli və həsrətlidir.” Müəllif “Mənə elə baxma” kitabı haqqında düşüncələrini qeyd edərək povest və hekayələrin süjet xətti, ədəbi qəhrəmanları haqda ətraflı danişir. O, kitabda verilən əsərləri səciyyələndirərək belə bir qənaətə gəlir: “Bu əsərlər Əli Tudənin təbiət və insan haqqında obrazlı düşüncələrinin bəzən yiğcam, bəzən də geniş planda ifadələridir.”

Filologiya elmləri namizədi Nazim Rizvan da Əli Tudə yaradıcılığına dəfələrlə müraciət etmişdir. Onun “Tellərdə çırpınan həsrətlər” (96, s.4) məqaləsi 1985-ci ildə “Azərbaycan müəllimi” qəzetində “Müəllimin kitab rəfi” rubrikası altında çap olunmuşdur. Yazı Əli Tudənin “Gənclik” nəşriyatında işiq üzü görmüş “Tellərdə çırpınan həsrətlər” adlı povest və hekayələr kitabı barədədir. Burada “Zindanda

ağarmış saçlar” hekayəsi və “Vətən parçası” povesti haqqında dəyərli tədqiqatçı fikirləri söylənilir. Kitab müəllifini xoşbəxt bir insan və xalqın sevimliyi kimi qələmə verən müəllif yazar: “Xalqın ürəyinə hakim olmaq, duyğularında yaşamaq, damarlarında axmaq böyük səadətdir. Lakin Əli Tudə səadətə yalnız əsərlərində döyünen həsrətlə nail olmamışdır. Əksinə, o, bu xoşbəxtliyə şeirlərində, poemalarında, indi isə povest və hekayələrində yaratdığı uçulmaz Xudafərin körpüləri ilə çatmışdır.” Nazim Rizvanov “Alova bürünmüş xatirələr” (98, s.6)məqaləsini şairlə 1981-ci ildə rastlaşış səhbətləşməsi ilə başlayır. Səhbət əsnasında Əli Tudə ona Milli hökumət dövrü ilə bağlı xatirələrini qələmə aldığı deyir. Məqalə müəllifi görüş təəssüratlarını oxucu ilə bölüşərək yazar: “Mənə sanki dünyani bağışladılar. Axı, xalqımızın mübarizələrlə zəngin tarixində öz yeri olan, qısa ömrü ilə dünya salnaməsində şərəfli ad qoyan Cənubi Azərbaycan Milli-demokratik hökumətinin nə mükəmməl rəsmi tarixi, nə də bədii tarixi yaradılmışdır. Ayrı-ayrı şeir və poemaları nəzərə almasaq, bu boşluq həmişə diqqəti cəlb edir.” Alim haqlı olaraq vurgulayır ki, nədənsə Cənubi Azərbaycan həyatından yazmaq üçün əlinə qələm alan söz ustalarımız ya 21 Azər inqilabından qabaqkı, ya da sonrakı hadisələri əks etdirməyə meyil göstərirlər. Məhz buna görə də Nazim Rizvan keçmiş inqilab fədaisinin başladığı işi ürəkdən alqışlayır. Əlbəttə, şairi də, məqalə müəllifini də Milli hökumət tarixinin araşdırılıb yazılmaması narahat edirdi. Onu qeyd etmək yərinə düşür ki, Əli Tudənin həmin illərdə yazmağa başladığı xatirələrin əhəmiyyətli hissəsi hələ də çap olunmamış qalır. Biz şairin şəxsi arxivində saxlanılan hissə-hissə xatirə-memuarlara rast gəlmiş, yeri gəldikcə həmin materiallardan da yararlanmışıq. Lakin onların sistemləşdirilib nəşr edilməsi bu günün həlli vacib məsələlərindəndir.

N.Rizvanın “Alova bürünmüş xatirələr” məqaləsi Əli Tudənin 1986-cı ildə işiq üzü görmüş “Öz gözlərimlə” kitabı haqqında təəssüratlardan yaranıb. Qeyd edilir ki, kompoziyası və bədii xüsusiyyətlərinə görə avtobioqrafik povesti xatırlandı, orijinal üslubu, poetik, axıcı dili, tarixi dəyəri ilə diqqəti cəlb edən bu kitab – xatirələr toplusu Əli Tudənin görüb-duyduğu, qırx il yaddaşında yaşatdığı hadisələri əhatə edir. Müəllif Əli Tudənin yaradıcılıq xüsusiyyətini aşağıdakı kimi təsvir edərək yazır: “Adətən hər hansı mövzudan çox yazılanda, yaxud heç yazılmayanda qələm sahibi çətinlik çəkir. Birinci halda yeni söz tapmaq, ikinci halda isə necə yazmaq problemi ortaya çıxır. İkincilərə məxsus çətinliklə qarşılaşan Əli Tude Milli hökumətin açdığı Təbriz Dövlət Filarmoniyasının dörd aylıq fəaliyyətini işıqlandırmaq üçün lazımi ədəbi üsul tapmışdır. Belə ki, o, filarmoniyanın fəaliyyətini 21 Azər inqilabının gedişi, Seyid Cəfər Pişəvəri başda olmaqla Azərbaycan Demokrat Firqəsinin və Milli hökumətin gərgin, mürəkkəb şəraitdə apardığı demokratik islahatlar fonunda açmağa çalışmışdır.” Qeyd olunur ki, yazıçı lap başlanğıcda quru təsvircilikdən, darixdirci statistikadan qəçmiş, 1946-cı il Təbrizinin real, canlı mənzərəsini yaratmağa səy göstərmişdir. Gözəl, ləkonik bədii əsər təsiri bağışlayan bu orijinal xatirələr toplusunu N.Rizvan haqlı olaraq “şirin təhkiyə dili, hadisələrin dramatikliyi, Milli hökumətin əməli fəaliyyətinin, xüsusən mədəniyyət və incəsənət sahəsindəki işlərinin səciyyələndirilməsi, unudulmuş sıravi inqilab əsgərlərinin bəşəriyyətə xatırladılması, naməlum səhifələrin açılması baxımından olduqca qiymətli” bir məxəz olduğunu bildirir və əsərin memuar ədəbiyyatımızda özünə layiqli yer tutacağını xüsusi vurgulayır. Nazim Rizvanın digər bir yazısı “Zirvələrdə yanın əbədi ocaq” (97, s.3) adlanır. “İki sahil” qəzetiinin 4 iyun 1999-cu il tarixli nömrəsində

dərc olunan bu məqalə Əli Tudənin vəfatından cəmi iki ay sonra qələmə alınmışdır. Yazında şairin keşməkeşli, məşəq-qətli və fəxr ediləsi həyat səhifələrinə nəzər salılmış, yaradıcılığı barədə dəyərli fikirlər söylənilmişdir. Səmimi hissələrlə dolu bu məqalə şairin ölümünə yazılmış elegiya təsiri bağışlayır. Müəllif əvvəldən-axıradək bu təsiri saxlayaraq sonda yazır: “Ruhun şad olsun vətən oğlu, odlu nəğmələr qoşan həqiqət aşığı, şair Əli Tude! Sənin nə şeirlərin, nə də əməllərin, nə məhəbbətin, nə də vətən eşqin ölməyəcək! Sənin Azərbaycan atəşlərindən od almış alovlu qəlbin heç vaxt soyumayacaq, qəbrinin torpağını da soyumağa qoymayacaq.”

Nazim Rizvanın “Məslək şairi” (95, s.4) sərlövhəli məqaləsi “Bakı” qəzetiinin 4 iyun 1999-cu il tarixli nömrəsinin 4-cü səhifəsində yer almışdır. Əli Tudənin anadan olmasının 75 illiyinə həsr olunmuş məqalədə “Əli Tudənin məslək eşqi, vətən məhəbbəti və həyat həqiqəti ilə yoğrulmuş poeziyası şeirin məqsədini göstərən ən yaxşı nümunə” kimi dəyərləndirilir.

Qılman İlkinin “Vətən həsrəti” (58, s.6) məqaləsi Əli Tudənin 1996-cı ildə “Azərbaycan” nəşriyyatı tərəfindən buraxılmış “Təbriz yolu” kitabı haqqında rəydir. Şairin ölümündən sonra çıxmış bu kitab haqqında yazı müəllifin Əli Tude ilə bağlı xatirəsi ilə başlayır ki, burada da 1946-cı ildə Təbrizdə “Vətən yolunda” qəzeti redaksiyasında keçən illər yada salınır. Şairin yaradıcılığından söhbət açıllaraq kitab “həsrət mücəssəməsi” adlandırılır, nəşrdə toplanmış şeirlərdə şairin elmi-fəlsəfi fikirlərinin daha çox əhəmiyyət kəsb etdiyi vurgulanır. Qılman İlkin Əli Tudənin yaşamagının və ölməyinin eyni “səbəbini” belə izah edir: “Əli Tudəni yaşıdan da, öldürən də Vətən həsrəti idi.”

Filologiya elmləri doktoru, professor Qəzənfər Kazimov “Özü nisgilli, taleyi xoşbəxt şair” (60, s.6) məqaləsində belə bir fikri vurgulayır: “Əli Tude bir insan kimi, bir şair kimi pak və

təmiz olmuş, daim gözəl hissələr və duyğularla yaşamışdır.” Nərahət bir ömür sürmüş Əli Tudənin 75 illik yubileyinə həsr olunan yazıda şairin həyat və yaradıcılığından söhbət açılır. Və doğru olaraq qeyd edilir ki, Vətən nisgilli Əli Tudə xalqı tərəfindən sevilən bir şairdir.

Professor Şamil Salmanov Əli Tudənin 80 illiyinə gözəl bir məqalə həsr etmişdir. Əli Tudəni “mühacirət poeziyasının görkəmli bir yaradıcısı” (103, s.5) kimi səciyyələndirən müəllif haqlı olaraq qeyd edir ki, biz şairi “XX əsr Cənubi Azərbaycan poeziyasının klassiklərindən biri olaraq qiymətləndirməliyik.” Şairin yaradıcılıq xüsusiyyətlərinin cizgilərini dolğunluğu ilə əks etdirən görkəmli alim yazar: “Onun öz poeziyasında ifadə etdiyi böyük, dərin fikir və hissələr, həyat gerçəklilikləri, insan taleləri şairin bilavasitə yaşadığı, keçirdiyi fikir və hissələrdir, qəlbindən və şüurundan keçib poeziyaya çevrilən zaman və gerçəklilikdir. Bunun həqiqətən belə olduğuna inanmaqdan ötrü şairin həyat və yaradıcılıq yoluna heç olmazsa ötəri bir nəzər salmaq, onun poeziyada keçdiyi yolun – biz hətta tam əsasla etiraf edərdik ki, böyük, mürəkkəb, əzablı, sarsıntılı, məhrumiyyətlərlə dolu bir yolun bəzi məqamlarını və cizgilərini xatırlamaq kifayətdir.” Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdürü Cəlal Abdullayev Əli Tudənin 80 illik yubileyi münasibətilə “Kaspi” qəzetinin dalbadal iki nömrəsində iri həcmli bir məqalə ilə çıxış etmişdir. (1, s.8)

Əli Tudənin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən çoxsaylı qəzet və jurnal məqalələri dərc olunmuşdur. “Ədəbiyyat qəzeti”ndə X.Əhmədin “Cənub nəgmələri” haqqında” (49, s.3), Sadıq Hüseynzadənin “Bakının işıqları” (48, s.3), M.Ə.Əsgərovun “Qartal” (40, s.221), Rəsim Tağıyevin “Buludlar” (112, s.2), İsmayıł Cəfərpurun

“Şair qəlbinin döyüntüləri” (14, s.4), Şəmşad Rzanın “Həyatdan gələn poeziya” (102, s.12), Famil Mehdinin “Yüksək ideallar şairi” (70, s.4), H.Orucəlinin “Həsrət nəgmələri” (47, s.7), Vaqif Yusiflinin “Ömrün illərini vərəqləyərkən” (179, s.3), Şövkət Hicranın “Vətən ünvanlı Əli Tudə” (43, s.8), Elman Quliyevin “Əli Tudənin poetik dünyası” (66, s.4), Tərənə Vahidin “İki imperiyanın qorxduğu şair - Əli-Tudə” (175, s.12), Nizami Rəhmanlıının “Hicran uzaqbaşı üç-dörd ay olar” (94, s.4), Zülfüqar Şahsevənlinin “...Bir ləkə düşməyən vicdan gətirdim” (106, s.10) və digər onlarca bu kimi məqalələr də bu qəbildəndir.

Arif İbrahimovun “Dilim yorulmadı vətən deməkdən” (55, s.173-175) məqaləsi Əli Tudənin 60 illik, filologiya elmləri doktoru, professor Pənah Xəlilovun “İnsan vətənidə qərib olarmı, Vətəndə qəribəyənin vətəni varmı?” (51, s.21), Səyyad Ağbabalının “Vətəndə vətən həsrəti” (3, s.5), Mintac Elsevərin “O, hər şeyə qalib gəldi, təkcə ayrılıqdan başqa” (21, s.6), Şövkət Hicran İmaminin “...Həsrətdən vahiməli alov tanımırıam mən...”(59, s.4), Xaver Qəhrəmanının “Qələmdən silaha, silahdan qələmə sarılan şair” (63, s.12), Rafiq Yusifoğlunun “Sabaha şeirinin gözüylə baxan şair” (178, s.3) sərlövhəli məqalələri Əli Tudənin 75 illik yubileyi münasibətilə yazılmışdır.

Əli Tudənin 85 illik yubileyi ilə bağlı da respublika mətbuatında bir sıra yazılar çap edilmişdir. Professor Teymur Əhmədovun “Doğma Vətənə xidmət etmişəm” (26, s.7), T.Aydinoğlunun “Vətən nisgilli şair” (6, s.7), Z.Qurbanqızının “Vətəndaş şair...” (67, s.7), “Azərbaycan” qəzetiinin “Poeziyamızın parlaq nümayəndəsi”(91, s. 8) məqalələrini buna misal göstərmək olar.

İ.Əbilovun “Əli Tudə” məqaləsi (22, s.203) “Şairin kitabxanası” seriyasından “Əli Tudə”, Ağasəfa Yəhyayevin

“Gözəl hədiyyə” məqaləsi (177, s.4) “Buludlar”, Əmirxan Xəlilovun “Hərarətli, səmimi duyğular...”(50, s.205-207) yazılı “Yanıqlı tütək”, Davud Nəsibin “Söz ömrü uzun olur” (89, s.3) məqaləsi şairin “Söz ömrü”, Bəsti Əlibəylinin “Bir dəstə gül dərin Səhənddən mənə” (30, s.12) sərlövhəli yazılı “Mühacir qeyrəti” kitabları haqqındadır.

Ə.Tudənin 3 kitabı Moskvada rus dilində çap olunub. Mehdi Hüseynin “Müəllif haqqında” ön sözü ilə çıxan “Kemança i znamya” (185) şeirlər toplusunu V.Sıkorski tərcümə etmişdir. Kitabda 12 şeir və “Qırmızı bayraq” poeması verilmişdir. Anatoli Zayts və Lev Şseqlovun tərcüməsində çıxan “Qorod v qorax” (186) kitabında 31 şeirin tərcüməsi yer alıb. “Yesli skajet jizn sama” (187) nəşrinin tərcüməçiləri isə V.Mixanovski və M.Tarasovadır. Burada əsasən Abşeron və Qarabağ mövzusunda 48 şeir və “Berlində görüş” poeması toplanmışdır. Əli Tudənin şeirlərini ilk dəfə rus dilinə çevirib vaxtaşırı olaraq “Bakinskiy raboçiy” qəzetiinin səhifələrində çap etdirən Aleksandr Xaldeyev onun haqqında bir sıra məqalələrin də müəllifidir. Onun “O vremeni i o sebe” (188, s. 4), “Stixi – moy dom” (189, s.3), “Svet daru ya serdtsu i umu” (190, s.4) məqalələrində şairin ayrı-ayrı şeirləri təhlil edilir və yaradıcılıq məziyyətlərində səhbət açılır.

“Zerkalo jizni” (184, s. 137-138) və “Prodoljeniye razqovora” (182, s.3) məqalələri “Qorod v qorax”, “Speşite zavoditdruzey!” (183,s.3) məqaləsi isə “Yesli skajet jizn sama” kitabları haqqındadır.

Əli Tudə və Cənubdan gələn, şairin şərəfinə adı Əli qoyulan bibisi nəvəsi ilə “Ədəbiyyat və incəsənət” qəzetiinin apardığı “Sonbeşiyin ilk görüşü” müsahibəsi 1990-cı ilin aprel ayının 20-də qəzetiin 3-cü səhifəsində (105, s.3) dərc edilmişdir. Qeyd edək ki, bibinəvəsi Əli Tudənin 44 illik ayrılıqdan sonra görüşdüyü

ilk qohumu olmuşdur. Qəzet əməkdaşının apardığı, şairin həyat yoldaşı Şəfiqə xanımın və oğlu Natiqin də iştirak etdiyi səhbət oxucunu təsirləndirir.

Əli Tudədən bəhs edən məqalələrin içərisində xatirə yazılarına da rast gəlirik. Azəroğlunun “Şair ömrü” (10, s.4), H.Billurinin “Ədəbiyyat qəzeti”ndə “İllər, talelər” rubrikası altında dərc olunan “Əli Tudəni xatirlarkən” (12, s.6), Müzəffər Şükür Məchulun “Həsrət gulləri” (71, s.8) məqalələri məhz şairlə bağlı xatirələrdən bəhrələnir.

2011-ci ildə tədqiqatçı Sona Xəyalın “Müasirlərim” seriyasından “Əli Tudə” (54) kitabı çapdan çıxmışdır. Şairin 80 illik yubileyinə töhfə olaraq yazılan əsər filologiya elmləri doktoru Sabir Nəbioğlunun “Kökdən düşməyən rübab” adlı ön sözü ilə açılır. Əli Tudəni “Cənubi Azərbaycan milli demokratik poeziyasının təməl daşlarını qoyan sənətkarlardan” biri kimi xarakterizə edən S.Nəbioğlunun sözlərilə desək, “...müəllif boyununa götürdüyü vəzifənin öhdəsində uğurla gəlmiş, oxucularına maraqlı və gərəkli bir monoqrafiya təqdim etməyə nail olmuşdur.” Əli Tudənin həyatı, milli azadlıq mübarizəsi, yaradıcılığı haqqında məlumat verilən əsərdə şairin müxtəlif illərdə çap etdirdiyi kitablar barədə dəyərli tədqiqatçı fikir və müləhizələri yer alır. Monoqrafiya “Həsrət nəğməli ölüm” və “Əli Tudə yaradıcılığında sənətə və sənətkarlara münasibət” adlı iki bölmədən ibarətdir. “Həsrət nəğməli ölüm” bölməsində şairin 27 kitabı haqda müfəssəl şərh verilmişdir. İkinci bölmədə Əli Tudənin qələmə aldığı ithaf şeirlərindən səhbət açılır. Qeyd edilir ki, şairin qələm əhlinə ünvanladığı şeirlər öz səmimiliyi, ahəngdarlığı və yaradıcılıq xüsusiyyətləri ilə seçilir. Yığcam şəkildə olsa da Əli Tudənin bədii yaradıcılığına işiq

sala bilmış monoqrafiya, dəyərli tədqiqat əsəri kimi elmi əhəmiyyətə malikdir. S.Xəyal şairin daim mübarizələrdə keçmiş ömrünü bədii boyalarla mənalandıraraq sonda yazır: “Bu ömrün zindan həyatı da vardı, azadlığı da. Burda sevgi də yaşınlımsıdı, nifrət də. Burda şah həyatı da vardı, kölə həyatı da. Bu bir mühacir ömrü idi, bir qeyrət ömrü, namus ömrü idi. Hər şeydən əvvəl isə bir şair ömrü idi. Şeirində daim Təbriz həsrəti, Araz dərdi olan bir şair ömrü. Sevgisi pak, amalı təmiz, əqidəsi böyük, arzusu ümman, sevdiyi insan, yaşadığı təkcə yer yox, həm də asiman olan bir şair ömrü...” (54, s. 95)

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Məmmədova da görkəmlı şair Ə.Tudənin yaradıcılığına müraciət etmişdir. O, şairin bədii yaradıcılığını “Vətən həsrətli poeziya” kimi xarakterizə edir (73, s.39-47). S.Məmmədova “Əli Tudə yaradıcılığında Vətən həsrəti” sərlövhəli digər bir məqaləsində də həsrət motivlərini xüsusi nəzərə çarpdır (74, s. 243-245).

Şairə müraciətlə, onun xatırasınə bir sıra şeirlər də yazılmışdır.S.Rüstəmin Ə.Tudəyə həsr etdiyi “Sədaqət” şeiri sonradan dövlət mükafatına layiq görülmüş “İki sahil” kitabında çap olunub. Bir faktı da qeyd etmək yerinə düşür ki, S.Rüstəmin tərcümə etdiyi Nizaminin “Sirlər xəzinəsi” kitabının redaktorluğu vaxtilə rəhbərlik tərəfindən Əli Tudəyə tapşırılmışdı. Şair bu əsəri Hökumə Billuri ilə birlikdə orijinalla tutuşturmuş, o cümlədən, redaktə etmişdir. Əli Tudə həmçinin Balaş Azəroğlunun “Səhər şəfəqləri”, Əliağa Kürçaylinin “Salam gələcək illər” və digər kitabların da redaktoru kimi fəaliyyət göstərmişdir.

M.Araz 1965-ci ildə yazdığı “Bir şair küsüb” şeirində Ə.Tudənin qəlbini ovundurmaq, içindəki yanğını söndürmək məqsədilə deyirdi:

*O, dərman istəmir, Vətən istəyir!
Dərdli, yoxsul olsun – tək Vətən olsun... (4, s. 53)*

Xalq şairi Nəriman Həsənzadə isə “Mən su gətirdim” şeirində Təbrizdən su gətirdiyini bildirir. Şeir vaxtilə Bakıya dönerkən “bir qələm, bir dəftər, bir can” gətirmiş Əli Tudəyə ünvanlanıb:

*Mən su gətirmişdim, od içdi şair,
yəndi Kərəm kimi kirpiyində yaş.
...Şair “oxay!” deyib, “can!” deyib içdi,
mənə cansağlığı diləyən şair.
Suyu da gül kimi iyələyib içdi,
vətən, vətən deyə mələyən şair. (45, s. 4)*

Əli Tudənin “Təbriz yolu” kitabında N.Həsənzadəyə müraciətlə yazdığı “Təbriz suyu” şeiri var. Bu lirik parçada şair Təbrizdən su gətirmiş qələm dostuna həsrətini bu cür söndürdüyünə görə təşəkkür edir.

Televiziyyada Əli Tudə barədə hazırlanmış bir verilişdən mütəssir olan şair Sədənik Paşa “Vətən, ay vətən” şeirini yazmışdır:

*Dərd verən dərmanın niyə gizlədir?
Həsrətlisin ölüncən gözlədir.
Bütövlük istəyən Əli Tudənin,
O günü gözləyən Əli Tudənin,
Məzarı bu tayda, ruhu o tayda...
Elə millət varmı dərdi bu boyda?! (191)*

Müxtəlif illərdə Bəxtiyar Vahabzadə, Hökumə Billuri, Aşıq Hüseyin Cavan, Əliağa Kürçaylı, Qabil, Müzəffər Şükür, Nazim Rizvan, Şövkət Hicran və başqaları vətənpərvər şairə dərin məhəbbət və səmimi hissərlə dolu şeirlər həsr etmişlər.

Əli Tudənin həyatı, onun yaradıcılıq yolu nəsillər üçün bir örnək, bir həyat məktəbidir. Çünkü “Əli Tudənin həyatı millətimizin başına gətirilən müsibətlərin əks-sədasıdır.” (52, s.9). Onun ədəbi əsərlərindən, həyat və yaradıcılığın dan oxuyub-öyrənməli hələ çox şey var. Azərbaycanın mərd oğulları Vətənin cəngavər şairinin, məğrur şairinin – heç vədə öz yolundan dönməyən, öz məsləkindən əl çəkməyən Əli Tudənin indi az qala hər birisi bir şüara çevriləcək qədər mənası olan şeirlərindəki vəsiyyətlərini öz həyat amalına çevirməlidirlər.

NƏTİCƏ

İstifadə etdiyimiz ədəbiyyat nümunələri əsasında şair Əli Tudənin yaradıcılığına kifayət qədər nüfuz edə bildik. Tədqiqat zamanı onun həyatı və yaradıcılığı barədə indiyədək araşdırılmamış bir sıra naməlum, yaxud da qeyri-müəyyən mətləblər ortaya çıxmışdır. Şairin şəxsi arxivində qorunub ailə üzvləri tərəfindən mühafizə olunan əlyazma materiallarında indiyədək heç bir yerdə rast gəlmədiyimiz faktlarla qarşılaşdıq. Bunun da müqabilində üzərində tədqiqat apardığımız arxiv materialları bizə şairin həyatı, ədəbi-ictimai mühitini və müxtəlif istiqamətli yaradıcılığı barədə mükəmməl bilgilər verdi ki, zənnimizcə, bu kimi araşdırımlar tədqiqat əsəri zamanı qarşıya qoyulan məsələlərin əhatəli həll edilməsinə şərait yaratdı. Məlumdur ki, şair Əli Tudə bədii yaradıcılığa şeirlə gəlmiş, hələ yeniyetməlik dövründən dövri mətbuatda çap olunmağa başlamışdır. Müxtəlif illərdə şairin yaradıcılığı barədə yazılın müəyyən rəy və resenziyalar, söylənilən fikirlər doğru-düzgün olaraq qarşıya qoyulmuş məhdud bir çərçivəni əhatə etmiş, beləliklə də, əgər belə demək mümkünsə, onun yaradıcılığına ötəri nəzər salınmışdır. Bu, məhsuldar şairin ədəbi yaradıcılığına daha geniş, mükəmməl və əhatəli yanaşmağın vacibliyini ortaya çıxarmışdır. Tədqiqat əsərində şairin ədəbi yaradıcılığının kölgədə qalmış bəzi məqamlarına diqqət yetirməyə çalışmışıq.

Şair Əli Tudə hər şeydən önce **inqilabçı** idi. 20 yaşında ikən Tudə partiyasının, bir ildən sonra isə Demokrat partiyasının sıralarına daxil olan şair inqilabi çağırışlarla Cənubda xalq kütlələrinin azadlıq mübarizəsinə ruhlandırılmasında əlindən gələni etmişdir. O, üstündən barit qoxusu gələn **səngər şairi** idi. Əli Tudə xalq kütlələri arasında həm şeirləri,

həm də alovlu nitqləri, azadlıq ruhlu çıxışları ilə çox böyük əhəmiyyət daşıyan təbliğat-təşviqat işləri aparmışdır. 22 yaşında Cənubda Milli hökumətin dəstəyi ilə yaratdığı Dövlət filarmoniyasının rəhbəri, həmçinin Maarif Nazirliyində şöbə müdürü olduğu müddətdə **ictimai-siyasi xadim** kimi tanınmış, **təşkilatçılığı** ilə yanaşı **xalqın mədəni irsinin** yorulmaz **təbliğatçısı** kimi də mühüm işlər görmüşdür. Bu məqsədlə sovet Azərbaycanından teatr kollektivləri və musiqi qruplarının dəvət olunması kütləvi hal almışdır. Bütün bu kimi tədbirlər Azərbaycan mədəniyyətinin təbliğ edilməsində böyük əhəmiyyət kəsb etmiş, kütlələrin bir yumruq kimi birləşib səfərbərliyə alınmasına şərait yaratmış, dilimizin yad söz və ifadələrdən təmizlənməsində mühüm əhəmiyyətə malik olmuşdur.

Əli Tudənin çoxşaxəli yaradıcılığında lirik əsərlər başlıca yer tutur. **Nəsr**də də qələmini sınamış Ə. Tudənin sağlığında işıq üzü görmüş 30-dan çox kitabının üçü nəsr əsərlərini əhatə edir. Bu nəşrlərdən birində ədibin xatirələri toplanmışdır. Həmin xatirələr Azərbaycan ədəbiyyatşunaslığı və tarixi baxımından **memuar** ədəbiyyatımızın gözəl nümunələridir. Şair **Vətən mövzusunda** çoxsaylı şeirlərin müəllifidir. Vətənin birliyi, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə **Cənub həsrəti**, istiqlal nəgmələri, azadlıq hissəleri geniş şəkildə qələmə alınmışdır. Vətən mövzusunda yazılmış şeirlər şairin lirik yaradıcılığında başlıca yer tutur. Bu əsərlərin əsas leytmotivi Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümüdür. Poeziya yaradıcılığında siyasi lirikaya böyük önem verən şair Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri kimi ədəbiyyatşunaslıq tariximizdə görkəmli yer tutur.

Ana, Vətən kimi müqəddəs duyulgardan sonra şairin ən çox müraciət etdiyi mövzulardan biri də doğma yurdun **təbiətinin tərənnümüdür**. Əli Tudə şeirlərinin səciyyəvi xüsusiyyətlərindən biri də məhz budur ki, o, nəzmə çəkdiyi bütün təbiət abidələrini

dilləndirməyə, onların poetik lövhəsini yaratmağa müvəffəq olmuşdur.

Şairin şeirləri içərisində insanın **sevgi duyğuları** öz ülviliyi, müqəddəsliyi, tərbiyəvi xüsusiyyətləri ilə diqqət çəkir. Bu əsərlərdə təmiz məhəbbət, ülvi eşq, saf düşüncə sahibi olan sevgililərin gənclik hiss və duyğuları ön planda vərilir, insanlara həqiqi məhəbbət yolunda sədaqətlilik, dönməzlik, mübarizlik, qətiyyətlilik kimi mənəvi keyfiyyətlər aşılanır.

Uşaqlar üçün yazılan şeirlərin də böyük tərbiyəvi əhəmiyyətini vurgulamaq lazımdır. Büyülərə hörmət, ata-anaya məhəbbət, doğruluq, dürüstlük, vətənpərvərlik, doğma yurda bağlılıq kimi nəcib insani keyfiyyətlərin başlıca yer aldığı bu poetik parçalarda dilin təmizliyi, anlaşılıq ifadə və deyim tərzi başlıca meyarkimi diqqət çəkir. Şairin şeirləri orijinal obrazlılıq tərzi, üslub xüsusiyyətləri və poetik axıcılığı sayəsində oxucuların rəğbətini qazanmışdır.

Əli Tudə şeirin texnikasını mükəmməl bilmiş, poeziya yaradıcılığında vəzn, qafiyə, ölçü kateqoriyalarına və ədəbiyyat nəzəriyyəsinin bu kimi digər qayda-qanunlarına riyət etmişdir. Xalq ədəbiyyatının minilliklərin süzgəcindən keçib formalılmış klassik ənənələri şairin çoxistiqamətli yaradıcılığında özəlliklə qorunub saxlanılmışdır. Düzdür, bəzi hallarda vəzn pozğunluğuna, anlaşılmaz söz və fikirlərə, hətta yerini dəyişmiş misralara, eləcə də durğu işarələrinin yerdə olmadığına, bəzi orfoqrafik səhvlərə ara-sıra rast gəlinsə də, biz bunu sadəcə, korrektura xətası kimi qəbul edirik. Çünkü həmin əsərləri başdan-ayağacan oxuyandan sonra bu səhvlərin orijinaldan gəlmədiyi qənaətinə gəlmək olur.

Əli Tudənin nəşr əsərləri də özünəməxsus cəhətləri ilə seçilir. Ədəbi qəhrəmanlarının keçdiyi, məhrumiyyət və əzablarla, bununla yanaşı mübarizələrlə dolu həyat timsalında

xalqın taleyinin çox tutarlı səhnələrinin yer aldığı povest və hekayələrdə yaradıcı və zəhmətkeş insanların bədii portreti çəkilir, müqəddəs arzu və amalların daşıyıcıları olan həm-yerlilərimizin gün-güzərəni, həyat tərzi, gündəlik qayğıları səmimiyyətlə qələmə alınır. Müxtəlif təbəqələrdən olan oxucu auditoriyası istədikləri, qəlbindən keçirdikləri hiss və duyğularının inikasını bu əsərlərdə görə bilir. Xalqın azadlığı, millətin istiqlaliyyəti, tarixi kökə, milli-mənəvi dəyərlərə bağlılıq göstərilən nəşr əsərlərinin başlıca cəhətlərini təşkil edir; məzmun rəngarəngliyi, ideya-bədii istiqamətlər də məhz bu yöndə formalaşır.

Əli Tudə şifahi xalq ədəbiyyatını - **folkloru** mükəmməl bilmışdır. Şair bizim folklorda söz sənətinin bir-birindən xeyli fərqlənən qollarından ustalıqla bəhrələnmiş, həmçinin atalar sözü və məsəllərindən mükəmməl yararlanmışdır. O, həmçinin klassik Azərbaycan şair və yazıçılarının yaradıcılığına, eləcə də dünya ədəbiyyatına dərindən bələd olmuşdur. Bu-nu onun əsərlərindən açıq-aydın duymaq mümkündür.

Əli Tudə yaradıcılığında **ədəbiyyat məsələləri** də diq-qətdən kənardı qalmamışdır. O, həmçinin publisistika sahə-sində də öz məhsuldar qələmini sınamışdır. Müəllifin bu yöndə yazdığı məqalələr ədəbiyyatşunaslıq elminə verilən töhfələr hesab edilməlidir. “Ədəbiyyat və incəsənət”, eləcə də “Azərbaycan” qəzetlərində, həmçinin Azərnəşrdə işlədiyi müddətdə həm **publisist**, həm də **naşir** kimi təcrübəli bir mütəxəssis olduğunu sübuta yetirmişdir. O, mükəmməl **tərcüməçilik** fəaliyyəti də göstəmiş, bir sıra əsərləri dilimizə çevirmişdir. Yazıçılar Birliyinin İdarə heyətinin üzvü olduğu illərdə isə Azərbaycan **ədəbiyyatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi** işində yaxından iştirak etmişdir.

Şair bütün əsərlərində Azərbaycan dilinin saflığına xüsusi diqqət yetirmiş, dilimizin yad ünsürlərdən təmizlənməsi

işinə xüsusi tələbkarlıqla yanaşmışdır. Məhz elə bunun nəticəsidir ki, Əli Tudə hələ gənc yaşlarında Cənubda ilk dəfə işıq üzü görən **Azərbaycan dili dərsliyinin** yaradılmasında tükənməz enerji və var qüvvə ilə çalışmışdır.

Moskvada rus dilində nəşr edilən kitabları şairin bəşəri hisslerinin, azadlıq duyğularının daha geniş coğrafi məkanda yayılmasına zəmin yaratmışdır. “Moskovski pisatel” nəşriyyatında işıq üzü görən əsərləri sayəsində keçmiş Sovet İttifaqının **rusdilli oxucuları** görkəmli şairin yaradıcılığı ilə ya-xından tanış olmuşlar.

Əli Tudənin bədii əsərləri **bütün yaş kateqoriyasından** olan insanlara ünvanlanmışdır. Onun daim mübarizələrdə keçmiş həyatı və çoxşaxəli yaradıcılığı təkcə bugünkü deyil, gələcək nəsillərə də bir örnekdir. İnsanda yüksək mənəvi keyfiyyətlər aşlayan bu əsərlər xalqımızın birliyi və bütövlüyü uğrunda mübarizə aparan bütün azadlıqsevər insanlar üçün mü hüüm əhəmiyyət kəsb edir. Əli Tudə əsərlərinin hamısında gələcəyə bir inam duyğusu yaşanır. Bu duyğu tarixin süzgəclərindən keçib gələn inamdan yaranmışdır: məhz bütün azadlıq mübarizələri sonda xalqın qalibiyəti ilə nəticələnir.

Vətənpərvər və mübariz şairin əsərləri bundan sonra da neçə-neçə ədəbiyyatşunas-alimin tədqiqat obyekti olmalıdır. İnanırıq ki, Əli Tudə yaradıcılığının bir sıra istiqamətlərinin ayrıca tədqiqata cəlb edilməsinə hələ uzun müddət zəruri ehtiyac duyulacaqdır. Bu sırada Əli Tudənin

- 1) Təbriz dövrü;
- 2) Bakı həyatı;
- 3) Milli hökumət dövrü;
- 4) Cənub həsrəti;
- 5) naşirlilik fəaliyyəti;
- 6) ayrılıqda poeziya və nəşr yaradıcılığı;
- 7) poemalarının fəlsəfəsi;

- 8) ədəbiyyatşunaslıq məsələləri haqqında məqalələri;
 - 9) publisistikası;
 - 10) dil və üslub xüsusiyyətləri;
 - 11) azadlıq ideyalarının tərənnümü;
 - 12) yaradıcılıq xüsusiyyətləri;
 - 13) yenə də ayrıca təbiət və sevgi motivləri;
 - 14) dörtlük və səkkizlikləri;
 - 15) Cənubi Azərbaycanda türkmənşəli yer adları;
 - 16) folklor nümunələri
- və s. kimi istiqamətləri bəri başdan qeyd etmək mümkündür. Axı, necə deyərlər, hər şey çoxdan yazılsa da, hələ sonacan oxunmayıb...

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Abdullayev C. Şair haqqında söz. "Kaspi" qəz., 2005, 5 yanvar, 2005, 6 yanvar
2. Ağayeva G. Təbriz ədəbi mühiti. Bakı: Nurlar NPM, 2004, 168 s.
3. Ağbabalı S. Vətəndə vətən həsrəti. "Panorana"qəz., 1999, 30 yanvar
4. Araz M. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı: Lider nəşriyyat, 2004, 224 s.
5. Araz M. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı: Lider nəşriyyat, 2004, 232 s.
6. Aydinoğlu T. Vətən nisgilli şair. "Xalq qəzeti", 2009, 24 fevral
7. "Azərbaycan" qəzeti, 1996, 29 fevral
8. Azəroğlu B. Xatırələrim. "Ədəbiyyat qəzeti", 2011, 24 iyun
9. Azəroğlu B. Qulamrza Səbri Təbriziyyə açıq məktub // Q.S.Təbrizi. Sahilsiz dəniz. Bakı: Turan evi, 2009, 224 s.
10. Azəroğlu. Şair ömrü. "Ədəbiyyat qəzeti", 1994, 11 mart
11. Baxşəliyeva G. Şəhriyar yaradıcılığı ədəbi təsir və əlaqələr kontekstində / Söz mülkünün Şəhriyari. "Məhəmmədhüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr" mövzusunda beynəlxalq elmi konfransın materialları, Bakı: Bakı Çap Evi, 2011, 124 s.
12. Billuri H. Əli Tudəni xatırlarkən. "Ədəbiyyat qəzeti", 1997, 28 fevral
13. Cavadzadə E. Redaktordan / Tudə Ə. Mənim səsim. Bakı: Azərbaycan, 2002, 472 s.
14. Cəfərpur İ. Şair qəlbinin döyüntüləri. "Kommunist" qəz., 1969, 28 sentyabr
15. Cənubi Azərbaycan ədəbiyyatı müntəxəbatı: dərs vəsaiti / tərt.-red. A. Əliqızı. Bakı: Bakı Universiteti Nəşriyyatı, 2003, 423 s.
16. Cənubi Azərbaycan ədəbiyyatı tarixi: XIX-XX əsrlər. 2 cilddə. I c. /AMEA Nizami ad. Ədəbiyyat İn-tu; red. heyəti: M.İbrahimov, T.Əhmədov, R.Əliyev (məsul red.). Bakı: Nurlar, 2009, 480 s.
17. Cənubi Azərbaycan ədəbiyyatı tarixi: XIX-XX əsrlər. 2 cilddə. II c. /AMEA Nizami ad. Ədəbiyyat İn-tu; red. heyəti: M.İbrahimov, T.Əhmədov, R.Əliyev(məsul red.). Bakı: Nurlar,2009,480 s.
18. Dilbazi M. Seçilmiş əsərləri. Bakı: Lider nəşriyyat, 2004, 280 s.

19. Dünyamahioğlu E. Qıblesi Vətən şair. "İki sahil" qəz., 2001, 7 iyul
20. Elçin. Seçilmiş əsərləri. 10 cilddə, 7-ci c., Bakı: Cinar-çap, 2005, 570 s.
21. Elsevər M. O, hər şeyə qalib gəldi, təkcə ayrılıqdan başqa. "Xalq qəzeti", 1999, 31 yanvar
22. Əbilov İ. Əli Tuda. // "Azərbaycan" jurnalı, 1963, № 8
23. "Ədəbiyyat və incəsənət" qəz., 1974, 9 fevral
24. "Ədəbiyyat və incəsənət" qəz., 1985, 26 iyul
25. Əfəndiyev İ. Əli Tuda. "Kommunist" qəz., 1948, 17 yanvar
26. Əhmədov T. Doğma Vətənə xidmət etmişəm. "Respublika" qəz., 2009, 14 fevral
27. Əhmədov T. Görkəmlı ictimai-siyasi xadim və ədib / N.Nərimanov. Tərtib edən və ön sözün müəllifi T. Əhmədov. Bakı: Nurlar, 2010, 160 s.
28. Əhmədov T. Ön söz / G. Ağayeva. Təbriz ədəbi mühiti. Bakı: Nurlar NPM, 2004, 168 s.
29. Əhməd V. Elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr. Bakı: 2010, 349 s.
30. Əlibəyli B. Bir dəstə gül dərin Səhənddən mənə. "Müxalifət" qəz., 1999, 26 may
31. Əliqızı A. Cənubi Azərbaycan ədəbiyyatı məsələləri. Bakı: Azərnəşr, 2007, 268 s.
32. Əli Tudanın şəxsi arxiv
33. Əliyev R. Bütövlük rəmzi. "Azərbaycan" qəz., 1998, 28 fevral
34. Əmirov S. Vətənpərvərlik pafosu. "Ədəbiyyat və incəsənət" qəz., 1973, 23 iyun
35. Əmirov S. Rübəbin nəgmələri. "Ədəbiyyat və incəsənət" qəz., 1984, 7 sentyabr
36. Əmirov S. Günəşli baharın yarpaqları. "Ədəbiyyat və incəsənət" qəz., 1985, 8 fevral
37. Əmirov S. Bu, vüsal idimi, şair? "Ədəbiyyat və incəsənət" qəz., 1989, 24 fevral
38. Əmirov S. Halal xoşbəxtlik. "Xalq qəzeti", 1991, 11 mart
39. Ə. Sabir. Gəncləşən təb. "Mühacir" qəz., 1994, 16 mart
40. Əsgərov M.Ə. Qartal. // "Azərbaycan" jurnalı, 1959, № 11
41. Əsgərli Ə. Milli ideal mücahid. Bakı: Elm, 2005, 419 s.
42. Fuad E. Bir sevgi nəgməsi oxuyurdum mən!.. "Respublika" qəz., 2 fevral 2005, 2 fevral
43. Hicran Ş. Vətən ünvanlı Əli Tuda. "İki sahil" qəz., 1998, 28 fevral
44. Həbibbəyli İ. Ustad Məhəmmədhüseyin Şəhriyar. Bakı: Elm, 1999, 140 s.
45. Həsənzadə N. Mən su gətirdim (şeir). "Ədəbiyyat qəzeti", 1991, 12 aprel
46. Həsənzadə N. Həssas şair qəlbi. "Ədəbiyyat və incəsənət" qəz., 1974, 9 fevral
47. H.Orucəli. Həsrət nəgmələri. "Ədəbiyyat və incəsənət" qəz., 1985, 7 iyun 1985
48. Hüseynzadə S. Bakının işqları. "Ədəbiyyat qəzeti", 1950, 17 oktyabr
49. X. Əhməd. "Cənub nəgmələri" haqqında. "Ədəbiyyat qəzeti", 1950, 5 aprel
50. Xəlilov Ə. Hərarətli, səmimi duygular... // "Azərbaycan" jurnalı, 1967, № 6
51. Xəlilov P. İnsan vətənində qərib olarmı, Vətəndə qəribsəyənin vətəni varmı? "Ekspress" qəz., 1999, 2 fevral 1999
52. Xəlilzadə F. Mərdlik simvolu. "Azərbaycan" qəz., 2004, 1 fevral
53. Xəndan C. Uğur yolu. Bakı: Azərnəşr, 1987, 283 s.
54. Xəyal S. Əli Tuda (yaradıcılığı əsasında). Bakı: MBM, 2010, 100s.
55. İbrahimov A. Dilim yorulmadı vətən deməkdən. // "Azərbaycan" jurnalı, 1984, № 1
56. İbrahimov M. Vətən eşqi, vətən həsrəti. "Vətən həsrəti" qəz., 1993, 22 yanvar
57. İbrahimov M. Qızıl səhifələr. "Ədəbiyyat və incəsənət" qəz., 1996, 13 iyun
58. İlkin Qılıman. Vətən həsrəti. "Ədəbiyyat qəzeti", 1997, 31 yanvar
59. İmami Ş.H. ...Həsrətdən vahiməli alov tanımiram mən... "Azərbaycan müəllimi" qəz., 1999, 4 fevral
60. Kazımov Q. Özü niskilli, taleyi xoşbəxt şair. "Xalq qəzeti"nin əlavəsi: "Cümə", 1999, 29 yanvar- 4 fevral
61. Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə. I c. Bakı: Elm, 1978, 599 s.
62. Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə. II c. Bakı: Elm, 1981, 460 s.

63. Qəhrəmani X. Qələmdən silaha, silahdan qələmə sarılan şair. "Tanıtım" qəz., 1999, 21-28 may
64. Qəribli İ. Talesiz şair(M. Biriya haqqında) // "Azərbaycan" jurnalı, 2008, № 1
65. Quliyev E. Bir ömürdə iki tale. / Tədə Ə. Yarimçiq das-tan.Bakı:Azərbaycan,2004,576 s.
66. Quliyev E. Əli Tudənin poetik dünyası."Azərbaycan müəllimi", 2000, 9-15 noyabr
67. Qurbanqızı Z. Vətəndaş şair... "Respublika"qəz., 2009, 15 fevral
68. Mehdiyeva M. Cənubi Azərbaycan mühacirət nəşri (1947-1990-cı illər). Bakı: Nurlan, 2007, 192 s.
69. Mehdi F. Hərarətli ürəyin döyüntüləri. "Bakı" qəz., 1969, 18 avqust
70. Mehdi F. Yüksək ideallar şairi. "Kommunist" qəz., 1984, 31 yanvar
71. Məchul M. Ş. Həsrət gülləri. "İki sahil" qəz., 1999, 30 yanvar
72. Məhərrəmova T. Qərib ruhun oyaq həsrəti. "Kaspı" qəz., 2005, 29-31 yanvar
73. Məmmədova S. "Vətən həsrətli poeziya". AMEA-nın "Xə-bərlər"i (Humanitar elmlər seriyası), Bakı, Elm, 2008, n 3
74. Məmmədova S. Əli Tudə yaradıcılığında Vətən həsrəti. Akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş "Şərqsünaslığın aktual problemləri" mövzusunda respublika elmi konfransının materialları. Bakı, 2012
75. Məmmədova T. Nəgməli gecələr. "Ədəbiyyat və incəsənət" qəz., 1983, 3 iyun
76. Məmmədli P. Cənubi Azərbaycan mətbuatı tarixi. Dərslik, Bakı: Elm, 2009, 200 s.
77. Məmmədova P. "Varlıq" jurnalında ədəbiyyat məsələləri. Bakı, 2000, 160 s.
78. Mənafı M. Dostluq hissələri - sənət töhfələri. "Azərbaycan müəllimi" qəz., 1984, 29 fevral
79. Mənafı M. Məslək şairi // "Pioner" jurnalı, 1984, № 4
80. Mənafı M. Nəgməkar şair. "Azərbaycan pioneri" qəz., 1984, 10 fevral
81. Mütəllibov T. Gözlərdə yanmış işıq. "Azərbaycan gəncləri" qəz., 1984, 3 aprel
82. Nəbiyev B. Ədəbiyyat elmi: uğurlar, problemlər, perspektivlər / Xəzən yarpaqları. Bakı: Elm, 2006 ,452 s.
83. Nəbiyev B. Seçilmiş əsərləri. Beş cilddə. II c., Bakı: Çinar-çap, 2009, 558 s.
84. Nəbiyev B. Seçilmiş əsərləri. Beş cilddə. III c., Bakı: Çinar-çap, 2009,616 s.
85. Nəbiyev B. Seçilmiş əsərləri. Beş cilddə. V c., Bakı: Çinar-çap, 2009, 612 s.
86. Nəbioğlu S. Kökdən düşməyən rübab. "Ədəbiyyat qəzeti", 1994, 11 mart
87. Nəbioğlu S. Kökdən düşməyən rübab // "Vəfa" jurnalı, 2004, № 3
88. Nəbioğlu S. Müdriklik zirvəsindən. "Ədəbiyyat qəzeti", 1991, 21 mart
89. Nəsib D. Söz ömrü uzun olur. "Ədəbiyyat qəzeti", 1998, 31 iyul
90. Novruzov M. Döyüşən poeziya. "Ədəbiyyat və incəsənət" qəz., 1969, 17 may
91. Poeziyamızın parlaq nümayəndəsi. "Azərbaycan" qəz., 2009, 31 yanvar
92. Rəhimli Ə. Milli oyanışda Şəhriyar poeziyasının rolu // Azərbaycan şərqsünaslığı" jurnalının "Şəhriyar-105" xüsusi buraxılışı, 2011, № 2
93. Rəhimli (Bije) Ə. Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946). Bakı: Meqa, 2003, 208 s.
94. Rəhmanlı N. Hicran uzaqbaşı üç-dörd ay olar... "Panorama" qəz., 1998, 28 fevral
95. Rizvan N. Məslək şairi. "Bakı" qəz., 1999, 4 iyun
96. Rizvan N. Tellərdə çırpinan həsrətlər. "Azərbaycan müəllimi" qəz., 1985, 5 aprel
97. Rizvan N. Zirvələrdə yanmış əbədi ocaq. "İki sahil" qəz., 1996, 20 aprel
98. Rizvanov N. Alovə bürünmüş xatirələr. "Ədəbiyyat və incəsənət" qəz., 1987, 3 iyul
99. Rüstəmxanlı S. Savalan şairi / Tədə Ə. Mənim səsim. Bakı: Azərbaycan, 2002, 472 s.
100. Rüstəm S. Seçilmiş əsərləri. Üç cilddə. II c., Bakı: Şərq-Qərb, 2005, 328 s.

101. Rza X. Poeziyanın yüksək zirvələrinə. "Bakı" qəz., 1966, 24 dekabr
102. Rza Ş. Həyatdan gələn poeziya. "Ədəbiyyat və incəsənət" qəz., 1970, 31 oktyabr
103. Salmanov Ş. Vahid vətən hissi ilə. "Ədəbiyyat qəzeti", 2004, 30 yanvar
104. Seyidov Y. Yeni yaradıcılıq sınaqları. "Azərbaycan müəllimi" qəz., 1990, 26 dekabr
105. "Sonbeşiyin ilk görüşü" (müsahibə). "Ədəbiyyat və incəsənət" qəz., 1990, 20 aprel 1990
106. Şahsevənli Z. ...Bir ləkə düşməyən vicdan gətirdim. "Güney" qəz., 2006, 29 aprel-5 may
107. Şairin kitabxanası. Tədə Ə. Bakı: Azərnəşr, 1962, 227 s.
108. Şəhriyar M. Heydərbabaya salam. Tərtibi və ön sözün müəllifi
E. Quliyev. Bakı: Adiloğlu, 2004, 92 s.
109. Tahir S. Döyükən şair. "Ədəbiyyat və incəsənət" qəz., 1984, 27 yanvar
110. Tahir S. Sevilən şair. "Odlar yurdu" qəz., 1984, № 4
111. Tağıyeva Ş., Rəhimli Ə., Bayramzadə S., Güney Azərbaycan. Bakı: Orxan, 2000
112. Tağıyev R. Buludlar. "Ədəbiyyat qəzeti", 1964, 29 avqust
113. Teymur M. Almas İldirimin həyatı, mühiti, şəxsiyyəti // A. İldirim. Seçilmiş əsərləri, Bakı: Öndər nəşriyyat, 2004, 160 s.
114. Təbrizi Q. S. Sahilsiz dəniz. Bakı: Turan evi, 2009, 224 s.
115. Tədə Ə. Arazın o tayında. Bakı: Azərnəşr, 1954, 48 s.
116. Tədə Ə. Araz üstdə palid. Bakı: Yazıçı, 1984, 303 s.
117. Tədə Ə. Ağac təsbeh (xatırə-hekayə) "Ədəbiyyat və incəsənət" qəz., 1986, 28 noyabr
118. Tədə Ə. Bakının işqları. Bakı: Uşaqgənənəşr, 1950, 40 s.
119. Tədə Ə. Bağban fədakarlığı. "Ədəbiyyat və incəsənət" qəz., 1996, 27 sentyabr
120. Tədə Ə. Buludlar. Bakı: Azərnəşr, 1964, 132 s.
121. Tədə Ə. Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950, 99 s.
122. Tədə Ə. Dağ iradəli insanlar arasında // "Kənd həyatı" jurnalı, 1977, № 9
123. Tədə Ə. Danışın mənə. Quba rayonu, "Şəfəq" qəz., 1972, 22 iyun

124. Tədə Ə. Duyğular şeirləşəndə, ilhamlar nəğmələşəndə // "Kənd həyatı" jurnalı, 1980, № 7
125. Tədə Ə. Ömrün illəri. Bakı: Azərnəşr, 1976, 164 s.
126. Tədə Ə. Öz gözlərimlə. Bakı: Azərnəşr, 1986, 161 s.
127. Tədə Ə. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968, 321 s.
128. Tədə Ə. Sevinc. Bakı: Gənclik, 1973, 112 s.
129. Tədə Ə. Söz ömrü. Bakı: Azərbaycan, 1997, 328 s.
130. Tədə Ə. Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956, 131 s.
131. Tədə Ə. Şeirlər. Bakı: Azərnəşr, 1955, 76 s.
132. Tədə Ə. Şeirlər. Bakı: Gənclik, 1970, 68 s.
133. Tədə Ə. Şəlalə. Bakı: Azərnəşr, 1974, 183 s.
134. Tədə Ə. Şimal həsrəti. Bakı: Azərnəşr, 1953, 164 s.
135. Tədə Ə. Gecikmiş vüsal. Bakı: Yazıçı, 1988, 255 s.
136. Tədə Ə. Görüşə tələsən sətirlər. "Ədəbiyyat və incəsənət" qəz., 1974, 14 dekabr
137. Tədə Ə. Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983, 87 s.
138. Tədə Ə. Həyat ətirli şeirlər. "Bakı" qəz., 1989, 28 avqust
139. Tədə Ə. Həyat sınağı. Bakı: Yazıçı, 1978, 236 s.
140. Tədə Ə. Xoş gəlib sən gözəl bahar // "Kənd həyatı" jurnalı, 1980, № 4
141. Tədə Ə. İran xalq partiyası. Təbriz: 1358 (1980)
142. Tədə Ə. İlk kitab, ilk sevinc. "Ədəbiyyat və incəsənət" qəz., 1990, 1 iyun
143. Tədə Ə. Qartal. Bakı: Azərnəşr, 1959, 170 s.
144. Tədə Ə. Qələm dostumuz. "Ədəbiyyat və incəsənət" qəz., 1985, 5 aprel
145. Tədə Ə. Qəzəb. Bakı: Azərnəşr, 1960, 98 s.
146. Tədə Ə. Mühacir qeyrəti. Bakı: Azərbaycan, 1998, 386 s.
147. Tədə Ə. Məhbusların son sözü. Bakı: Uşaqgənənəşr, 1952, 28 s.
148. Tədə Ə. Mənə elə baxma. Bakı: Gənclik, 1990, 276 s.
149. Tədə Ə. Mənim səsim. Bakı: Azərbaycan, 2002, 472 s.
150. Tədə Ə. Mən şeir oxuyurdum (xatırə-hekayə) "Ədəbiyyat və incəsənət" qəz., 1987, 15 may
151. Tədə Ə. Nəğməli gecələr. Bakı: Yazıçı, 1981, 210 s.
152. Tədə Ə. Pişəvəri (xatırə-hekayə). "Ədəbiyyat və incəsənət" qəz., 1988, 17 iyun
153. Tədə Ə. Rübəbəli günlər. "Ədəbiyyat və incəsənət" qəz., 1988, 9 dekabr

154. Tude Ə. Səməd Vurğun yaradıcılığında sosialist kəndinin tərənnümü // "Kənd həyatı" jurnalı, 1979, № 1
155. Tude Ə. Tellərdə çırpinan həsrətlər, Bakı: Gənclik, 1983, 145 s.
156. Tude Ə. Təbəssümlü baxışlar. "Ədəbiyyat və incəsənət" qəz., 1981, 16 oktyabr
157. Tude Ə. Təbriz yolu. Bakı: Azərbaycan, 1996, 240 s.
158. Tude Ə. Uğur olsun, İsa! "Sovet kəndi" qəz., 1968, 5 dekabr
159. Tude Ə. Uğur olsun // "Kənd həyatı" jurnalı, 1977, № 7
160. Tude Ə. Uğur olsun. "Lenin tərbiyəsi uğrunda" qəz., 1972, 21 dekabr
161. Tude Ə. Ürəkdə işiq yananda. "Ədəbiyyat və incəsənət" qəz., 1985, 26 iyul
162. Tude Ə. "Vətən həsrəti" qəzetinin baş redaktoru Teymur Əkbəroğluna. "Vətən həsrəti" qəzeti, 1993, 22 yanvar
163. Tude Ə. Vətənpərvər sənətkarın ünsiyyət dünyası // "Ulduz" jurnalı, 1987, № 3
164. Tude Ə. Vətən sevgisi. Bakı: Azərnəşr, 1951, 64 s.
165. Tude Ə. Vətən torpağı. Bakı, ərəb əlifbası ilə, 50 s.
166. Tude Ə. Yaddaşlara köçən məclis. "Ədəbiyyat və incəsənət" qəz., 1980, 18 iyul
167. Tude Ə. Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966, 187 s.
168. Tude Ə. Yarımçıq dastan. Bakı: Azərbaycan, 2004, 576 s.
169. Tude Ə. Zamanın çağırışı ilə. "Bakı" qəz., 1978, 29 iyun
170. Tude Ə. Zindanda ağarmış saçlar (xatirə-hekayə). "Ədəbiyyat və incəsənət" qəz., 1981, 11 dekabr
171. Tude Ə. Zəhmət dünyasının ulduzları // "Kənd həyatı" jurnalı, 1987, № 3
172. UlutürkX.R. Ayla günəş arasında. Bakı: Yaziçi, 1992, 560 s.
173. Vahabzadə B. Seçilmiş əsərləri. İki cilddə, I cild. Bakı: Öndər nəşriyyat, 2004, 328 s.
174. Vahabzadə B. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı: Öndər nəşriyyat, 2004, 320 s.
175. Vahid T. İki imperiyanın qorxduğu şair - Əli Tude. "Mədəniyyət" qəz., 2011, 25 fevral
176. Vəliyev M. Vətənpərvər şair // "İnqilab və mədəniyyət" jurnalı, 1949-cu il, № 8
177. Yəhyayev A. Gözəl hədiyyə". "Azərbaycan gəncləri" qəz., 1965, 14 fevral

178. Yusifoğlu R. Sabaha şeirinin gözüylə baxan şair. "Ədəbiyyat qəzeti", 1999, 12 fevral
179. Yusifli V. Ömrün illərini vərəqləyərkən. "Ədəbiyyat və incəsənət" qəz., 1977, 14 may

Türk dilində:


180. Dr. Enver Uzun. 100 Güney Azərbaycan şairi. Trabzon: Celebler Matbaacılıq, 2000, 126 səh.

Rus dilində:

181. Гусейн М. Об авторе./ Туде А. Кеманча и знамя. Москва, Советский писатель, 1969, 78 с.
- 182.Исазаде В. Продолжение разговора. Газ. "Баку", 1972, 15 ноября
- 183.Мамедова Т. Спешите заводить друзей! Газ. "Баку", 1983, 26 июля
- 184.Савин П. Зеркало жизни. Журнал "Литературный Азербайджан",1972, №3
185. Туде А. Кеманча и знамя. Москва, Советский писатель, 1969, 78 с.
186. Туде А. Город в горах. Москва, Советский писатель, 1972, 71 с.
187. Туде А. Если скажет жизнь сама. Москва, Советский писатель, 1982, 78 с.
188. Халдеев А. О времени и о себе. Газ. "Бакинский рабочий", 1973, 24 января
189. Халдеев А. Стихи - мой дом. Газ."Баку", 1983, 2 июля
190. Халдеев А. Свет дару я сердцу и уму. Газ. "Бакинский рабочий", 1984, 31 января

Internet materialları:

191. www.sednik-pasa-pirsultanli.net/pdf/bir_cicek_de_vetendir.pdf
192. www.dak.az. Z.Yaqub: Güneydə görüləsi işlərimiz həddən artıq çoxdur. Xalq şairi Z.Yaqubun "Olaylar" a müsahibəsi (21.09.09)




Eli Tudor (1924-1996)






172





173












174



175







MÜNDƏRİCAT

Elmi redaktordan 3

Giriş 9

I fəsil. Əli Tudənin hayatı və ədəbi-ictimai mühit

1.1. Uşaqlıq illəri	17
1.2. Təbriz dövrü	22
1.3. Bakı hayatı.....	42

II fəsil. Əli Tudənin bədii yaradıcılığı

2.1. Lirik şeirləri	53
2.2. Poemaları.....	89
2.3. Povest və hekayələri.....	114

III fəsil. Əli Tudənin ədəbi görüşləri

3.1. Ədəbi-tənqid, publisistik məqalələri	123
3.2. Əli Tudə ədəbi-nəzəri fikirdə	135

Nəticə

İstifadə edilmiş ədəbiyyat

Şəkillər

AĞAHÜSEYN ŞÜKÜROV



**ƏLİ TUDƏNİN
YARADICILIQ YOLU**

BAKİ – “ELM” – 2019

Nəşriyyatın direktoru: *S.Qəhrəmanov*

Kompüter tərtibçisi: *N.Alişanlı*

Bədii tərtibat: *S.Rüstəmova*

Formatı: 60x84 1/16

Həcmi: 11,5 ç.v.

Tirajı: 300

Ünvan: Bakı şəh., İstiqlaliyyət küç. 28

Azf 333325

